

Rez.
Nəsir ƏHMƏDLİ

JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİ

Dərs vəsaiti

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm-Metodika Şurasının «Azərbaycan dili və ədəbiyyatı» bölməsində təsdiqlənmişdir

BAKİ - 2005

4612
+ 836 Θ-95
UDK 002

Redaktoru: Q.M.Məhərrəmli,
filologiya elmləri doktoru

Rəyçilər: C.Ə.Məmmədli,
dosent
Z.Ə.Məmmədli,
baş müəllim

Dərs vəsati, əsasən, jurnalistika fakültələrinin
və şöbələrinin tələbələri üçün nəzərdə tutulsa da,
nitq mədəniyyəti məsələləri ilə maraqlanan hər kəs
ondan bəhrələnə bilər.

Θ $\frac{4502020000 - 13}{M - 658(07) - 016} - 2005$

© Bakı Universiteti nəşriyyatı, 2005.
© N.Əhmədov, 2005.

«Jurnalistin nitq mədəniyyəti» fənninin PROQRAMI

GİRİŞ

Jurnalist, nitq, mədəniyyət sözlərinin etimologiyası. *Jurnalistin nitq mədəniyyəti* ifadəsinin müasir məna tutumu. Nitqin yaranma prosesinin sxemli izahı. Nitqin tərifi və düsturu.

Jurnalistika ilə dilin qarşılıqlı əlaqələri.

Ümumi nitq mədəniyyətinin inkişafında kütləvi informasiya vasitələrinin, xüsusən radio və televiziyanın rolü.

I. NİTQ VƏ NİTQ MƏDƏNİYYƏTİ ANLAYIŞLARINA JURNALİSTİKA PRİZMASINDAN BAXIŞ

Adı nitqlə jurnalist nitqinin fərqi. *Jurnalistin nitq mədəniyyəti* anlayışının 3 aspekti və onların açımı. Kontrapunkt anlayışı və jurnalistin nitq mədəniyyətinə onun tətbiqi.

Fikirin və dilin dəqiqliyi jurnalistin nitq mədəniyyətinin əsası kimi. Müəllif fikirinin real gerçəkliliyə (faktlara) və seçilmiş ifadə vasitələrinin müəllif fikirinə uyğunluğunun 4 hali. İdeal hala nail olmaq üçün tələbələrlə aparılmalı işin istiqamətləri.

II. JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİNİN MƏNTİQİ ƏSASLARI

Jurnalistin nitq mədəniyyətinin məntiqi əsaslarına daxil olan komponentlər. Faktların düzgün, gerçəkliyə maksimum yaxın şəkildə seçilməsi. Vizual nitqdə məntiqi vurğunun yerinin dürüst müəyyənləşdirilməsi.

Cümlələrdəki sözlər arasında məna əlaqələrinin (söz sırasının) dəqiq qurulması. Jurnalistin fərdi üslubu və söz sırasının dəyişilmə həddi. Fikiri düzgün çatdırmaq üçün dil vahidlərinin uğurla təpilması. Məntiq qanunlarına (eyniyyət, ziddiyət, üçüncüyü istisna və kafi əsas) əməl olunması jurnalistin nitq mədəniyyətinin əsas amillərindən biri kimi.

Jurnalistika fakültəsində tədris olunan qeyri-ixtiyas fənlərinin (fəlsəfə, məntiq, sosiologiya, psixologiya, dilçilik və s.) tələbələrin nitq mədəniyyətinin formallaşmasına təsiri.

Material (fakt) jurnalistin məqsədyönlü yaradıcılıq fəaliyyətinin sənədli əsası, «kilkin məhsulu», bünövrə daşıdır. Hazır mətndə məntiqi səhvlerin düzəldilməsi prosesinin mərhələləri.

Jurnalist mətninə verilən 3 başlıca tələb: **dəqiqlik, aydınlıq və yiğcamlıq**. Bunların misallarla izahı.

Jurnalist mətnində faktların qeyri-dəqiqliyinin səbəbləri. Jurnalist nitqinin aydınlığını əngəlləyən amillər və onların aradan qaldırılması yolları. Vizual nitqdə (qəzet, jurnal, kitab mətnlərində) məntiqi vurğunun ifadə üsulları.

Ümumi qrupa aid adların həmin qrupun yalnız bir üzvünə şamil edilməsi, qalanlarının «diskriminasiyası» nitq mədəniyyətinin məntiqi əsasının pozulması kimi. Ümumi ilə xüsusinin qarışdırılması.

Başlamaq və *başlanmaq* fellərinin məna çalarları və onların jurnalist mətnində düzgün işlədilməsi qaydaları.

Feli sıfətlərin və onlardan düzəlmış tərkiblərin zamanları.

III. JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİNİN LİNQVİSTİK-PUBLİSİSTİK ƏSASLARI

Rus dilinin təsiri ilə dilimizə pərcimlənmiş yanlışlıqlar. *Коморый; несмотря на то, что...;* *xотя* sözlərinin iştirak etdiyi cümlələri ruscadan çevirirəkən yol verilmiş nöqsanlar və onların aradan qaldırılması yolları (Yanlış və düzgün variantlar mətbuatdan, radio və televiziya verilişlərindən seçilmiş misallar əsasında izah olunur).

Avropa dillərindən Azərbaycan türkcəsinə keçmiş yer və şəxs adlarının yazılışında və tələffüzündə yol verilən səhv'lər və onların düzəldil-

məsi yolları. Alman şairi *Goethenin*, Hindistanın paytaxtı *Delhi* və Almanıyanın *München* şəhərlərinin dilimizdə ənənəvi olaraq təhrif edilmiş şəkildə işlədilməsi və onların düzgün variantları.

Rus dilindəki bitişdirici n samitinin dilimizdə yanlış olaraq şəkilçi kimi işlənməsi (*Amerika+n+ey*). Səhv variant: *amerikan*; düzgün variant: *amerikali*).

Ruslardan keçmiş *-ov* (-yev) soyad sonluqlarına münasibət. Onların həm qrammatik, həm də leksik baxımdan dilimizin qaydalarına uyuşmaması.

Армяно-азербайджанский (конфликт) tipli ifadələrin səhvən *erməni-Azərbaycan*, yaxud *erməni-azərbaycanlı* (münaqışəsi) kimi işlənməsi (düzgün variant: *Ermənistən-Azərbaycan*).

Texniki universitet, mədəni mallar, siyasi elm birləşmələri yanlış kalka kimi (Düzgün variantlar: *texnika universiteti, mədəniyyət malları, siyasət elmi*).

Pleonazmlar (artıq sözlər və şəkilçilər), onların aradan qaldırılması yolları.

Əgər ədatına, *tərəfindən* və *ərzində* sözlərinə münasibət, onların işlənməsinin zəruri olduğu xüsusi hallar.

Artıq şəkilçilər: öhdəçilik, avaraçılıq, yetimçilik, kasıbçılıq, istehsalatçı, idxalatçı və s.

Seçkilər sözündəki *-lər* şəkilçisinin lüzumsuzluğunun əsaslandırılması.

IV. JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİ VƏ SÖZ YARADICILIĞI

Nitqin məzmununun (fikirin) onun formasından (dildən) daha zəngin olması və jurnalıstin sözaxtarma ehtiyacı.

Leksik yolla söz yaradıcılığının mənbələri: klassik ədəbiyyatdan və folklordan sözalma. Canlı danışiq dili söz yaradıcılığının mühüm qaynaqlarından biri kimi. Dialekt və şivələrdən ədəbi dilə söz gətirilməsinin xüsusiyyətləri. Başqa dillərdən sözalma.

Orammatik (morpholoji və sintaktik) yolla sözyaratma. Sözdüzəldici şəkilçilərin fəallaşdırılması üsulu ilə söz yaradarkən dilin ənənəvi qanunlarına əməl olunması vacib şərtlərdən biri kimi. Sözlərin birləşdirilməsi üsulu ilə söz yaradılmasıının xüsusiyyətləri.

V. VİZUAL NİTQ MƏDƏNİYYƏTİ VƏ ORFOQRAFIYA

Orfoqrafiya haqqında ümumi məlumat, «Orfoqrafiya qələm dünyasının konstitusiyasıdır». Orfoqrafiyanın prinsipləri. Jurnalist üçün orfoqrafiya da ehmək deyil: yeni söz və ifadələr, orfoqrafiya variasiyaları KİV-də yaranır.

Mövcud orfoqrafiya qaydalarından bəzilərinin KİV-də kütləvi surətdə pozulması halları: xəbərlik şəkilçilərində (*-dır, -dir, -dur, -dür*) son samitin (*r*) yazılmaması və s.

Mövcud orfoqrafiya qaydaları ilə 2004-cü ildə nəşr olunmuş «Azərbaycan dilinin orfoqrafiya lüğəti» arasındaki ziddiyyətlər.

Apostrofa münasibət.

VI. AUDIO- VƏ AUDİOVİZUAL NİTQ MƏDƏNİYYƏTİNİN ƏSASLARI

Audio- və audiovizual nitqin vizual nitqdən fərqləri. Professor A.M.Peşkovskinin ədəbi dil barədə fikirlərinin radio və televiziyaya tətbiqi. Audio- və audiovizual nitq yazılı fikirin xüsusi şəraitdə (mikrofon və ya kamera qarşısında) icra olunan şifahi ifadəsi kimi.

Danışiq texnikası. Tənəffüs. Nəfəsalma ilə səs arasında qarşılıqlı əlaqə və asılılıq. Mikrofon və kaməra qarşısında düzgün nəfəsalmanın əhəmiyyəti. Tənəffüs aparatının quruluşu. Tənəffüs orqanlarının əsas funksiyaları. Tənəffüs prosesində diafragmanın rolü. Tənəfüssün tipləri. Tənəffüsü inkişaf etdirən əsas təmrinlər.

Səs. Səs aparatının quruluşu və gigiyenası. İnsan səsinin əsas xassələri: yüksəklik, güc, diapazon, tembr. Səsin köklənməsi (nizamlanması). Diksiya

(deyim tərzi). Ünsiyyətə mane olan dikişya qüsurları və onların aradan qaldırılması yolları. Jurnalist dikişiyasına verilən tələblər.

Artikulyasiya. Sait səslərin artikulyasiyası. Samitlərin artikulyasiyası.

Pauza. Pauzanın fizioloji rolu. Növleri. Məntiqi pauza. Onun işlədildiyi əsas məqamlar. Psixoloji pauza. Onun funksiyaları. Lüft-pauza və onun əsas funksiyası. Lüft-pauzanın mənafərqləndirici rolu.

İtonasiya. Danışiq tempi. Radio və televiziya təcrübəsində danışiq tempinin əhəmiyyəti, verilişin məzmunundan, janrından, danışanın fərdi xüsusiyyətlərindən asılılığı. Ekran-efir intonasiyasında danışiq tempinin hüdudları (dinləyicilərin və tamaşaçıların qavrama imkanlarının nəzərə alınması). Ritm. Temporitm. Mimika və onun növləri. Jestlər və onların növləri. Pasimologiya.

Nitq taktı və məntiqi vurğu. Məntiqi vurğunun yerinin dəyişməsi ilə cümlənin mənasının dəyişdiyi hallar («Can nənə, bir nağıł da de», «Can nənə, bir nağıł da de»).

Heca vurğusu. Heca vurğusunun yerinin dəyişməsi ilə sözün mənasının dəyişdiyi hallar.

Cümlə vurğusu.

Orfoepiya haqqında ümumi məlumat. Şifahi nitqin 3 üslubu (akademik, sərbəst və qarışiq). Audio- və audiovizual nitqdə daha çox qarışiq (audio- və audiovizual) üslubdan istifadənin səbəbləri. Or-

foepik şəraitlər: lügəvi, qrafik və qrammatik. Onların ayrı-ayrılıqda səciyyəsi.

Lügəvi şərait. *q* ilə bitən sözlərin tələffüz qaydası. Müxtəlif tipli (qalın və ingə) saitlərin yanaşı gəldiyi alınma sözlərdə (*nail, poema, Siam* və s.) bitişdirici samitdən (*y*) istifadə. *O* saitinin *a* kimi tələffüz olunduğu hallar və s.

Qrafik şərait. Yalnız saitlərdən ibarət abreviaturların tələffüz qaydası. İki-, üç- və çoxhecalı abreviaturların oxunuş qaydaları.

Qrammatik şərait. Morfoloji və sintaktik şəraitlər.

Morfoloji şərait: saitlə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda baş verən orfoepik dəyişikliklər. *Ş, ç, c* samitləri ilə bitən sözlərə *I* ilə başlanan şəkilçi artırıldıqda baş verən dəyişikliklər. Xəbərlik şəkilçilərinin son samitinin tələffüzü. *r* və *n* ilə bitən sözlərə *I* ilə başlanan şəkilçi artırıldıqda baş verən orfoepik dəyişmələr. *-la* qoşması samitlə bitən sözlərə artırıldıqda müşahidə olunan səs dəyişmələri. *m* və *n* samitləri ilə bitən sözlərə çıxışlıq hal şəkilçisi artırıldıqda baş verən dəyişmə. Son iki həlin tələffüz fərqi və s.

Sintaktik şərait: sözlərin mətn daxilində tələffüzü.

ÖN SÖZ

Jurnalist, nitq, mədəniyyət sözlərinin, *jurnalistin nitq mədəniyyəti* deyiminin etimologiyasına və sosial anlamına diqqət yetirək. Jurnalist sözü fransızcadan alınıb. *Jur - gün, jurnal - gündəlik, jurnalist - gündəlikçi*, yəni cari hadisələr barədə informasiyanı müxtəlif kütləvi kanallarla (mətbuat, radio, televiziya) ictimaiyyətə çatdırın şəxs deməkdir. Aparıcı dövri nəşr olan qəzetiñ də adı dünya dillərinin çoxunda *gün, zaman, yenilik* anlayışları ilə bağlıdır. Məsələn, ona farsca *ruznamə* (*günün yazısı*), ispanca *diario* (*gündəlik*), almanca *Zeitung* (*zamana aid olan*), ingiliscə *newspaper* (*yeniliklər vərəqi*) deyilir. Azərbaycanda uzun müddət *qəzet* əvəzinə fars dilindən götürülmüş *ruznamə* sözü işlənib. Ərazimiz İranla Rusiya arasında bölündükdən sonra Güneydə *ruznamə*, Quzeydə isə *qəzetə* deyimləri fəal olub. Sonralar dilimizin iki özəlliyi (ahəng qanunu və alınma sözlərdə son saatın atılması) nəzərə alınaraq həmin ifadə *qəzet* şəkilinə¹ düşüb. Anadolu türkcəsində *gazete* formasında sabitləşib. Bu sözün orijinali olan *qazetta* İtaliyada gümüşdən hazırlanmış xırda pul vahidi olub. XYI əsrдə Venesiyyada əlyazma qəzetlərinin biri bir qazettaya satıldığına görə pul vahidinin adı əmtəə-

¹ Bəzi sözləri qüvvədə olan orfoqrafiyaya uyğun yazmamağımız dərs vəsaitinin müvafiq hissəsində tanış olacağınız bir təkliflə (səsdüşümünün fonetik hadisə olması ilə) bağlıdır.

nin adına keçib. Bu söz I Pyotrun vaxtında Rusiya, oradan isə bizə gəlib.

Nitq barədə bir qədər sonra geniş danışacağıq. İndi bircə onu deyək ki, nitq (jurnalist anlamında mətn) fikirlə dilin vəhdətindən yaranır.

Ərəbcədən alınmış *mədəniyyət* kəlməsinin kökündə *şəhər* anlamı durur. Geniş mənada götürsək, təkcə şəhərlər yox, insan zəkası, insan əli, insan fəaliyyəti ilə yaradılan hər şey (yollar, binalar, memarlıq abidələri, yazı, din, incəsənət və s.) *mədəniyyət* anlayışına daxildir.

Jurnalistin nitq mədəniyyəti ifadəsindəki *mədəniyyət* sözü qabiliyyət, bacarıq mənasındadır. Yəni jurnalistin nitq mədəniyyəti dedikdə bu sahə ilə məşğul olan adamın fikri dil vasitəsilə dəqiq, aydın və qısa şəkildə çatdırmaq bacarığı nəzərdə tutulur.

İctimai fikirin formalasdırıcısı, yayıcısı, cəmiyyət həyatının güzgüsi sayılan jurnalistika ilə fikirin ifadə vasitəsi olan dil daim qarşılıqlı təsir, qarşılıqlı işgörümü, qarşılıqlı zənginləşmə şəraitində olur. Xüsusilə milli ədəbi dilin formalasmasında, zənginləşməsində, cilalanmasında mətbuatın rolunu ayrıca göstərmək lazımdır.

"Əkinçi"dən başlanan bu ənənə indi də yaradıcılıqla davam etdirilir və ona görə də həmin prosesin ümumiləşdirilməsi, praktika ilə nəzəriyyənin faydalı "əməkdaşlığı"nın araşdırılması, yetişməkdə olan gənc jurnalistlərdə dilə həssaslıqla yanaşmaq

vərdişi aşılanması dövrün vacib məsələlərindəndir.

"Jurnalistin nitq mədəniyyəti" ölkə universitet-lərindəki jurnalistika fakültələrinin və şöbələrinin hamısında öyrədilən, yaxud öyrədilməsi son də-rəcə vacib olan əsas ixtisas fənlərindəndir (əslində «Nitq mədəniyyəti» kursu bütün fakültələrdə tədris olunmalıdır). Son illərədək bu sahədə nə vahid program, nə dərs vəsaiti, nə də dərslik yox idi. Bu-na görə də kursun tədrisində müəyyən pərakəndəlik duyulurdu. Hər müəllim onu öz anladığı şəkildə, öz programı əsasında tədris edirdi. 2002-ci ildə bu sətirlərin müəllifinin «Jurnalistin vizual nitq mədəniyyəti» adlı dərs vəsaitinin çap olunması həmin boşluğu qismən doldursa da, o, həcmə kiçik ol-duğuna və jurnalistin nitq mədəniyyətinin üç istiqamətindən (vizual, audio və audiovizual) yalnız birini (vizual nitq mədəniyyətini) əhatə etdiyinə görə problem tam həll olunmamışdı.

Bütün bunları nəzərə alaraq biz "Jurnalistin nitq mədəniyyəti" fənninə aid yeni dərs vəsaiti hazırlanmaq məsuliyyətini üzərimizə götürdük.

Təqdim olunan dərs vəsaitini həmin kitabçanın genişləndirilmiş, təkmilləşdirilmiş, yenidən işlənmiş ikinci nəşri də saymaq mümkündür. İndiki variantda da dərs vəsaitini mükəmməl hesab etmək olmaz. Buna görə də onun çağdaş yüksək tələblərə tam cavab verdiyini iddia etmək fikirindən uzağıq. Gələcəkdə o daha da təkmilləşdirilərək yetkin

dərslik səviyyəsinə qaldırılmalıdır. Ona görə də burada qoyulmuş problemlərlə, onların həlli ilə bağlı faydalı iradlarını, praktik təkliflərini bildirməyi mütəxəssislərdən rica edir və bəri başdan onlara səmimi təşəkkürümüzü bildiririk.

I. NİTQ VƏ NİTQ MƏDƏNİYYƏTİ ANLAYIŞLARINA JURNALİSTİKA PRİZMASINDAN BAXIŞ

1.1. Nitq necə yaranır?

Adamlar Yer üzünə gəldikləri vaxtdan bir-biri-ləri ilə ünsiyyətə can atıblar. Təsadüfi deyil ki, ərəbcədən alınmış *insan və ünsiyyət* kökdaş, yəni qohum sözlərdir. Bu o deməkdir ki, adamı (Adəm övladını) insan edən, sosial varlığa, dünyanın əşrəfinə çevirən əsas amil ünsiyyət, yəni "fikirin, məlumatın dil vasitəsilə qarşılıqlı şəkildə verilməsi və qəbul edilməsi"dir².

Adamlıqdan insanlığa keçidin ilk mərhələlərində ünsiyyət yalnız ayrı-ayrı fəndlər arasında, ailə, qohum-qardaş, qəbilə, tayfa daxilində gerçekleşirdi. Zaman keçdikcə bu əlaqələrin coğrafiyası, əhatə dairəsi genişləndi, ölkələr, kontinentlər bir-biri-ləri ilə daha fəal surətdə təmasda olmağa başladılar.

Bu işdə kütləvi informasiya vasitələrinin, xüsusi radio və televiziyanın rolunu ayrıca vurgulamaq lazımdır. Təsadüfi deyil ki, dünyanın bir çox ölkələrində kütləvi informasiya vasitələrinə *kütləvi kommunikasiya vasitələri*, yaxud *mass-media* deyirlər. Latın sözü olan *komunikasiya-nın* (*communicatio*) mənası əlaqə, ünsiyyət, birləşmə demək-

² Azərbaycan Sovet Ensiklopediyası, IX cild, s. 495.

dir. *Kütləvi kommunikasiya* məlumatın, informasiyanın texniki vasitələrin (mətbuatın, radionun, kinematoqrafin, televiziyanın, Internetin) köməyi ilə sayca və ərazicə daha geniş auditoriyalara çatdırılması prosesidir. *Mass-media* da təxminən həmin anlamda işlənir. İndi beynəlxalq ünsiyyət o qədər genişlənib ki, bütün dünya vahid informasiya cəmiyyətinə çevrilməkdədir.

Dil vasitəsilə fəndlərarası ünsiyyətin formalama prosesinə qayıdaq. Hər bir fərd onu əhatə edən obyektiv gerçəkliliyi müşahidə yolu ilə beyinində əks etdirir, yəni onun sanki şəkilini çəkir, qavrayır, fikir formasına salır. Bundan sonra onda həmin fikiri (məlumatı, biliyi) başqalarına çatdırmaq zərurəti yaranır.

Fikir yalnız sahibinə, daşıyıcısına bəllidir, başqaları onu heç bir duyğu üzvünün, hələlik hətta ən mükəmməl kompyuterin də köməyi ilə mənimsəyə bilmirlər. Məşhur alman psixoloqu və dilçisi Qottlob Frege məqalələrinin birində yazırıdı: "Mineroloqla müqayisədə mənim vəziyyətim xeyli çətindir: onun imkanı var ki, dağ kristalını söhbətəşəna göstərə bilsin. Mən isə fikiri oxucuların ovucuna qo'yub deyə bilmərəm: alın, onu yaxşı-yaxşı nəzərdən keçirin. Mənim gücüm ona çatır ki, özlüyündə duylmayan fikiri duyulan dil qabığında oxucuya təqdim edim"³.


³ Фреге Г. Мысль: логическое исследование. - В кн.: Философия, логика, язык. М., 1987, с. 30.

Bəli, fikiri oxucuya, dinləyiciyə, tamaşaçıya çatdırmaq üçün "maddi qabıq", vasitə, "insanların ünsiyətinə xidmət edən... maddi vahidlər sistemi"⁴, yəni dil lazımdır. Həmin sistem adı ünsiyət prosesində müəyyən ardıcılıqla düzülmüş danişq səslərindən, yaxud onların yazılı forması olan hərf-lərdən, jurnalistikada isə həm də bir sıra başqa təsvir vasitələrindən (bu barədə sonra danışacağıq) ibarətdir.

İnsan obyektiv gerçəkliyi müşahidə edərkən onun beyinində yaranan ilkin fikir təfəkkür prosesində informasiyalasılır, yəni biliklər toplusuna çevrilir, dilin geriyə - fikirə doğru yönəlmış şüaları ilə (eyni cür şüalar qarşılıqlı olaraq həm də fikirdən dilə doğru yönəlir və fikirin informasiyalasma nöqtəsində onların "görüş"ü baş verir) ətə-qana dolaraq xarici mühitə can atır. Bu proses fikiri daşıyıcısının ana dili ilə, yaxud onun bildiyi başqa bir dillə birləşdirib eşidilən, görünən, yaxud həm eşidilib, həm də görünən bir obyektdə - NİTQə çevirir. həmin obyekti başqları mənimsəyərkən bayaq ikinci planda olan dil indi fəallaşıb ön plana keçir, yükünü (informasiyanı, biliyi) qulaq, yaxud göz, yaxud eyni vaxtda həm qulaq, həm də göz kanalları ilə dinləyicinin, oxucunun və ya tamaşaçının beyinə ötürür, özü isə, bir növ, parçalanıb yox olur. Bunu belə sxemləşdirə bilərik:

⁴ Bax: Axundov A. Ümumi dilçilik. Bakı, 1979, s.72.

O b y e k t i v g e r ç e k l i k



f - fikir; i - informasiya; d - dil; n - nitq

Fikirlə dil arasındaki münasibətləri həqiqətə yaxın şəkildə Azərbaycan dilçiliyində ilk dəfə professor Bəşir Əhmədov aydınlaşdıraraq qeyd edib ki, «produktiv nitq prosesinin müəyyən məhsulu olur (məsələn, mətn). Bu məhsulun bir-birindən ayrılmaz olan iki tərəfi vardır: 1) oradakı fikir, yəni nitqin məzmunu və 2) bu fikirin maddi qabığı, varlıq, mövcudluq üsulu, yəni forma. Deməli, bu mənada dil nitqin formasıdır, fikir isə məzmunu»⁵.

Nitqin məzmununu təşkil edən fikirlə onun forması olan dili biz həmişə üzvi, dialektik vəhdətdə görürük (eşidirik). Onları yalnız beyin "laboratoriya"sı birləşdirə və tərkib hissələrinə parçalaya bilir.

Beləliklə, nitq fikirlə həmin fikiri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyektidir.

⁵ Əhmədov B. Azərbaycan dili təliminin qanunları, principləri və metodları. Bakı, 1974, s. 49.

Yəni **N=F+D** (N - nitq, F - fikir, D - dil). Jurnalistika baxımından buradakı *nitq* sözünü *mətn* (mətbuat yazısı), *radio və televiziya verilişi*, *fikir* sözünü jurnalist materialının əsasını, məzmununu təşkil edən *həyat həqiqətləri*, *faktlar* sözləri ilə əvəz etmək olar. Jurnalistikada dil anlayışı bərədə isə ayrıca danışmaq lazımdır.

1.2. Jurnalistikada fikirin ifadə formaları

Klassik bölgüyə görə, fərdlərarası ünsiyyətdə fikirin iki ifadə forması var: şifahi və yazılı (qafiyələnmiş sinonimləri: ağız nitqi və kağız nitqi).

Mətbuatın, radionun, televiziyanın və kinonun meydana gəlib kütləviləşməsi ilə bunlara şərti olaraq "vizual nitq" (VN), "audionitq" (AN) və "audiovizual nitq" (AVN) adlandırma biləcəyimiz daha üç forma əlavə olunub.

Həmin formaların başlıca xüsusiyyətləri bunlardan ibarətdir ki, şifahi nitqdə fikir eşidilən sözlərin, qismən də jest və mimikanın, yazılı nitqdə yalnız görünən sözlərin köməyi ilə ifadə olunduğu halda, VN-də informasiya görünən sözlərin, illüstrasiyaların və tərtibat elementlərinin, AN-də eşidilən sözlərin, musiqinin və səs effektlərinin, AVN-də isə eşidilən sözlərin, görünən təsvirlərin, musiqinin və səs effektlərinin vasitəsilə auditoriyaya çatdırılır.

Bələliklə, *jurnalistin nitq mədəniyyəti* anlayışı-

na biz üç aspektdən yanaşmağı məqsədə uyğun sayırıq:

- a. Vizual nitq mədəniyyəti;
- b. Audionitq mədəniyyəti;
- c. Audiovizual nitq mədəniyyəti.

Vizual nitq mədəniyyəti dedikdə biz qəzet, jurnal, kitab publisistikasını (buraya xəbərdən tutmuş felyetona və pamphlet qədər bütün janrlar daxildir), *audionitq mədəniyyəti* dedikdə səslili publisistikanı (radio janrlarını), *audiovizual nitq mədəniyyəti* dedikdə isə kino və televiziya publisistikasını formalasdırı şəxslərin (kommunikatorun) yaradıcılıq mədəniyyətini nəzərdə tuturuq.

Göründüyü kimi, jurnalist kontekstində *dil* anlayışına münasibət bir qədər başqadır. Belə ki, ümumi dilçiliklə məşğul olan alimlər nitqin tərkib hissəsi olan dilə yalnız fikri ifadə etmək üçün lazımlı olan dil vahidlərinin - danışiq səslərindən, ya-xud hərflərdən düzəlmüş sözlərin sistemli düzülüyü kimi baxdıqları halda, jurnalistikada vəziyyət fərqlidir.

Jurnalistikada vizual nitqin tərkib hissəsi olan dilə (qəzet, jurnal, kitab dilinə) sözlərin, illüstrasiyaların (şəkillərin, sxemlərin, başqa təsviri materialların) və qəzet tərtibi elementlərinin (yazının hansı səhifədə, hansı şriftlərlə verilməsi, hansı yazıdan

sonra yerləşdirilməsi və s.), audionitqin tərkib hissəsi olan dilə (radio dilinə) sözlərin (diksiya, intonasiya, pauza və orfoepiya normaları da daxil olmaqla), musiqinin (verilişlərin fon musiqisi nəzərdə tutulur) və səs effektlərinin, audiovizual nitqin tərkib hissəsi olan dilə (televiziya və kino dilinə) isə sözlərin (audiodildəki çalarlar, üstəgəl jestlər və mimika də daxil olmaqla), görüntünün (plan, rəkurs, montaj və s. daxil olmaqla), musiqinin və səs effektlərinin kontrapunktu⁶ kimi baxılmalıdır. Onların bir-birindən tam təcrid olunmuş halda araşdırılması anormal nəticələrə gətirib çıxara bilər.

Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında nə praktiklər, nə də nəzəriyyəçilər ifadə vasitələrinin kontrapunktu məsələsinə lazımi önəm verirlər. Xüsusən televiziya verilişlərindəki süniliyin, təkrarçılığın başlıca səbəblərindən biri məhz bununla bağlıdır.

⁶ Kontrapunkt musiqi terminidir. Bir neçə müstəqil melodiyanın, səsin cyni vaxtda eşidilməsi ilə əhəng bütövlüyü yaratmaq deməkdir. VN, AN və AVN-də «kontrapunkt» dedikdə buradakı «dil» anlayışına daxil olan komponentlər (VN-də sözlər, illüstrasiyalar və tərtibat elementləri; AN-də sözlər və səs effektləri; AVN-də isə sözlər, görüntülər və yardımçı səslər) arasında əlverişli funksiya bölgüsü nəzərdə tutulur. Yəni həmin komponentlər bir-birini təkrarlamamalı, hərəsi məzmunun bir tərəfini açmaqla kompleks yaratmalıdır.

1.3. Fikirin (faktların) və dilin (ifadə vasitələrinin) dəqiqliyi jurnalistin nitq mədəniyytinin əsası kimi

Nitq fikirlə dilin vəhdəti olduğu kimi, nitq mədəniyyəti də fikiri beyində formalasdırmaq və dil vasitəsilə ifadə etmək mədəniyyətidir. Mətbuat (publisistika) üslubunu ədəbi dilin başqa üslublarından fərqləndirən başlıca cəhət fikirin (informasiyanın) sənədlərə, gerçək hadisələrə söykənməsi və sənədli fikirə müvafiq sənədli dil vahidlərinin seçilib məzmunə (fikirə) uyğun formaya salınmasıdır.

Bəlli olduğu kimi, yazıçıdan fərqli olaraq jurnalist (publisist) həyatı, onun bir parçasını, fraqmentini gerçəkliyə (sənədliliyə, orijinala) ən yaxın şəkildə, yəni dəqiq əks etdirməyə borcludur.

Rus tədqiqatçısı B.S.Muçnik bu məsələni şərh edərək yazar ki, iki cür dəqiqlik var: müəllif fikirinin dəqiqliyi və onun söz təcəssümünün dəqiqliyi; yaxud niyyətin dəqiqliyi və icranın dəqiqliyi .

Nəyin - müəllif fikirinin, yoxsa o fikiri ifadə edən dil vahidlərinin dəqiq olub-olmadığını aydınlaşdırmaq lazımdır. Müəllifin fikiri o zaman dəqiq olur ki, o, dildənkənar gerçəkliyin əks etdirilən fraqmentinə (fakta) maksimum uyğun gəlsin. Dil vahidləri isə o zaman dəqiq olur ki, o, müəllif fikirinin "boyuna biçilsin", yəni ondan nə böyük, nə də kiçik olsun, müəllifin gerçəklilik əsasında düzgün

formalaşmış fikirini mümkün qədər tam, düzgün və aydın əks etdirsin.

Burada "mümkün qədər" ifadəsini ona görə işlədirik ki, fikirin tutumu həmişə dilin tutumundan genişdir. Hətta dünyanın ən zəngin dili belə, gerçəkliliyi tam ifadə etmək gücünə malik deyil.

Buna görə də hər bir fikir vahidinə uyğun dil vahidi tapmaq çox vaxt mümkün olmur. Bu səbəbdən söhbət fikirin tam yox, mümkün qədər tam ifadəsindən gedə bilər.

Başqa sözlə, fikir əks olunan real gerçəklilik fraqmentinə (fakta) nə qədər yaxın olsa, bir o qədər dəqiqliq olar.

Müəllif fikirini ifadə edən sözlər, illüstrasiyalar, tərtibat elementləri və s. həmin fikiri nə qədər düzgün, nə qədər dolğun, nə qədər aydın əks etdirsə, jurnalistin nitqi bir o qədər dəqiqliq, bir o qədər dolğun, bir o qədər aydın olar.

Deməli, jurnalistin nitq mədəniyyətinin birinci şərti müəllif fikirinin real gerçəkliliyə (fakta) və seçilmiş ifadə vasitələrinin (sözlərin, illüstrasiyaların, tərtibat elementlərinin, səs effektlərinin, görüntülərin və s.) müəllif fikirinə uyğunluğuna nail olmaqdır. Mütəxəssislər bunu faktın dəqiqliyi və kommunikasiyanın dəqiqliyi kim mi izah edirlər⁸.

Burada dörd hal müşahidə olunur:

⁸ Мучник Б.С. Указ. книга, с. 167.

1. Fakt dəqiq, kommunikasiya qeyri-dəqiqdır. Yəni müəllifin fikri real gerçəkliyə, fakta uyğun formalaşıb, amma onun təsviri - söz, illüstrasiya, tərtibat elementləri və s. ilə əksi qüsurludur, forma məzmunu dəqiq əks etdirmir (Müəllif qatığın ağ olduğunu düzgün müşahidə edib, amma mətndə "ağ" əvəzinə, deyək ki, *şəffaf*, yaxud *bəyaz* sözünü işlədib).

2. Fakt qeyri-dəqiq, kommunikasiya dəqiqdır, yəni müəllif gerçəkliyi düzgün qavraya bilməyib, beyinində səhv fikir formalaşdırıb, amma həmin səhv fikri dəqiq ifadə edib (Müəllif ağ qatığı qara kimi görüb və *qara* sözünü də işlədib).

3. Fakt da, kommunikasiya da qeyri-dəqiqdır (Müəllif ağ qatığı qara görüb və *qara* sözü əvəzinə, tutaq ki, *tünd* sözünü işlədib. Bu, son dərəcə nadir situasiyadır).

4. İdeal variant budur ki, fakt da dəqiq olur, onun ifadəsi də (Müəllif qatığın ağ olduğunu düzgün müşahidə edib və ağ sözünü də yerində işlədib).

Jurnalistika fakültələrində və şöbələrində ixtisas üzrə nəzəri-praktik fənləri tədris edən müəllimlərin başlıca vəzifəsi göstərilən ilk üç variantı təshih edib dördüncü - ideal variant səviyyəsinə gətirməkdə tələbələrə yardımçı olmaqdır.

Əslində, üçüncü variantı sıradan çıxartmaq da olar, çünki nə faktın, nə də kommunikasiyanın dəqiqliyinə nail ola bilməyən şəxslərdən publisist-

jurnalist hazırlamaq mümkün deyil.

Bu peşəyə yiylənməyi qərara almış gənclərin eyni vaxtda həm düzgün düşüncə qabiliyyəti, həm də fikri düzgün ifadə etmək bacarığı olmalıdır. Elə buna görə də əvvəllər SSRİ məkanındakı universitetlərin jurnalistika fakültələrinin abituriyentləri ümumi qəbul imtahanlarından önce üç turdan ibarət yaradıcılıq müsabiqəsindən keçirdilər. Birinci turda onların mətbuatda dərc olunmuş yazılarına rəy verilir, ikinci turda ümumi dünyagörüşü (müxtəlif səpkili faktları qavraya bilmək qabiliyyəti), üçüncü turda isə fikri yazılı ifadə edə bilmək bacarığı yoxlanılırdı.

İxtisas təhsili düşünməyi bacarmayanlara düşünmək, yazmağı bacarmayanlara yazmaq öyrədə bilməz. İxtisas təhsili yalnız hər iki sahədəki başlanğıc qabiliyyəti inkişaf etdirmək, yönəltmək, zənginləşdirmək, cilalamaq, sahmana salmaq üçündür. Ona görə də bu dərs vəsaitində biz jurnalistikin nitq mədəniyyətinin bu və ya başqa özəlliklərindən danışarkən mexaniki orfoqrafiya qüsurlarından, texniki səhvlərdən, savadsızcasına yazılmış cümlələrdən bəhs etməyəcək, daha çox dildə özünə möhkəm yer tutmuş, bir növ, "vətəndaşlıq hüququ" qazanmış, həm yazarların (danışanların), həm də oxuyanların (dinləyənlərin, tamaşa edənlərin) çoxunun normal saydığı yanlışlıqlardan bəhs edəcəyik.

Elə bu niyyətlə də misalların çoxunu dil və üslub baxımından ən kamil hesab etdiyimiz aparıcı qəzetlərdən ("Azərbaycan", "Yeni Müsavat", "Azadlıq", "Şərq", "Müxalifət" və s.), radio və televiziya programlarından, özü də onların yalnız bir neçə nömrəsindən, buraxılışından götürmüştür.

Birinci və ikinci variantlarda göstərilən nöqsanları aradan qaldırmaq, dördüncü (ideal) varianta nail olmaq üçün tələbələrlə iki yöndə iş aparmaq lazımdır:

- a) müşahidə və qavrama (təfəkkür, yəni fikirin düzgün formalaşması) üzərində iş;
- b) publisistik-jurnalistik qabiliyyəti, yəni fikirin sözlər, illüstrasiyalar, tərtibat elementləri və s. ilə düzgün qovuşdurulub jurnalist nitqinə çevirilməsi mərhələsi üzərində iş.

Başqa, daha elmi qaydada birinci yönü nitq mədəniyyətinin məntiqi əsasları, ikinci yönü isə linqistik-publisistik əsasları adlandırmaq olar.

II. JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİİNİN MƏNTİQİ ƏSASLARI

2.1. Məntiqi əsaslar nədir?

Nitq mədəniyyətinin məntiqi əsaslarına faktların düzgün, orijinala maksimum yaxın şəkildə seçilməsi, məntiqi vurğunun yerinin düzgün müəyyənləşdirilməsi, cümlələrdəki sözlər arasında mənətə əlaqələrinin dəqiq qurulması, fikri düzgün çatdırmaq üçün müvafiq dil vahidlərinin uğurla tapılması, məntiq qanunlarına (eyniyyət, ziddiyyət, üçüncüyü istisna və kafi əsas) əməl olunması mədəniyyəti və s., linqvistik-publisistik əsaslara isə ilkin mərhələdə beyində formalaşmış düzgün fikri linqvistik vahidlərin, illüstrasiyaların və təribat elementlərinin (vizual nitqdə), musiqinin, intonasianın, pauzanın, tempin, ritmin və səs effektlərinin (audionitqdə), görüntünün, jestin və mimikanın (audiovizual nitqdə) köməyi ilə düzgün ifadə edə bilmək mədəniyyəti daxildir.

Nitq mədəniyyətinin məntiqi əsaslarını gənc jurnalistlərə, yəni tələbələrə düzgün qavratmaq işində təkcə ixtisas müəllimləri deyil, həm də və daha çox başqa yaxın sahələrin mütəxəssisləri - jurnalistika fakültələrində və şöbələrində dərs deyən fəlsəfə, məntiq, sosiologiya, psixologiya, dil müəllimləri iştirak etməlidirlər. Ona görə də jurnalistika fakültələrində və şöbələrində həmin dərslə-

ri deyən müəllimlər tədris etdikləri fənlərin programlarını məhz bu yönə qurmalı, tələbələri "Journalistin nitq mədəniyyəti" fənninin öyrənilməsinə hazırlamalıdırılar. Deməli, sonuncu fənnin yuxarı (III, yaxud IV) kurslarda tədris olunması daha məqsədə uyğundur.

Journalistin nitq mədəniyyətinin məntiqi əsasları obyektiv gerçəkliyin qavranmasından, yəni seçilmiş mövzu ilə bağlı material toplanmasından başlanır. Material məqsədyönlü yaradıcılıq fəaliyyətinin "ilkin məhsul"u, bünövrə daşıdır. Haynrix Hayne hələ XIX əsrдə yazdı:

*Əsərin materiyasını, maddəsini
Müəllif öz barmağından sorub çıxara bilməz.
Əlində lazımı material olmasaydı,
Allah özü də heç nə yarada bilməzdi.*
(Sətri tərcümə)

Əlbəttə, jurnalistikada *material* dedikdə bizi əhatə edən fiziki cisimlərin, hadisələrin özləri, orijinalları yox, həmin cisimlər və hadisələr haqqında bilik, məlumat, fakt, onların təsviri, ümumi şəkildə desək, informasiya nəzərdə tutulur.

Əvvəldə qeyd edildiyi kimi, jurnalist yazısının əsasını, bədii əsərlərdən fərqli olaraq, gerçək faktlar, sənədlər, xronika təşkil edir. Publisistikada yalnız obyektiv, yəni gerçəkliyə maksimum uyğun gələn dürüst informasiyadan istifadə olunur, yaxud

olunmalıdır. Rus publisisti A.Nejninin yazdığı kimi,
"jurnalistikada xoşbəxt sonluq uydura bilməzsən.
Həyatda necə dirsə, eləcə də yazmalısan".

Jurnalist materialı, hər şeydən əvvəl, bu və ya başqa real şəxs, hadisə, proses haqqında, həmin şəxs, hadisə və proseslərə cəmiyyətin münasibəti, insanların dünyagörüşü, ehtiyacı, maraqları, dəyər oriyentasiyaları, arzuları barədə informasiyadan ibarətdir və bu informasiyanı o, müxtəlif qaynaqlardan əldə edir.

Fakt, faktın əldə olunması və seçilməsi, fakta münasibət başqa ixtisas fənlərində (məsələn, "Jurnalistikənin nəzəriyyəsi və təcrübəsi"ndə) tədris olunduğundan biz bu məsələ üzərində dayanmaq istəmirik. Təkcə onu qeyd edək ki, jurnalistenin nitq mədəniyyəti iki hissədən (1.Fikirin dəqiqliyindən, 2.Fikirin ifadə vasitələrinin dəqiqliyindən) ibarət olsa da, bunların hər ikisi "son məhsul"da - mətndə, radio və televiziya verilişlərində təcəssürə tapdığından, həm fikirin, həm də onun ifadə vasitələrinin təshih əməliyyəti da mətn üzərində, radionun eşidilən, televiziyanın görünən və eşidilən son məhsulu üzərində gedir və bu səbəbdən biz də hər iki səviyyədən (həm məntiqi, həm də linqvistik) olan səhvlərin düzəldilməsinə dair tövsiyələrimizi söz, ifadə və cümlələrin, söz-görüntü kontrapunkturnun timsalında ümumiləşdirəcəyik.

2.2. Məntiqlə bağlı səhv'lərin düzəldilməsi

Hazır mətndə məntiqlə bağlı səhv'lərin düzəldilməsi prosesi iki mərhələdən ibarətdir:

1. Səhvin aşkarlanması;
2. Onun düzəldilməsi.

Bu prosesi həm müəllifin özü, həm də redaksiyanın başqa bir əməkdaşı (ədəbi redaktor) gerçəkləşdirə bilər, lakin bizim niyyətimiz jurnalistin öz səhvini özünün düzəltməsinə nail olmaqdır.

Ona görə də mətnin müəyyən hissəsini (cüməni, abzası və s.), yaxud hamısını yazandan sonra müəllif professional oxucuya çevirilməli, buraxdığı səhv'ləri özü aşkar edib düzəltməyi bacarmalıdır.

Jurnalistin yazısı üç başlıca tələbə cavab verməlidir: **dəqiqlik, aydınlıq və qısalıq (lakoniklik)**. Başqa sözlə, jurnalist fikiri **dəqiq** formalasdırıb oxucuya **aydın** və mümkün qədər **qısa** şəkildə (bu qısalıq məzmunu xələl gətirməməli, dil vahidlərinin düzgün seçilməsi hesabına əldə edilməlidir) çatdırmalıdır.

Dəqiqlik jurnalistin beynində (redaksiyada, yaradıcı kollektivdə) formalasınan fikirin (informasiyanın) orijinala, yəni gerçəkliyə, fakta maksimum uyğunluğuna, **aydınlıq** müəyyən vasitələrlə (söz, məntiqi vurğu, illüstrasiya, tərtibat elementləri və s.) ifadə olunmuş fikiri oxucunun, dinləyicinin, tamaşaçının düzgün, asan və tez qavramasına,

təkyozumluluğa nail olunması, **qısalıq** isə hər fikir vahidinə uyğun konkret dil vahidləri seçilməsi, artıq (hər hansı fikir vahidinin ifadəsinə xidmət etməyən) söz, ifadə və hətta şəkilçilərdən, ayrı-ayrı hissəciklərdən, telescenarinin görüntü sırasında olan təsvirlərin sözlə təkrarından qaçılmasıdır.

Fakt jurnalist yazısının - publisistikanın sənədli əsasıdır.

Həqiqəti dəqiq əks etdirən faktları aşkara çıxarıb yazıda, verilişdə istifadə etmək üçün cari gerçəkliyi dərindən bilmək, vaxtin, zəmanənin təbii ritmini tutmağı bacarmaq, bu və ya başqa faktın niyə məhz o cür olduğunu anlamaq lazımdır.

Dəqiq fakt toplamaqdan və onu düzgün dəyərləndirməkdən ötrü jurnalistin güclü müşahidə qabiliyyəti olmalıdır ki, ağı qaradan, doğrunu yalandan seçə bilsin. Bundan sonra o, topladığı faktların məhiyyətinə, mənasına, daxili çalarlarına varlığı, onların sosial təbiətini, keçmişini, indisini və müəyyən mənada gələcəyini görməyi bacarmalıdır.

Bunu edə bilirsə, o, faktdan mövzuya, problemin açılışına asanlıqla keçir, öz müəllif (redaksiya) niyyətini çətinlik çəkmədən gerçəkləşdirir, gələcək üçün önəmli proqnozlar verir.

Jurnalistika bilicilərinin fikirincə, fakt həqiqətən olmuş, baş vermiş mövcudluq, gerçəkliyin müəyyən empirik anlamı, obyektiv məlumatlar, reallıqda baş vermişləri əks etdirən sənədlər, insan və

onun işləri barədə bilgilər, müxtəlif rəqəmlərdir⁹.

Yazılardakı faktlar iki səbəbdən qeyri-dəqiq ola bilər: ya *jurnalistin* müşahidə qabiliyyəti zəifdir, ya da o, faktları qəsdən, qərəzli şəkildə, mürtəcə qüvvələrin sosial sifarişi ilə təhrif edir. *Jurnalist* sözünü burada ona görə fərqləndiririk ki, hər iki hal bu peşəni seçmiş adamlar üçün bağışlanılmaz səhvdir və belələrinin həmin adı daşımağa haqları yoxdur.

Tutaq ki, *jurnalistin* müşahidə qabiliyyəti normaldır, topladığı faktlar həqiqətə ənaksimum yaxındır. Bəs aydınlığa necə nail olmaq mümkündür? Başqa sözlə, *jurnalist* nitqinin aydınlığına əngəl tərədən amillər hansılardır və onlar aradan necə qaldırmaq olar?

Mütəxəssislər burada birinci olaraq **məntiqi vurğunun** (söz vurgusunun) adını çəkirlər.

Lügətlərdə məntiqi vurğu cümədə xüsusi məna yükü daşıyan sözün intonasiya vasitəsilə fərqləndirilməsi kimi şərh olunur.

Deməli, *jurnalist* cümlədəki sözlərdən birinə xüsusi anlam vermək, oxucunun, cıləyicinin və tamashaçının diqqətini həmin sözə yönəltmək istəyirsə, onu məntiqi vurğu ilə seçməlidir. Əsas da budur ki, bəzən məntiqi vurğunun yerinin dəyişməsi bütövlükdə cümlənin mənasının dəyişməsinə səbəb olur.

⁹ Мастерство журналиста. М., 1976, с.122.

Audio və audiovizual nitqdə hansı sözün qabarılmasını nəzərə çarpdırmaq asandır, yəni danışan tərəf (diktor, aparıcı, reportyor və b.) çətinlik çəkmədən məntiqi vurğunu hansı sözün üstünə saldığını intonasianın köməyi ilə dinləyiciyə, tamaşaçıya çatdırıa bilir.

Vizual nitqdə intonasianı və onun çoxsaylı çalarlarını əks etdirən xüsusi işarələr sistemi olmadığından yazan adamdan fərqli olaraq oxuyan adam cümlənin istənilən sözünü məntiqi vurğu altına sala bilər və təbii ki, əksər hallarda birinci tərəfin fikiri ikinci tərəfə təhrif olunmuş şəkildə çatar.

Cümlədəki sözlərin sayını *a* ilə işarə etsək, oxucunun səhvətmə ehtimalı *1-1/a* (1 çıxaq 1 bölünmiş *a*), məntiqi vurğunun yerini düzgün müəyyənləşdirmə ehtimalı isə cəmi *1/a* qədər olar.

Yəni cümlədə 10 söz varsa, məntiqi vurğunun yerinin müəyyənləşdirilməsindəki səhvətmə ehtimalı *9/10-a*, düzgün müəyyənləşdirmə ehtimalı isə *1/10-ə* bərabərdir.

Yazında məntiqi vurğunu nəzərə çatdırmağın geniş yayılmış üsulu ənənəvi söz sırasını pozaraq məntiqi vurğusu olan sözü axırıncı, yaxud əxirdən ikinci yerə, yəni cümlənin xəbərindən əvvələ yazımaqdır.

Publisist öz fərdi üslubuna daha çox sadıq olduğundan və yazını işləyərkən daha çox şifahi nitqin qanunlarına söykəndiyindən (fikir beyindən kağıza,

yaxud kompyuterə köçürülrəkən şifahi nitqin qanunları fəal olur) məntiqi vurğur u istənilən sözün üstündə hiss edə bilər. Bu zaman o ya oxucu bərədə fikirləşmir, ya da güman edir ki, oxucu da məhz onun kimi düşünür və məntiqi vü'ğunun harada nəzərdə tutulduğunu bilir. Oxucu isə yazılı nitqin qanunları və öz oxucu vərdişi ilə hərəkət edərək vurğulu sözün cümlənin sonlarında olduğunu ehtimal edir və çox vaxt jurnalistin fikirini təhrif olunmuş halda qavrayır. Başqa sözlə, yazan adamın cümlənin sol hissəsində nəzərdə tutduğu məntiqi vurğunun yerini oxuyan adam, bir qayda olaraq, cümlənin sağına doğru dəyişdirir.

Məsələn, *Spiker özü də bilmədən cəmiyyətin gerçək həyatını, axır ki, tribunadan söylədi* ("Yeni Müsavat") cümləsində müəllif məntiqi vurğunu **axır ki** ifadəsinin üstündə nəzərdə tutub, lakin oxucuların bir qisimi ənənəvi olaraq onun **tribunadan** sözünün üstündə olduğunu güman edir və cümlənin mənə yükünü soldan sağa gətirərək publisistin fikirini təhrif edir. Burada müəllif demək istəmişdir ki, spiker bu həqiqəti çoxdan söyləməli idi, amma yalnız indi (**axır ki**) söylədi. Vurğunun yerini bir söz sağa dəyişən oxucu isə belə başa düşür ki, spiker bu fikri qeyri-rəsmi yerlərdə çox deyib, indi isə **tribunadan** söyləyir.

Onu da qeyd edək ki, vurğulu sözü (ifadəni) hər bir cümlənin sonunda, yaxud xəbərin bilavasitə sol

tərəfində yazmağı qələm sahibindən tələb etmək olmaz. Əvvəla, bu onun üslubuna xələl gətirər, ikincisi, cümlə quruluşlarını yeknəsəqləşdirər, standartlaşdırar, üçüncüüsü isə, çox vaxt cümlənin əvvəlində, yaxud ortasında işlənən elə sözü (ifadəni) vurgulamaq lazımlı gəlir ki, onun yerini dəyişib cümlənin sonuna, yaxud xəbərdən əvvələ aparmaq mümkün olmur. Misal üçün, *Müşavirə iştirakçıları iqtidarı real vəziyyətdən çıxış etməyə çağırıldılar* cümləsində **real** sözü vurgulanırsa, onu təyin etdiyi **vəziyyət** sözündə ayrıb **çağırdılar** sözünün sol böyürunə gətirsək, anlaşılmaz, təhrif olmuş belə bir cümlə alınar: *Müşavirə iştirakçıları iqtidarı vəziyyətdən çıxış etməyə real çağırıldılar*.

Yeri gəlmışkən deyək ki, son vaxtlar publisistika üslubunda məntiqi vurğunun xəberin sol tərəfindəki sözə deyil, xəberin bilavasitə özünə düşməsi halları da geniş müşahidə olunur və bu, ən çox qəzet nömrəsinin aparıcı, daha aktual, manşetə çıxarılan yazısında özünü göstərir: *Qazılər ölüm aclını DAYANDIRDILAR* ("Yeni Müsavat"); *İsgəndər Həmidovun taleyi QARANLIQDIR* ("Şərq"); *Dağlılan çayxaranın işçisi özünü YANDIRDI* ("Yeni Müsavat") və s.

Onu da göstərək ki, manşetə çıxarılan sərlövhələrdə bəzən hansısa bir söz yox, bütövlükdə cümlənin özü vurguları. **İsgəndər Həmidov qapalı türməyə göndərilib** ("Azadlıq") sərlövhəsində

oxucunun diqqəti hər hansı bir sözə deyil, bütövlükdə keçmiş daxili işlər nazirinin qapalı həbsxanaya (Qobustana) göndərilməsi fikirinə yönəldilir.

Bir para cümlələrdə məntiqi vurğunun yerinin dəyişdirilməsi yalnız emosional yükü azaltlığı halda, bəzi məqamlarda tamamilə başqa məna alınmasına səbəb olur. Əhməd Cəmilin məşhur *Can nənə, bir nağıl da de* misrası bir çox mənbələrdə buna bərəz misal kimi göstərilir. Şeirdən bəlli olduğu kimi, nənə nəvəsinə nağıl danışınq qurtarandan sonra uşaq ondan daha bir nağıl danışmasını xahiş edir. Yəni misrada məntiqi vurğunun **bir** sözünün üstünə düşdüyü şəksizdir, lakin oxucu səhvən **nağıl** sözünü vurğulasa, məna tamam dəyişər və belə çıxarı ki, nənə nəvəsinə əvvəlcə şeir, tapmaca, bayati və s. deyib, uşaq isə indi **NAĞIL** eşitmək istədiyini bildirir.

Aydınca görünür ki, audio və audiovizual nitqdə olduğu kimi, vizual nitqdə də məntiqi vurğu çox vacib amillərdən biridir və onun vizual ifadə üsullarını tapmaq lazımdır. Mütəxəssislər onlardan üçünü göstəririrlər:

- a) **Mövqe üsulu,**
- b) **Sözartırma üsulu** (yaxud leksik üsul),
- c) **Tərtibat üsulu.**

Mövqe üsulu budur ki, məntiqi vuğru lazımı sözü vurğulu mövqeyə, yəni cümlənin sağ cinahına

gətirməklə ifadə olunur. Danışan adam intonasiya vasitəsilə **VURĞUN** (başqası yox) *XX əsrin ən böyük şairidir* deyə bilər, amma mövqə üsulunun tələbinə görə yazan adam bu fikri qabartmaq üçün cümləni *XX əsrin ən böyük şairi VURĞUNDUR* formasına salmalıdır. Hətta bu halda da problemin bir-mənalı şəkildə həll edildiyini söyləmək olmaz: danışan adam əvvəlki qayda ilə yenə də axırınca sözü deyil, başqalarını vurğulaya bilər: *XX (XYIII, XIX yox) əsrin ən böyük şairi Vurğundur, XX əsrin ƏN BÖYÜK (tayı-bərabəri olmayan) şairi Vurğundur, XX əsrin ən böyük ŞAIRİ (nasiri, dramaturqu, publisisti yox) Vurğundur.*

Sözartırma üsulu tələb edir ki, gücləndirici sözlər əlavə etməklə seçilməsi vacib olan sözün sanbalı artırılsın. Məsələn, yuxarıdakı cümləni belə yazmaq olar: *Başqası yox, Vurğun XX əsrin ən böyük şairidir.* Yaxud: *Məhz Vurğun XX əsrin ən böyük şairidir. Və ya: Vurğun, yalnız Vurğun XX əsrin ən böyük şairidir və s.*

Bu variantlarda məntiqi vurğunun yeri dəqiqliyənləşsə də, yazan adının üslubu dəyişir, mətn ciddiliyini itirir.

Tərtibat üsulunda lazımlı olan sözün şriftlərinin fərqləndirilməsi, yəni *kursiv*, ***qara kursiv***, ***qara*** şriftlərdən istifadə olunması, vurğulu sözün altın-dan xətt çəkilməsi, hərflərin *s e y r ə l d i l m ə s i*, sözdəki hərflərin hamisinin **İRİ HƏRFLƏRLƏ** ya-

zilması və s. nəzərdə tutulur. Tərtibat üsulu jurnalistə daha doğmadır, lakin oxucu müəyyən anlaşmazlıqlarla burada da üzləşə bilər. Belə ki, şrifit fərqləndirmələrindən bəzən başqa niyyətlər üçün də (sətiri doldurmaq, sütunun sərhədlərini saxlamaq və s.) istifadə olunur.

Deməli, vizual nitqdə məntiqi vurğunun yerini oxucuya dəqiq bildirmək tam mümkün olmasa da, jurnalist bu üsulların hamısını mənimsəməli, hansının hansı situasiyada daha əlverişli olduğunu müəyyənləşdirməyi bacarmalı, həm yazı prosesində, həm də onun qəzet səhifəsində yerləşdirilməsi zamanı lazımı sözün bu üsullardan birinin, yaxud bir neçəsinin, yaxud müəllifin özünün müəyyənləşdiridiyi başqa bir üsulun köməyi ilə qabardılmasına nail olmağa çalışmalıdır.

Vizual nitq mədəniyyətinin məntiqi əsaslarında tez-tez yaranan başqa bir problem sözlər arasında məna əlaqəsinin pozulması, yəni cümlədə sözlərin düzgün sıralanmamasıdır. «Cümləyə daxil olan sözlər həm məzmunca, həm də formaca bir-birinə bağlanmalı, fikir ifadə etmək üçün müəyyən qanunlar əsasında düzülməlidir»¹⁰.

Ədəbi dilin başqa üslublarına nisbətən publisistika üslubu daha çevik olduğundan buradakı söz sırasını grammatikanın statik qaydalarına tam tabe etdirmək həmişə faydalı olmur.

¹⁰ Müasir Azərbaycan dili, 3-cü cild, Bakı, 1981, s 320

Jurnalist öz yazısını daxilən son dərəcə dinamik olan, bu günün ritmi ilə şərtlənən xüsusi model əsasında qurur və həm məntiqi vurgu, həm söz sırası, həm də bir sıra başqa amillər məhz bu dinamikliyin, ritmin tələblərinə uyğunlaşdırılır. Lakin jurnalist üslubunun dinamikliyi söz sırasını fikiri təhrif edəcək dərəcədə sərbəst qurmağa haqq qazandırıa bilməz.

"Azadlıq" qəzetiinin (9.02.2001) *Şirzad Əyyub parlamentdə getdi* sərlövhəli yazısında oxuyuruq:

"Müsavatdan mandat almış iki şəxsin ikisinin də indi parlamentdə iştiraka qərar verməsi ... fikirlərin doğruluğunu sübut etməkdədir".

Burada söhbət Müsavat Partiyasının iki üzvünün - Vaqif Səməndoğlu ilə Şirzad Əyyubun partiyanın iradəsi əleyhinə gedərək, qeyri-legitim yolla formalaşdırılmış Milli Məclisin işində iştirak etmələrindən gedir. Bəllidir ki, deputatlara mandati siyasi partiyalar deyil, Mərkəzi Seçki Komissiyası verir. Yuxarıdakı cümlədən isə belə anlaşılır ki, adı çəki-lən millət vəkillərinə mandati Müsavat verib. Əs-lində isə, müəllif *deputat mandatı almış iki müsavatçının parlamentdə iştirakı* yazmaq istəmişdir.

Həmin məqalənin başqa bir cümləsi isə beledir: "*Yazılımızda mandat almış müsavatçıların parlamentdə iştirakının bu partiyanın maraqları ilə üst-üstə düşdüyüünü də bildirmişdik*". Buradakı *yazılımızda* sözü axırdan ikinci yerə gətirilməlidir.

Əks halda belə çıxır ki, onlar mandati qəzetiñ yazılarında alıblar.

Qəzet praktikasında yalnız leksik mənası olan sözlərin deyil, köməkçi nitq hissələrinin də öz yerdə işlənməməsi və fikirin bu yolla təhrif edilməsi halları tez-tez müşahidə olunur. *H.Əliyev məlum müşavirədəki çıxışında Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Dəmir Yolu idarələrinin rəislərinə onların da başçılıq etdikləri obyektlərdə nöqsanlar olduğuunu bildirdi* ("Müxalifət"). Burada *da* ədati *onların* yox, *obyektlərdə* sözündən sonra yazılımalıdır. Yoxsa dərc olunmuş variantdan belə anlaşılır ki, adı çəkilən idarələrə onların rəislərindən savayı ayrı adamlar da başçılıq edirlər. Müəllif isə demək istəmişdir ki, başqa obyektlərdə olduğu kimi, onların obyektlərində də nöqsanlar var.

Cümlələrdəki sözlər arasında məna əlaqəsinin pozulması halları biri o birinin davamı olan iki mərhələdə aradan qaldırılır:

- a) Məna əlaqəsinin hansı sözlər arasında pozulduğunu aşkarlamaq;
- b) Mövqeyi səhv düşmüş sözün əsl yerini, yəni hansı sözdən əvvəl, yaxud sonra yazılmalı olduğuunu tapıb düzgün variantı yazmaq.

Məsələn, tutaq ki, belə bir cümlə yazılıb:

«1938-ci ildə tamaşaya qoyulmuş Səməd Vurğunun "Vaqif" pyesi tezliklə böyük şöhrət qazandı». Cümlə bir də oxunsa, görünər ki, *1938-ci ildə*

tamaşaya qoyulmuş birləşməsi Səməd Vurğuna yox, "Vaqif" pyesinə aiddir (Təyin təyin etdiyi sözün bilavasitə solunda olmalıdır). Deməli, həmin feli sıfət tərkibi *Vurğunun* sözündən sonraya, yəni «"*Vaqif*" pyesi» birləşməsinin soluna gətirilməlidir: *Səməd Vurğunun 1938-ci ildə tamaşaya qoyulmuş "Vaqif" pyesi tezliklə böyük şöhrət qazandı.*

Bu cür səhvleri aradan qaldırmaq üçün bir sıra hallarda feli sıfət tərkibi ilə ifadə olunmuş təyindən sonra gələn söz birləşməsini bitişik yazmaq zərurəti yaranır. *Bu, partiyanın ictimai reputasiyasına süni şəkildə həkk olunmuş iqtidara bağlılıq barədə stereotip təsəvvürü söküb atdı* ("Azadlıq", 9.02.2001). *Həkk olunmuş* ifadəsinin iqtidara deyil, "bağlılığı" a id olduğunu bildirmək üçün "*iqtidara bağlılıq*" ifadəsini "*iqtidarabağlılıq*" şəkilində yazmaq kifayətdir.

Bu əməliyyatları edərkən bəzən xırda redaktə işləri də görmək lazımlı gəlir [Məsələn, yuxarıdakı misalların birində biz *Müsavatdan* sözünü cümlənin ortasına gətirməklə yanaşı, həm də onun formasını dəyişib isimin yiyəlik halına ("*müsavatçının*") keçirdik və *mandat* sözünün əvvəlinə *deputat* sözü artıraraq *deputat mandati* birləşməsini alıq: *Deputat mandati almış iki müsavatçının parlamentdə iştiraki...].*

Yol verilən məntiqi səhvlerdən biri də ümumi sinifə, topluya məxsus ümumi adın həmin toplunun

yalnız bir qisiminə aid edilməsi, qalanlarının isə, bir növ, "diskriminasiya" olunmasıdır. Bilindiyi kimi, dünyadakı dövlətlərdən yeddisinin (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Türkiyə və Türkmenistan) əsas əhalisi türklərdir. Başqa ölkələrdə də xeyli miqdarda türk yaşayır. KİV materiallarında çox vaxt buna əhəmiyyət verilmir və *türk*, *türklər* dedikdə yalnız Türkiyə əhalisi nəzərdə tutulur. "Azadlıq" qəzetiində dərc olunmuş "15 milyon dollarlıq zarafat" məqaləsində deyilir:

"Ayni-ayrı türk iş adamları ilə söhbətdə onlar başlıca amil kimi millət faktorunu qabardırlar. Yəni bu gün Azərbaycanın ən əhəmiyyətli sahələrinə sərmayə qoyan ingilisə, almana, fransıza və s. daha geniş meydan verildiyi halda, **türklər** künçə sıxışdırılmış kimi görünür. Onların fikrincə, bu, Azərbaycan xalqının **türklərə** və Türkiyəyə münasibəti deyil, bu, hakimiyyətdəki bir qrupun **türklərə** və Türkiyəyə münasibətidir... 15 milyon dolları Azərbaycan sehiyyə nazirinin şıtaqlığına qurban verən **türk iş adamlarısı**, hələ ki, ümidilarını üzməyib-lər".

Açıqca görünür ki, buradakı türk sözlərinin hamısı yalnız türkiyəli iş adamlarına aiddir. İstər-istəməz sual yaranır: bəs Azərbaycanın əsas əhalisinin milliyyəti nədir?

Eyni vəziyyəti - ümumi ilə xüsusinin qarışdı-

rülməsi hallarını - başqa situasiyalarda da müşahidə etmək mümkündür. Məlumdur ki, formal məntiqin bölgü (təsnifat) qaydası ilə qrammatikadakı həmcinslik kateqoriyası arasında birbaşa bağlılıq var, yəni cümlənin həmcins üzvləri də məntiqi bölgünün tələblərinə cavab verməli, mütənasib olmalı, bölgü üzvlərinin cəmi bölünən topluya tən gəlməli, onların birindəki əsas əlamət başqalarında təkrarlanmamalıdır. Təəssüf ki, jurnalistlərimizin bir çox yazılarında bu qaydaya əməl olunmur.

"Dəyirmi masada alımların, ziyalıların, siyasi partiya rəhbərlərinin iştirakı ilə müzakirələr oldu"; "Bu məqamda müxalif və ziyalı millət vəkillərinin vasitəciliyi qaçılmaz və gərəkli olur"; "Dövlət özünü elə vəziyyətə salmamalı idi ki, müxalif və ziyalı millət vəkilləri ən elementar həqiqətə dövləti inandırmalı olsun" ("Azadlıq").

Birinci cümlədən bələ çıxır ki, alımlar, ziyalılar və siyasi partiya rəhbərləri ayrı-ayrı kateqoriyalara daxil olan adamlardır. Halbuki alımlar də, siyasi partiya rəhbərləri də ziyalı kateqoriyasına daxildirlər və siyasi partiya rəhbərləri də alim ola bilərlər. İkinci və üçüncü cümlələrdə də eyni hal müşahidə olunur - guya müxalifətdən olan millət vəkilləri ziyalı deyillər, yaxud əksinə, ziyalılar müxalifətdə ola bilməzlər.

Məntiqdə və nitqdə (*məntiq və nitq* kökdaş, qohum sözlərdir) ümumi anlayış (cins), bir də həmin

ümumi anlayışa daxil olan xüsusi anlayışlar (növlər) olur. Bunları bir-birinə bölüşdürmə bağlayıcıları (*ya, yaxud, gah, istər*) ilə bağlamaq olmaz. Misal üçün, *mətbuat* ümumi anlayış, *qəzet* ona daxil olan xüsusi anlayışdır. *Qəzet, yaxud mətbuat* demək (yazmaq) olmaz. Eyni qaydada Şərq ümumi anlayış, Şərqdə yerləşən ayri-ayrı ölkələr, o cümlədən Türkiyə xüsusi anlayışlardır.

«Azadlıq» qəzətində getmiş bir cümləyə baxaq: *"Əsrin əvvəllərində Türkiyədə, yaxud Şərqdə olan əcnəbi missionerlər yaxşı bilirdilər ki, bütün bunlar uydurmadır"*. Sual olunur: Türkiyə bəyəm Şərq ölkəsi deyilmi ki, bu iki anlayış bir-birinə *yaxud* sözü ilə bağlanır?

Vizual nitqdə tez-tez rast gəlinən bu cür və başqa səhvlər bəzilərinə "boş şey", onların düzəldilməsi isə "xırdaçılıq" kimi görünür.

Belə "xırda" səhvlərin vaxtında aradan qaldırılmaması həm də ona görə təhlükəlidir ki, analogi qüsurlar illər boyu təkrarlana-təkrarlana oxucuların (dinləyicilərin, tamaşaçılarının) və hətta gələcək yazarların şüurunda əbədi yuva salaraq həm məntiqi, həm də linqvistik baxımdan yanlış stereotiplər formalaşdırır. Sonralar onların islah olunması xeyli çətinləşir, bəzən isə mümkünzsüz olur.

Məsələn, biz əminik ki, bugün oxucular, qələm sahibləri və hətta dilçi alimlər arasında rəy sorğusu keçirilsə, onların 90 faizindən çoxu "Başlayır, vox-

sa başlanır" sualını yersiz sanacaq, yəni **başlanır** sözü əvəzinə **başlayır** sözünün işlədilməsini təbii hesab edəcək və burada heç bir qəbahət olmadığını bildirəcək.

Üzdən son dərəcə oxşar olan, eyni kökdən yaranmış bu iki sözün professional müqayisəsi onların ayrı-ayrı leksik (məntiqi) məna daşıdılmasını göstərir. Ölkə qəzetlərindən götürülmüş ikicə cümləyə baxaq: "Bu proses Papa II İohanın xeyir-duası ilə **başlayıb**" ("Azadlıq"); "Qarabağın taleyi ilə bağlı təhlükəli mərhələ **başlayır**" ("Yeni Müsavat").

Biz hesab edirik ki, çoxsaylı misallar sırasından seçdiyimiz bu cümlələrin hər ikisində **başlanmaq** feli səhvən **başlamaq** şəkilində yazılıb. Bu iki fel arasında hansı fərqlər var?

a) *Başlamaq* feli, bir qayda olaraq, özündən əvvəl isimin yönelik halında olan məsdər tələb edir: *o, danışmağa* (*geyinməyə, oynamaya və s.*) *başladı*. Cümlədə hətta bu cür məsdər olmayanda belə, onu asanlıqla bərpa etmək mümkündür. Məsələn, "*Onlar söhbətə başladılar*" cümləsini çətinlik çəkmədən "*Onlar söhbət etməyə başladılar*" formasına salmaq olar. Məsdər əvəzinə feldən düzəlmüş isim də işlənə bilər: *inşaatçılar yeni binanın tikintisiniə başladılar; yağış (yağmağa) başladı və s.*

b) *Başlamaq* feli işlə, hərəkətlə bağlı olduğundan həmin işi, hərəkəti icra edən subyekt cümlədə iştirak etməlidir: *müəllim dərsi izah etməyə başla-*

di; traktor yeri şumlamağa başladı və s. Həm də bu halda subyekt, işgörən, adətər, ya canlı (ikinci cümlədə işi icra edən traktorcu rəzərdə tutulur), ya da avtomatik idarə edilən olmalıdır: *peyk Yer kürəsinin ətrafına fırlanmağa başladı*.

c) *Başlamaq* təsirsiz feldir, lakin bəzən ondan əvvəl isimin təsirlik halında olan söz də işlənə bilir. Məsələn, məşhur mahnídakı "*Kəlməni başlayıb sözə gələndə...*" misrası buna nümunə ola bilər. Nəzərə almaq lazımdır ki, buradakı *kəlmə* sözü *başlayıb* sözünün deyil, arada buraçılmış *deməyə* təsirli felinin tələbi ilə təsirlik halda işlənmişdir. "*Təmiri 3-cü mərtəbədən bişla-naq lazımdır*" tipli cümlələrdə də eyni vəziyyət məşahidə olunur. Bu misallarda məsdər işlədilmədiyiindən onun təsirlilik yükü *başlamaq* felinə keçib.

Başla-naq felində isə "*başlamaq*"dan fərqli olaraq bu xüsusiyyətlərin heç biri yoxdur, yəni o özündən əvvəl nə məsdərin yönük halda olmasını, nə cümlədə subyektin iştirakını, nə də özündən əvvəlki isirin təsirlik halda işlənənəsini tələb edir.

ç) *Başlamaq* feli məlum növdür, *başlanmaq* isə başqa fellərdən (o cümlədən "*başlamaq*"dan) fərqli olaraq həm məchul (*Evin tikintisi başlandı*), həm də qayıdış (*Vətən doğma evdən başlanır*) növlərinində işlənə bilir.

Nəhayət, bu fellərdən hansı hansı məqamda işlətməyin düzgün olduğunu rüscadan tərcümə va-

sitəsilə də yoxlamaq olar. Məsələn, "Начинается строительство нового дома" - "Yeni evin inşası başlanır" və "Рабочие начинают строить новый дом" - "Fəklələr yeni ev tikməyə başlayırlar". Rusca "начинается" əvəzinə "начинает" yazmaq mümkün olmadığı kimi, Azərbaycan türkçəsində də "başlanır" əvəzinə "başlayır" yazmaq səhvdir.

Vizual nitqimizdə belə "daşlaşmış", stereotipləşmiş məntiqi yanlışlıqlardan biri də feli sıfətlerin vonlardan düzəlmış tərkiblərin zamanı ilə bağlıdır. Bəlliidir ki, feli sıfət felin, demək olar, bütün əlamətlərini (hərəkət, zaman, təsirlilik-təsirsizlik, növ, təsdiq-inkar, tərz və s.) əks etdirir və bunların sırasında zaman kateqoriyası ayrıca yer tutur, yəni feli sıfət təyin olunanın əşyanın zamanla bağlı əlamətini, keyfiyyətini, vəziyyətini bildirir, müvafiq zaman şəkilçiləri qəbul edir.

Kütləvi informasiya vasitələrində çox vaxt buna məhəl qoyulmur, feli sıfətin hər üç zamanında yalnız indiki zamanı bildirən -an (-ən) şəkilçisindən istifadə olunur, -miş (-miş, -muş, -müş); -acaq (-əcək) şəkilçiləri isə unudulur və bunun nəticəsinde mütəxəssislər bu cür misallarda da -an şəkilçisi ni ümumi zaman şəkilçisi kimi səciyyələrdirmək məcburiyyətində qalırlar.

Cümliydə indiki zamandan fərqli olan zamanları bildirən başqa söz də işləndikdə bu qüsür nəzərə

daha qabarıq çarpir: "*Başqa finalçı isə DÜNƏN gecə KEÇİRİLƏN "Parma"- "Udinize" matçından sonra məlum olacaqdı*" ("Azadlıq", 9.02.2001); "*DÜNƏN İran paytaxtında... polis İslam inqilabının 22-ci ildönümünə həsr OLUNAN etiraz aksiyası iştirakçılarını dağıdıb*" ("Yeni Mütavat"). Birinci cümlədəki *dünən gecə keçirilən* birləşməsi *dünən gecə keçirilmiş*, ikinci cümlədəki *İslam inqilabının 22-ci il dönümünə həsr olunan* birləşməsi isə *İslam inqilabının 22-ci ildönümünə həsr olunmuş* şəkilində yazılmalı idi.

İlk baxışda bunlar xalis qrammatik (linqvistik-publisistik) səhv təsiri bağışlasa da, əslində məna dəyişkənliliyinə səbəb olduğundan semantik (məntiqi) səhvlər kimi qəbul edilməlidir.

Jurnalist nitqində məntiq qanunlarının pozulması və bu tipli səhvlərin aradan qaldırılması yolları bir sıra araşdırılarda¹¹ geniş şərh edildiyindən biz bu məsələ üzərində dayanmağı lazımlı bilmirik.

¹¹Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi, Bakı, 1985;
Свищев В.И.Логические основы редактирования текста. М., 1972
və s.

III. JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİNİN LİNQVİSTİK-PUBLİSİSTİK ƏSASLARI

3.1. Linqvistik-publisistik qüsurların mən-bəyi

Bu mövzuda darüşarkən mətnlərin məzmununa mənani dəyişəcək dərəcədə təsir edə bilməyən, nitqin daha çox zahiri forması, yəni yalnız ayrı-ayrı dil vahidlərinin işlənmə xüsusiyyətləri ilə bağlı olan, mətni pintlərən, məlum qrammatik qaydalara uyğun gəlməyən cəhətlərə diqqət yetirəcəyik. Bəri başdan qeyd edək ki, bu sahədəki qüsurların çoxu Azərbaycan türkcəsinin uzun müddət rus dilinin ideoloji və qrammatik təsiri altında olması nəticəsində meydana gəlib. Heç olmasa indən belə onları sistemli şəkildə islah etməklə dilimizi təbii əxarına qaytarmağa.

Məlum olduğu kimi, həm qrammatik quruluşlarına, həm fonetik imkanlarına, həm də morfoloji və sintaktik xüsusiyyətlərinə görə Azərbaycan türkcəsi və rus dili bir-birindən əsaslı surətdə seçilir. Bu kitabın müəllifi hələ keçən əsrin 80-ci illərində Moskva mətbuatı üçün yazdığı bir məqalədə göstərirdi ki, *beynəlxalq miqyaslı dil və SSRİ-də mülətlərarası ünsiyyət vasitəsi olduğu halda, başqa dillərdə işlənən bir çox spesifik səsləri ifadə etmək üçün rus əlifbasında müvafiq hərflər çatış-*

mir. Aydınlıq üçün rus və Azərbaycan dillərinin qrafikasını müqayisə edək. Azərbaycan əlifbası rus dilinin qrafik quruluşunu, demək olar, tam əks etdirir. Yəni rus dilində elə bir söz yoxdur ki, onu Azərbaycan hərfləri ilə yazmaq mümkün olmasın, lakin rus əlifbasında Azərbaycan dilinə xas olan yeddi spesifik hərf (ğ, ə, g, ö, ü, h və c) rus əlifbasında yoxdur. Azərbaycanın bir sıra yer və şəxs adlarını rusca yazarkən bu yoxluq əməlli-başlı əngəl törədir. Məsələn, Azərbaycanda geniş yayılmış şəxs adlarından olan "Göycə" sözünü rus əlifbası ilə yazanda orijinalin bircə hərfi də yerində qalmır: Göycə - Гекдже¹².

Bu səbəbdən Rusiya imperiyasına daxil olduğu-muz müddətdə hakim dilin təsiri ilə dilimizdə bir sıra xoşagelməz dəyişikliklər baş verib. Bunlardan bir qismi Azərbaycan türkcəsindəki cümlələrin rus dilinin strukturuna salınmasıdır. Qələm sahibləri yaxşı bilirlər: rusca düşüncə tərzinin ən bariz göstəricisi *который* sözünün kalkası¹³ olan *hansi ki, не-мопря на то, что* ifadəsinin kalkası olan *bax-mayaraq ki, xomъя* sözünün kalkası olan *hərcənd*

¹² Sovet dövründə qəzetlər həmin məqaləni verməkdən imtina etmişdilər. Sonralar başqa bir münasibətlə "Azadlıq" qəzetində qismən dərc olunub.

¹³ Kalka (fransızca: calque) yad dildəki söz və ifadələrin tərkib hissələrinin əvəzinə ana dilindəki müvafiq söz, yaxud morsemələri mexaniki olaraq qoymaqla edilən dəqiq hərfi tərcümə deməkdir. Məsələn: *небоскреб* - *гöydələn*; *молочные продукты* - *süd məhsulları* və s.

(ki) sözlərinin dilimizə pərcimlənməsidir: "*Təbii-dir ki, bu da Azərbaycan iqtisadiyyatına böyük zərbələr vurur, bizim apardumız siyasetə, bazar iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə cəlb olunması prinsiplərinə - hansılar ki, biz öz iqtisadiyyatımızın inkişafı üçün onları əsas götürmüşük - zərbələr vurur*" (Düzgün variant: "*Təbii-dir ki, bu da Azərbaycan iqtisadiyyatına böyük zərbələr vurur, apardumız siyasetə, iqtisadiyyatımızın inkişafı üçün əsas götürdüyümüz bazar iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə cəlb olunması prinsiplərinə zərbələr vurur*"); "*Belə olan halda ən gözəl binanı, hansı ki, orada insanlara bu xidməti göstərmək lazımdır - onu boş saxlamışan*" (Düzgün variant: "*İnsanlara xidmət göstərməli olan ən gözəl binanı boş saxlamışan*"); "*Sadəcə, ayrı-ayrı adamların, -hansılar ki, bu işlə məşğuldur, - onların cibləri dolur*" (Düzgün variant: "*Sadəcə, bu işlə məşğul olan ayrı-ayrı adamların cibləri dolur*") [*Azərbaycan* qəzeti, 14.04.2000]; "**Baxmayaraq** ki, BVF fiksə olunmuş tariflərin tətbiqi praktikasının yuşdırılmasını tələb edirdi..."; "**Baxmayaraq** ki, 1999-cu ildə gömrük rüsumlarını fiksə edilmiş tariflərlə əvəzlədilər..."; "**Hərcənd** hökumətdə bunun ağlabatan variant olduğunu qəbul etsələr də..."; "**Hərcənd**, hər şey yenə də ƏDV-nin şəffaf tətbiqi şərtinə söykənir" (Düzgün variantlar: "*BVF-nin fiksə olun-*

muş tariflərin tətbiqi praktikasının yuşdırılmasını tələb etməsinə baxmayaraq..."; "1999-cu ildə gömrük rüsumlarının fiksə edilmiş tariflərlə əvəzlənnəsinə baxmayaraq..."; "Hökumətdə bunun ağlıbatan variant olduğunu qəbul etsələr də..."; "Hər şey yenə də ƏDV-nin şəffaf tətbiqi şərtinə söykənsə də..."") ["Azəcə", 9.02.2001].

Göründüyü kimi, bu cümlələrdən heç birinin kuruluşu və orada işlənən sözlərin çoxu türk düşüncə tərzinə səykənmir və onların rus düşüncə tərzindən gəldiyi açıqca duyulur.

Yadda saxlayın:

- 1. Azərbaycan türkcəsində «hansı ki», «hərcənd (ki)» ifadələrini işlətmək düzgün deyil!**
- 2. Azərbaycan türkcəsində cümləni «baxmayaraq (ki)» sözü ilə başlamaq olmaz!**
- 3. «Yol tikmək», «körpü tikmək», «qalstuk geyinmək» kimi ifadələr yanlışdır. Düzgün variantlar: yol çəkmək, körpü salmaq, qalstuk taxmaq və s.**

3.2. Avropa dillərindən Azərbaycan türkcəsinə keçmiş yer və şəxs adlarının yazılışı və deyilişi

Görkəmli alman dili mütəxəssisi, professor Fəxrəddin Yadigarın fikri ilə razıyıq ki, Qərbi Avropa dillərindən alınmış bəzi sözlər, bir qayda olaraq, rus dilinin kor-koranə təqlidi nəticəsində təhrif

olunmuş şəkildə işlənməkdədir.

"Rus dilində "гроссмейстер" (almanca: Grossmeister), "полисмейстер" (almanca: Polismeister), "штрайкбрехер" (almanca: Streikbrecher) kimi sözlərdə, şəxs və yer adları bildirən *Фейхтвангер*, *Ноханн*, *Файербах*, *Генрих Гейне*, *Гёте*, *Лейпциг*, *Рейн* və s. şəhər və çay adlarında əsaslı dəyişiklik nəzərə çarpır. Bu sözlər Azərbaycan türkcəsinə də rus dili vasitəsilə təhrif olunmuş şəkildə keçib və hələ də bu şəkildə işlənməkdədir. *Layptsiqin Leypsiq*, *Haynrix Haynenin Henrix Heyne*, *Qotenin Qete*, *Raynın Reyn* şəkilində işlənməsi nə ilə izah edilə bilər? Yalnız və yalnız həmin sözlərin rus dilindən götürülməsi ilə"¹⁴.

Yeri gəlmışkən deyək ki, orijinalda soyadı **Goethe** formasında yazılan görkəmli alman şairini biz uzun müddət rus tələffüzünə uyğun olaraq **Gö-te** kimi tanımış, ədəbsiz səsləndiyinə görə son vaxtlar **Höte** formasına salmışıq. Halbuki bu sözün almanca yazılışında və deyilişində baş hərf (səs) **G** və **H** deyil, məhz **Q**-dir. Deməli, məşhur "Faust" faciəsini yazmış müəllifin soyadı Azərbaycan türkcəsində də orijinala uyğun olaraq *Qoythe* kimi yazılmalı və deyilməlidir. Onu da qeyd edək ki, əlifbası latin qrafikası əsasında tərtib olunmuş dil-

¹⁴Fəxrəddin Yadigar. Dilimiz, qeyrətimiz, qayğılarımız. Bakı, 1997, s. 126, 127.

lərin çoxunda alınma xüsusi isimlərin təhrifinə yol verməmək üçün onlar tələffüzündən asılı olmaya-raq orijinalın qrafikasına uyğun yazılır. Görünür, bizdə də bu təcrübəni tətbiq etməyin vaxtı çatmışdır.

Qəzetlərimizin əksəriyyətində Almanıyanın Münxen şəhərinin adı da səhvən **Münhen** kimi gedir. Halbuki alman dilində bu söz **x** (**ch** hərf birləşməsi) ilə yazılır: **München**. Deyiliş xüsusiyyəti isə burasındadır ki, həmin səs ince saitlərin arasında olduğundan *xalq* sözündəki **x** kimi boğazda (qalın) yox, *ipək* sözündəki **k** kimi damağın önündə, yəni yumşaq deyilir: **Münx'en**.

Təsəvvür edin ki, hansı dildəssə Gəncə şəhərinin adını «*Gəcənə*» kimi yazır və deyirlər. Xoşumuza gələrmi? Təbii ki, yox. Amma biz Hindistan paytaxtının adını illerdən bəri düzgün yazmırıq. Orijinalda o, "Dehli" yox, "Delhi"dir¹⁵. Rus dilində **h** səsini bildirən hərf olmadığından həmin şəhərin adını *Дели* kimi yazımağa məcbur olmuşlar. Bizim qəzetçilərimiz isə vaxtilə bu sözü rus dilindən götürərkən **h** hərfini səhvən **I** samitinin sağında yox, solunda yazmışlar və həmin vaxtdan şəhərin adı dilimizə təhrif edilmiş şəkildə daxil olmuşdur.

Rusların soyadlarının çoxu insan, heyvan, peşə və s. adlarına bizim yiyləlik hal şəkilçilərinə uyğun gələn *-os* (*-osa*), *-es* (*-esa*) şəkilçiləri artır-

¹⁵ Bax: Rüstəmov T. Göst. kitabı.

maqla düzəlib: Иван+ов(a), Волк+ов(a), Куз-
нец+ов(a), Васильев(a) və s. Sonralar, xüsusən
də sovet dövründə həmin yabançı soyad sonluqları
bizə də keçib və türk düşüncəsinə anlaşılmaz olan
soyadlar meydana gəlib: Əhmədov(a), Əliyev(a).
və s. Həmin şəkilçi "Qulu" və "Nuru" sözlərinin
hətta kökünü də dəyişərək "Kuli" və "Nuri" şəkili-
nə salıb: Кулиев(a), Нуриев(a). Bu cür gülünc və-
ziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının
parlamenti 1993-cü il fevralın 2-də Azərbaycan Re-
spublikası vətəndaşlarının soyadlarının dövlət dili-
nə uyğunlaşdırılması haqqında 495 nömrəli qərar
qəbul edib və orada göstərilib ki, "Azərbaycan Re-
spublikasının vətəndaşları "-ov", "-yev" sonluqlu
soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-lı",
"-lu", "lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya
sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər".
Təəssüf ki, ölkəmizdə sovet pasportlarının şəxsiy-
yət vəsiqələri ilə əvəzləndiyi məqamda da tam
subyektiv səbəblər üzündən bu qərarın kütləvi su-
rətdə gerçəkləşdirilməsinə maneələr törədildi və
hələ də soydaşlarımız bu yamaq sonluqlardan yaxa
qurtara bilməyib. Görünür, buna tam nail olmaq
üçün xüsusi prezident fərmanına ehtiyac var.

Rus dilində şəxs və yer adlarına xüsusi şəkilçilər
artırmaqla onlardan ya başqa bir isim, ya da sıfət
düzəldilir və bu zaman sözün ilkin forması saitlə bi-
tirsə, köklə şəkilçi arasına bitişdirici samit artırılır.

Məsələn, "америка+и+ец" (amerikalı), "амери-
ка+и+ский нар.ч" (Amerika xalqı). Bunları nə
vaxtsa ruscadan türkçemizə tərcümə edərkən tələ-
sikliyə və səhlənkarlığa yol verilib, bitişdirici samit
dilimizə şəkilçi formasında gətirilib, "amerikalı"
"amerikan"a, "italiyali" "italyan"a çevirilib və bu
yanlış forma nitqimizdə az qala "vətəndaşlıq hüqu-
qu" qazanıb. "*Amerikanılar kimi prezident seçəcək-lər*", "*İtalyanlar Azərbaycanda zavod tikmək istəyirlər*" ("Yeni Müsavat"). Düzgün variantlar belə
olmalıdır: "*Amerikalılar kimi prezident seçəcəklər*",
"*İtaliyalılar Azərbaycanda zavod tikmək istəyir-lər*".

Bu tipli yanlışlıqlar bəzi hallarda sözün semantik
mənasına da təsir göstərir. Misal üçün, ruscadakı
армяно-азербайджанский конфликт birləşməsi-
nin ilk hissəsini kütləvi informasiya vasitələrimizin
əksəriyyəti *erməni-azərbaycanlı*, yaxud *erməni-*
Azərbaycan şəkilində verir və buradan belə çıxır
ki, münaqışə iki ölkə arasında deyil, iki millətin
nümayəndəsi arasında, yaxud bir millətin
nümayəndəsi ilə bir ölkə arasında baş verib. Əslində,
bu ifadə bütün hallarda **Ermənistən-Azərbay-**
can formasında olmalıdır. Eyni sözləri **Rus-İran**,
yoxsa rus-Azərbaycan müharibəsi ("Şərq") sərlöv-
həsi haqqında da demək olar (Düzgün variant: **Ru-**
siya-İran, **yoxsa Rusiya-Azərbaycan müharibəsi**).

Bir para ölkələrin idarəctmə-ərazi bölgüsünün

də dilimizdə düzgün işlədilməməsi birbaşa rus dilinin təsiri ilə balıdır. Məlumdur ki, ABŞ ayrı-ayrı ştatların birləşməsindən yarandığı kimi, Almaniya da ayrı-ayrı landların (*Land* almanca *ölkə*, *ərazi* deməkdir) federasiyasından yaranıb. Bu sözü ruslar *земля* kimi verirlər. Sovet dövründə buna bizim dildə *ərazi* deyirdilər, son vaxtlar isə qəzetlər tam kalka yolu ilə gedərək həmin bölgü vahidinin adını *torpaq* kimi yazır:

"Almaniyanın daxili işlir naziri A.Şili bildirib ki, ötən il ölkədə... 13 min antisemit və ekstremist qanun pozuntusu qeydə alınıb. Şərqi federal TORPAQlarda vəziyyət daha gərgindir" ("Azadlıq").

Biz AFR-dəki idarəetmə-ərazi bölgü vahidlərinin dilimizdə orijinala uyğun olaraq "landlar" şəkilində işlədilməsinin tərəfdarıyız.

3.2. "Texniki universitet", "mədəni mallar", "siyasi elm" nə deməkdir?

Sifəti dilimizə hökmən sifət kimi çevirmək cəhdidə başqa tipli sözlərdə də anlaşılmazlıq yaradır. Məsələn, rus dilində *филология* isimindən *филологический*, *педагогика* isimindən *педагогический*, *культура* isimindən *культурный*, *техника* isimindən *технический*, *политика* isimindən *политический* və s. sifətləri yaradılır. Həmin sifətlərin iştirakı ilə meydana gələn birləşmələri di-

limizə kalka üsulu ilə tərcümə edəndə qəribə ifadələr alınır. Axı *texniki universitet*, *mədəni mallar*, *siyasi elm* nə deməkdir? Universitet texniki, mal mədəni, elm siyasi ola bilməz. Bunlar, təbii ki, **Texnika Universiteti, mədəniyyət malları, siyaset elmi** kimi verilməlidir. Bir vaxtlar filologiya fakültəsi "filoloji fakültə", "filologiya elmləri namizədi (doktoru)" "filoloji elmlər namizədi (doktoru)" kimi işlənirdi. Sonralar bu yanlışlıq aradan qaldırıldı, lakin nədənsə, *pedaqoji elmlər namizədi (doktoru)* ifadəsinə toxunulmadı və həmin alimlik dərəcələrinin adları hələ də yanlış formada qalmaqdır (Düzungün variant: "*pedaqogika elmləri doktoru*", yaxud, sadəcə, "*pedaqogika doktoru*"). Təsəvvür edin ki, "*историчечкий факультети*" i "*tarix fakültəsi*" yox, "*tarixi fakültə*", "*биологический факультети*" i "*bioloji fakültə*" şəkilində yazısaq, necə gülməli vəziyyət alınar. Ali məktəblərdə və akademiya sistemində geniş işlənən və ruscada ki "*Ученый совет*" birləşməsinin qarşılığı olan "*Elmi şura*" ifadəsi də səhvdir. Bu quruma "*Alimlər surası*" demək daha məqsədəuyğun deyilmi?

Bir qayda olaraq, rusca yanaşı işlənən iki sıfət-dən birini sıfət, o birini isə isim kimi tərcümə edilər və burada da anlaşılmazlıq yaranır: "*geoloji-coğrafiya fakültəsi*" (Düzungün variant: *geologiya-coğrafiya fakültəsi*).

Bir para hallarda belə birləşmələr bir-birinə de-

fis (-) işaretsi ilə deyil, "və" bağlayıcısı ilə bağlanır və burada sıfət-isim uyarsızlığı daha qaba şəkildə nəzərə çarpir: "*Millət vəkili Əli Kərimovun fikirincə, milli və dövlətçilik baxımından fəal olmayan parlament bu məsələni müzakirəyə çıxarırsa, demək, vəziyyət ciddidir*" ("Azadlıq").

Zənnimizcə, buradakı "*milli və dövlətçilik baxımından*" ifadəsi "*millətçilik və dövlətçilik baxımından*" kimi yazılısaydı, daha türkcə olardı.

Dilimizdə "qayım-qədim" olmuş bu cür yanlış ifadələrə aid xeyli misal gətirmək olar: "*профессионально-техническое училище*" (Səhv variant: "*texniki-peşə məktəbi*"; düzgün variant: "*peşə-texnika məktəbi*"); "*торгово-экономические связи*" (səhv variant: "*ticarət-iqtisadi əlaqələr*"; düzgün variant: "*ticarət-iqtisadiyyat əlaqələri*"); "*научно-исследовательский институт*", yaxud "*Научно-образовательный центр*" (səhv variantlar: "*Elmi-Tədqiqat İnstitutu*", "*Elmi-Təhsil Mərkəzi*"; düzgün variantlar: "*Elm-Tədqiqat İnstitutu*", "*Elm-Təhsil Mərkəzi*") və s. və i.a.

Sovet dövründə rus dilinin təsiri o qədər güclü, tətbiqi o qədər kor-koranə idi ki, bu və ya başqa yad kəlməni götürüb leksikamıza daxil edəndə nəinki doğma dilimizin, heç orijinal dilin də qaydalara məhəl qoymurduq. İmperiya illərində uşaqlar pioner olmazdan əvvəl *oktyabryat* olurdular. Gəlin, bu sözün yaranışına fikir verək: rus dilində

sözün ilkin forması "*октябрёнок*", yəni "*Oktyabr balası*"dır. İsimin cəm halında isə o, "*октябрята*" formasını alır (Müqayisə et: *ребенок* - *ребята*, *тёлёнок* - *тёлки*, *жеребенок* - *жеребята* və s.). Biz isə sözün cəm formasını götürüb son hərfi atmaqla onu tək isim kimi işlədir, lazımlı gələndə əlavə olaraq öz cəm şəkilçimizi də artırırdıq və indi də həmin formadan qaça bilmirik: "**Oktyabrystalar** inqilab etmədi" ("Müxalifət").

3.3. Pleonazmlar və onların aradan qaldırılması

Jurnalistlərimizin nitqində geniş yayılmış səhvlərdən biri də hər hansı nitq hissəsinin (tutaq ki, isimin) ifadə etdiyi mənanın ondan əvvəl, yaxud sonra yazılan (deyilən) başqa bir sözlə (tutaq ki, sıfətlə, zərflə və ya fellə) təkrarlanmasıdır. Elmi dil-də belə sözlərə **pleonazmlar** deyilir (yunancadan tərcümədə "*pleonasmos*" artıqlıq, izafilik deməkdir).

Bir neçə misala diqqət yetirək: "*Faciəli situasiya yenidən təkrarlana bilər*"; "*E. Hüsənlinin bu cür... özünü göstərməsi gələcək perspektivdə ... siyasi qüvvələrin ... koalisiyası üçün psixoloji zəmin yarada bilər*".

Təkrarlanmaq bir hadisənin ikinci dəfə, *yenidən təkrarlanmaq* isə üçüncü dəfə baş verməsi (bir də-

fə olub, təkrarlanıb, yenidən təkrarlanıb) deməkdir. Bir cümləsinə misal gətirdiyimiz yazıda isə müəllif situasiyanın (Qarabağ savaşı əlliñinin ölüm acliği elan etməsinin) ikinci dəfə də ola biləcəyindən ehtiyatlanır. Deməli, burada *yenidən* sözünə ehtiyac yoxdur. *Perspektiv* sözünün ifadə etdiyi mənalar- dan biri *gələcək*, *gələcəyin görüntüləri*¹⁶ deməkdir, onda *gələcək perspektiv* nə deməkdir? Keçmiş perspektiv də olurmu? Eyni sözləri "*ilk öncə*", "*keçmiş SSRİ*", "*bəyanatı açıqlamaq*", "*qiymətin bahalaşması*" (qiymət bahalaşmir, mal bahalaşır. *Baha* elə *qiymət* deməkdir) ifadələri haqqında da söyləmək olar. Bunlar nitqdə təkrarçılıq yaratmaqla yanaşı, həm də yazının, danışığın pintiliyinə səbəb olur. Təkrar edirik ki, mətndəki hər dil vahidi-nin öz çəkisinə uyğun müəyyən fikir yükü olmalıdır. Bu yük yoxdursa, dil vahidi hansı sözünsə yükünə şərik çıxırsa, onu işlətməyə ehtiyac duyulmur. Dil vahidinin fikir vahidinə uyğunluğunu kimyadakı *valentliklə* tutuşdurmaq olar. Məsələn, mis 2-oksidin (CuO) tərkibində bir oksigen atomu bir mis atomu ilə ($Cu=O$), suyun tərkibində isə bir oksigen atomu iki hidrogen atomu ($H-O-H$) ilə birləşmişdir.

Mətn də belədir. Fikir vahidi öz "valent"liyinə uyğun dil vahid(lər)i ilə birləşib bir tamlıq, bütövlük yaradır, lazımsız sözlər isə, bir növ, göy-

¹⁶ Bax: Словарь иностранных слов. М., 1989, с.383

dən asılı qalaraq başqa bir sözün "qida"sına ortaq olur.

Bəllidir ki, Azərbaycan türkçəsində müəyyən anlayışları yalnız söz kökləri deyil, onlara qoşulan şəkilçilər də ifadə edə bilir. Misal üçün, *-sa* (-sə) şəkilçisi cümlədə müəyyən şərt qoyulduğunu bildirir, bir qayda olaraq, qoşulduğu sözü məntiqi vurğu altına salır və beləliklə, fikirin bütün şərt yükünü daşımağa qadir olduğunu sübut edir. "*Etimad Əsədov dedi: (daxili işlər naziri) bizə qarşı şər və böhtanlara təkzib verməsə, mənim ünvanıma söylədiklərinə aydınlıq gətirməsə, ... iddia ilə çıxış edəcəyəm*" ("Azadlıq").

Bu tipli cümlələrdə çox zaman *-sa* şəkilçisindən əlavə, *əgər* ədatı da yazılır və o, missiyasını bacarıqla gerçəkləşdirən həmin şəkilçiyə "boğazortağı" olmaqdan savayı bir iş görmür: "*Əgər bu, qələbədirsə, ... iradənin qələbəsidir*"; "*Əgər 6 aydan sonra yenə də qayınanalarınızı gətirib buraya dolduracaqsınızsa, onda mən belə xəstəxanaya pul verə bilmərəm*" ("Azadlıq").

Bu cümlələrdəki *əgər* ədatı şərtin daha qüvvətli ifadə olunmasına xidmət etmək əvəzinə *-sa* şəkilçisinin qoşulduğu sözlərin məntiqi vurğu "yorğan"ının bir hissəsini cümlənin ortasından əvvəlinə - öz üstünə çəkməklə oxucunun fikirini yayındırır. Buna yol verməmək üçün söz sərrafi olmuş klassiklərimiz:

1) ya *əgər* sözünü -sa şəkilçisinə mümkün qədər yaxınlaşdırmış;

2) ya da *əgər* sözü işlədilən cümlədə (misrada) -sa şəkilçisini;

3) -sa işlədilən yerdə isə *əgər* ədatını işlətməmişlər.

1) Oda yandırmasa gər şölə ilə nöh fələki,

Nə bitər atəşi-ahi-dili-suzanımdan?..

...Can əgər çıxsa tənimdən əsəri-mehr ilə,

Əsəri-mehrini sanman ki, çıxar canımdan.

(M.Füzuli)

Sən kimi aləmdə olmaz, gər olarsa, dilbəra,

Bu gözü cadusifət, həm qaşları məkkar ola.

(Ş.İ.Xətai)

...Cəvahirlər xərc eylərəm şanına,

Əgər müştəq olsan sözə, Fatimə!

(M.P.Vaqif)

Ələsgərin meyli ondan üzülməz,

Əgər ayrı düşsə, şad olub gülməz...

(Aşıq Ələsgər)

2) Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,

Və gər güzgudən umdum sidq, əksi-müddəə
gördüm.

(M.Füzuli)

Özgə aşıqlər əgərçi dil verər dildarinə,

Bu Xətai xəstə, gör, yolunda qıldı can fəda.

(Ş.İ.Xətai)

Əgər yarsan, gəl sarmaşaq qol-boyun,
Durub daldalardan baxmağın nədir?

(M.P.Vaqif)

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

(M.Ə.Sabir)

3) Könüldə dust təmkin bulsa, olmaz gözdə kövləni,
Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz.

(M.Füzuli)

Can **olmaz** isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.

(Ş.İ.Xətai)

Yarın xəyalilə mən bu gün şadəm,
Qəribliyə **düşsəm**, qan ağlar didəm.

(M.P.Vaqif)

Can qurban **eyləsən**, layiqdir, layiq,
Bir yar ki, mətləbi tez qanan ola.

(Aşıq Ələsgər)

İstər klassiklərimizin, istərsə də çağdaş yazarlarımızın əsərlərində şərt anlamı bəzən bu komponentlərdən (*əgər* ədatından və -sa şəkilçisindən) heç biri olmadan da ifadə edilir:

Canı **kim** cananı üçün **sevər** - cananın sevər,
Canı üçün **kim ki** cananın **sevər** - canın sevər.

(M.Füzuli)

"Göndərmədin, özüm yazacağam"
("Müxalifət", 27.09.2000).

Sonuncu cümlədəki *göndərmədin* sözü (əgər) *göndərməsən* mənasındadır. Bu forma şifahi nitqdə intonasiya ilə daha yaxşı ifadə olunur.

Dilimizdə geniş işlənən lüzumsuz sözlərdən biri də "*tərəfindən*"dır. Rus dilində isimin birləşlik (*творительный*) halında işlənən bir para sözlərin (*Книга написана Ивановым*), eləcə də "*co смотроны*" ifadəsinin kalkası yolu ilə dilimizə daxil olub və ona hüquq-mühafizə orqanları əməkdaşlarının nitqində daha tez-tez rast gəlirik. Onlar çox vaxt "*Canini yaxalamaşıq*" əvəzinə "*Canı tərəfimizdən yaxalanmışdır*" yazılırlar (deyirlər).

Əgər və tərəfindən sözlərindən fərqli olaraq *ərzində* sözündən tam intina etmək mümkün deyil. Sadəcə, onu məqamında işlətmək lazımdır. Bilməliyik ki, *ərzində* sözünün mayasında fasılısızlıq, kəsilməzlik var. Məsələn, "*Saatın saniyəölçən əqrəbə gün ərzində 1440 dəfə dövr edir*" cümləsində, yaxud Səməd Vurğunun «Mən tələsmirəm» şerindəki bu parçada o, yerində işlənib:

*Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı sıkəst bir quşam...
Qoy dünya böyüüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş gözündən nur yağa-yağa...,*

lakin "Bu inək gün ərzində 20 litr süd verir" cümləsində fikir təhrif olunub, çünkü saatın əqrəbi həqiqətən fasiləsiz fırıldığı, Günəş həqiqətən fasiləsiz yandığı halda, inək bütün gün ərzində yox, 24 saatda uzaqbaşı 3-4 öynə (dəfə) sağılır.

Jurnalist yazısının qisalıq tələbi təkcə cümlələrdəki ayrı-ayrı lüzumsuz sözləri deyil, hətta sözlərdəki lüzumsuz şəkilçiləri də ixtisar etməyi nəzərdə tutur. Bununla bağlı, dilçi alim Ə.M.Cavadovun bir məqaləsində oxuyuruq: "*Düşməncilik* sözündə -çı şəkilçisi artıqdır. Bu sözün antonimi olan *dostluq* sözündə -cu işlənmir. Deməli, *düşməncilik* sözü də *düşmənlik* şəklində olmalıdır"¹⁷. Müəlliflə tam razılışır və qeyd edirik ki, bu fikir *peşmançılıq, narahatçılıq* kimi bir çox başqa sözlərə də aid edilməlidir.

Məsələn, "ABŞ Dövlət Departamenti (1998-ci il - N.Ə.) sentyabrın 12-də müxalifətin Bakıda keçirdiyi mitinqə iqtidarın münasibətini *narahatçılıqla qarşılamışdır*" ("525-ci qəzet", 17.09.1998) cümləsində *narahatçılıqla* əvəzinə *narahatlıqla* yazılsayıdı, daha yaxşı olardı.

Bəzi dilçilər "*avaraçılıq*", "*yetimçilik*", "*kasibçılıq*" sözlərindəki -çılıq hissəsini mürəkkəb şəkilçi hesab edir, onun işlənməsinə haqq qazandırırlar. R.İsrafilova erməni E.V.Sevortyanə əsaslanaraq yazar: «Şəkilçilərin bir qismi bir neçə şəkilçinin birləşməsi yolu ilə əmələ gəlmışdır. Məsələn, -çı, -lıq

¹⁷ Nitq mədəniyyəti məsələləri. Bakı, 1988, s. 105.

şəkilçisi bir sıra sözlərin tərkibində özünü mürəkkəb şəkilçi kimi göstərir.

Bu şəkilçinin tərkib hissələrinin hər biri (-çı və -lıq) müstəqil şəkilcidir. Həmin şəkilçilərlə dili-mizdə çoxlu miqdarda söz yaradılmışdır. Məsələn, dil sözündən -çı şəkilçisi ilə *dilçi*, bundan isə -lik şəkilçisi ilə *dilçilik* sözü düzəldilmişdir. Bəzən isə həmin şəkilçilərin birləşməsi (-çı və -lıq) mürəkkəb şəkilçi əmələ gətirir. Söz birbaşa **-çılıq // -çilik // -çuluq // -çülüük** şəkilçiəi ilə yaradılır. Məs.: *tələbəçilik, peşmanlıq, ailəçilik* və s.»¹⁸.

Əslində isə, həmin "mürəkkəb" şəkilçi məhz "-çı"nın yersiz işlənməsi nəticəsində formalaşmışdır. "-çı"dan sonra "-lıq" şəkilçisi yalnız o zaman işlədilə bilər ki, sözün kökü ilə "-çı" birlikdə müəyyən anlayış bildirsin, həmin birləşmənin leksik mənası olsun: *dil+çı+lik, dəmir+çı+lik, yalan+çı+lıq* və s. Lakin dilimizdə *tələbəçi, peşmançı, avaraçı, yetimçi, kasıbçı* sözləri olmadığından onlara -lıq şəkilçisi artırmaq olmaz. *İdxalatçı, istehsalatçı* sözlərindəki -at şəkilçisi də artıqdır.

Rəsmi sənədləri, qəzet səhifələrini, efir və ekranları zəbt etmiş *seçkilər* sözü haqqında ayrıca danışmaq lazım gəlir.

Bilindiyi kimi, rus dilində yalmız cəm halda işlənən xeyli söz var: *брюки, весы, духи, пожнивы, похороны, часы* və s. Bunlar formaca cəm halda

¹⁸Müasir Azərbaycan dili, 3 cilddə, cild II, Bakı, Elm, 1980, s. 15-16.

tək isim kimi qavranır və düzgün olaraq dilimizə də tək isim kimi çevirilir: *şalvar, tərəzi, ətir, qayçı, dəfn, saat...* "Выборы" da belə sözlərdən biridirsə, nəyə görə onu cəm halda işlətməliyik? Axı söhbət bir prosesdən, bir kampaniyadan gedir: prezident seçkisi, parlament seçkisi, bələdiyyə seçkisi və s.

Rus dilində həmin sözlərin qrammatik cəhətdən cəm halda işlənməsi iki səbəblə bağlıdır:

1. Həmin sözlərin əks etdirdiyi anlayışların ək-səriyyəti bir-birinin oxşarı olan azı iki hissədən ibarətdir: şalvarın iki qıcı, tərəzinin iki gözü, qayçının iki qanadı var və s.;

2. Həmin sözlərin çoxunda cəm şəkilçisini atanda sözün leksik mənası dəyişir: *вес - չեկի; дух - рух, час - 60 дәрігəлік* vaxt və nəhayət, *выбор - چەسید; кара, əlac; зөвq*.

IV. JURNALİST VƏ SÖZ YARADICILIĞI

Sərlövhədəki «*yaradıcılıq*» kəlməsini müstəqim mənada qəbul etmək lazımlı deyil. Əvvəl qeyd etmişdik ki, nitqin məzmununu təşkil edən fikir onun forması olan dildən qat-qat zəngindir. Dünyada elə bir dil yoxdur ki, beyində formalaşan fikiri, informasiyanı tam həcmidə ifadə edə bilsin. Buna görə hətta ən zəngin dildə yazan ustad qələm sahibləri də məzmunamüvafiq dil vahidləri tapmaqda çətinlik çəkirlər. Deməli, jurnalistin nitq mədəniyyəti onun lazımı sözü tapıb yerinə qoymaq bacarıını da əhatə edir.

Söz yaradıcılığı leksik və qrammatik üsullarla olur.

4.1. Leksik üsulla söz yaradıcılığı

Bu yolla söz yaradıcılığının başlıca qaynaqları klassik yazılı ədəbiyyat, folklor (tarixi yazılı abidələr də daxil olmaqla), canlı danişiq dili, dialekt və şivələr, əcnəbi dillərdir.

4.1.1. Klassik yazılı ədəbiyyatdan sözalma

Bu bəndlə bağlı bircə misal götirək. Ruscadakı "дерзатъ" (isim forması: *дерзанье*) sözünün mənası "hər hansı nəcibliyə, aliliyə, yeniliyə cəsarətlə

can atmaq"dır¹⁹. Müasir dilinizdə bu sözün nə uğurlu, nə də uğursuz qarşılığı yoxdur. "Rusca-azərbaycanca lügət"də 1. *cəsarət etmək, cəsarətlı olmaq, ürəkli olmaq; 2. yeniliyə can atmaq* (дерзанье - 1. *cəsarət, cürət; 2. cürət etmə, cəsarət etmə; 3. coşqın arzu, yenilik arzusu*) kimi yozulub²⁰. Belədirse, bəs tamam başqa anlayış olan *осмелиться* nədir? Yenə həmin lügətə baxaq: *cürət etmək, cəsarət etmək, ürəklənmək*²¹; *смелость* - *cürət, cəsarət*²². Görürsünüz? Rusca tənəmə ayrı-ayrı anlayışlar bildirən iki söz bizə eyni anlayış kimi təqdim olunur. Professor Ağamusə Axundov həmin sözlərin (*дерзать* və *дерзание*) qarşılığını İ.Nəsiminin əsərlərində tapmış, müasir dilimizə gətirməyi təklif etmişdir²³: *дерзать* - *arnamaq*; *дерзание* - *arnayış* ("Дело молодежи - дерзать!" - "*Gənclərin işi arnamaqdır!*"; "*Дерзание молодежи*" - "*Gənclərin arnayışı*").

¹⁹ Ожегов С.И. Словарь русского языка, М., 1983, с. 144.

²⁰ Русско-азербайджанский словарь в 3 т.т., т.1, Баку, 1991, с. 295.

²¹ Русско-азербайджанский словарь в 3 т.т., т.2, Баку, 1991, с. 322.

²² Русско-азербайджанский словарь в 3 т.т., т.3, Баку, 1991, с. 200.

²³ «Әdəbiyyat və incəsənət» qəzetli, 20 may 1983-cü il.

4.1.2. Folklorдан sözalma

Leksik yolla söz yaradıcılığının zengin qaynaqlarından biri də cə yaradıcılığı, xüsusən clastanlar, onların bariz nümunəsi isə «Kitabi-Dədə Qorqud»dur. Türk dünyasının ən dəyərli yazılı abidələrindən olan həmin kitabdan götürülmüş «yağmala-maq» feli vizual nitqdə çoxdan işlədilməkdədir: «*Haminin işi satmaq, dağıtmaq, yağmala maqdır*» («Azadlıq» qəzeti, 22 fevral 1996-cı il).

Həmin qaynaqdakı çoxsaylı sözlər sırasından seçdiyimiz daha üçcə kəlməyə baxaq:

„*Dadi* - xəstəyə, yaxud uşağa baxan qadın, təriyəçi, mürəbbiyə (hamısı alınma sözlərdir və heç biri fikri dəqiqlik ifadə etmir);

Ənik - canavar balası (toyuq balasına cücə, inək balasına buzov və s. deyirik. Amma ədəbi dilimizdə canavar balasının, pişik balasının və bir sıra başqa heyvan balalarının adı yoxdur);

Yanqu - əks-sədə (*yanqulanmaq* - esk-səda ver-mək). Coxdandır, dilimizin təbiətinə uyğun gəlməyən, yamaq kimi görünən izafət tərkiblərindən can qurtarmaq istəyirik. «*Nöqteyi-nəzər*» i «*ba-xım*»la, «*həddi-buluğ*» u «*yetkinlik*» lə və s. əvəz et-sək də, «*əks-səda*» hələ də fəal lügət tərkibimizdə qalmaqdadır. Halbuki «*yanqu*» sözü həmin anlayışı çox gözəl ifadə ecir. Bu sözün etimologiyasının «yanmaq» feli ilə ə aqəsi olmasa da [*yanqu*] sözü «yan», yəni «*köməkçi*», «*yardımcı*», «*törəmə*» və

«*qu*» («*səs*») sözlərinin birləşməsindən yaranıb, «*dəyib-qayıdan, ikinci səs*» deməkdir], fonetik cəhətdən onun səslənişində yanğı, nisgil assosiasiya-sı var. İnsanın, başqa canlıların səsi o vaxt yanqulanır (əks-səda verir), dağı-daşı lərzəyə gətirir ki, o, dara düşür, içində yanğı, nisgil, həsrət olur.

«Kitabi-Dədə Qorqud»dan və başqa dastanlarımızdan istənilən qədər bu cür uğurlu söz tapıb çağdaş dilimizə gətirə bilərik.

4.1.3. Canlı danışq dili

Ərəb, fars, rus dilləri ilə çoxəşrlik təmas ana dilimizin bir çox sözlərini ədəbi leksikamızdan sıxışdırırsa da, canlı danışqdan silə bilməyib. İndi ölkəmizin milli-demokratik mətbuatında həmin sözlərə fəal qayıdış duyulmaqdadır: *yağı* (düşmən), *çağ* (vaxt), *görk* (ibrət), *suç* (təqsir), *öc* (qisas), *gənəşmək* (məsləhətləşmək), *cılxa* (xalis) və s. və i.a.

«*Erməni yağları Vətənimizə hücum edəndə doğma yurda qayitdim*» («Azadlıq» qəzeti, 16 yanvar 1996-cı il), «*Hakimiyyətin ilk çağlarında Qorbaçov qosunu oradan çıxartdı*» (Yenə orada), «*Ən gözəl görk olub-keçənlərdir*» («Azadlıq» qəzeti, 27 mart 1996-cı il), «*Subyektin suçsuzluğu faktına söykənərək bu akti azadlığa qəsd adlandırmaq olardı*» («Azadlıq» qəzeti, 15 fevral 1996-cı il) və s.

Canlı danışq dilinə bu cür müraciətə davam etdirmək lazımdır. İkicə misal: qatıq, süd, yağı, şor... hazırlanan müəssisəyə «**Süd məhsulları kombinatı**» (ruscadakı «**Комбинат молочных продуктов**»dan kalka), həmin məhsulların satıldığı yerə «**Süd məhsulları mağazası**» deyirik. Halbuki canlı danışq dilimizdə həmin anlayışı dəqiq bildirən, gözəl səslənən, yiğcam «**ağartı**» sözü var: «**Ağartı kombinatı**», «**Ağartı mağazası (dükanı)**».

Marşrut taksilərində yazılıb: «**Gediş haqqı 500 manat**» (**Цена проезда 500 манатов**). Qiymət əmtəəyə və xidmətə aiddir. Gediş isə nə əmtəədir, nə də xidmət. Bəs necə yazmalı? Uşağımızı evdən bir yerə göndərəndə ona «*gedişin qiyməti*»ni yox, **yolpulu** veririk. Avtobuslarda da elə bu gür yazmaq lazımdır: «**Yolpulu 500 manatdır**» (Avtobusdan söz düşmüşkən bir fikrimizi də bildirək. Sərnişinlərin 99 faizi sürücüyə belə müraciət edir: «**Ostanovkada saxlayın!**» «*Ostanovka*» sözü ilə işimiz yoxdur, varvarizmlər haqqında çox yazılıb. Biz də bu na ötəri münasibətimizi bildirəcəyik. Bəs «*saxlamaq*»? Deyə bilərsiniz: bu ki öz sözümüzdür. Bəli, öz sözümüzdür, amma yerində işlənməyib. «*Saxlamaq*» sözünün mayasında uzunmüddətlilik var. Maşını haradasa saxlayıb bir neçə saatlığa, bir neçə günlüyü, hətta bir neçə aylığa harayasa getmək olar, amma dayanacaqda düşmək üçün «*Saxlayın*» yox, «*Əyləyin!*» demək lazımdır).

Vağzallarda sərnişinlərin əşyalarını müvəqqəti saxlamaq üçün xüsusi yer olur. Buna rusca *Камера хранения* deyirlər. Biz də həmin birləşməni elə o cür kalka etmişik: *saxlama kamerası*. Canlı danışq dilində bunun uğurlu qarşılığı «*saxlanc yeri*»dır.

Canlı danışq dilindən istifadənin bir forması da arxaizmlərə yeni məzmun verib onların ömrünü uzatmaqdır. Elm və texnikanın inkişafı ilə bağlı, əvvəller primitiv vasitələrlə görülən bir sıra işlər indi avtomatlaşdırılıb, kompyuterləşdirilib, amma dəyişən işin mahiyəti yox, icra üsulu, texnologiyasıdır. Pambığı, yunu, piləni (xam ipəyi) ipə, yaxud sapa çevirmək üçün nənələrimiz cəhrədən istifadə ediblər. İndi həmin işi xüsusi dəzgahlar görür. Bizcə, «*əyirici dəzgah*» («*прядильный станок*») birləşməsini «cəhrə» sözü ilə əvəz etmək olar (Anadolu türkcəsində avtomobilə «*araba*», alışqana «*çaxmaq*» deyirlər).

4.1.4. Dialekt və şivələrdən sözalma.

Yada salaq ki, bir vaxtlar Səməd Vurğun bu qaynaqdan ədəbi dilimizə "sayışmaq" ("*мерцать*") kimi çox uğurlu bir söz gətirib:

*Bakının sayışan ulduzlarından,
Çadrasız, boyasız türk qızlarından...
Salam gətirmişəm hüzuruna mən,
Bu gündən, gələcək qərinələrdən.*

Sonralar bizdə bu zəngin xəzinəyə bir qədər biganəlik yaranıb və yeni söz sorağı ilə daha çox rus dilinə üz tutmuşuq. İndinin özündə də ədəbi dili-mizdə çatışmayan xeyli söz var ki, onları dialektlərimizdən gətirə bilərik. Məsələn, ruscadakı "*подслушать*" felinin qarşılığı kimi "*гизлич (хэлвэц)*" *qulaq asmaq*", "*окружить*" felinin ("*окружение*" isiminin) qarşılığı kimi "*dövrələmək, mühəsirəyə almaq, əhatə etmək, araya almaq* (*dövrələmə, dövrəyə alma, mühəsirəyə alma*) yozumlarını işlədirik²⁴. Dialektlərimizdə hər iki anlayışın çox uğurlu ifadə forması var: *подслушать* - *dinşəmək*; *окружить* - *qomarmaq* (*подслушивание* - *dinşəmə, окружение* - *qomarğa*).

4.1.5. Başqa dillərdən sözalma

Dili zənginləşdirməyin ən geniş yayılmış üsulu-dur. Bəzən bu prosesə hədsiz pis münasibət duylur, lakin milli-professional jurnalistikamızın banisi Həsən bəy Zərdabinin hələ XIX əsrin ikinci yarısında yazdı kimi, "dil elə bir şeydir ki, onu öz həlində saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədri günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyiri

²⁴Русско-азербайджанский словарь в 3 т.т., т.2, Баку, 1991, с. 515, 299.

var, çünki o sözlər tərəqqi etməyə səbəb olur".

Rus dilinin təcrübəsi göstərir ki, başqa dillərdən söz almaqla hətta müstəqil milli dil də yaratmaq mümkündür. Rus dilinin alınma sözlərin heç də hamisini əhatə etməyən, daha çox qədim yunan və latın dillərindən əzx olunmuş əcnəbi sözlər lügətində 20 minə yaxın söz var.

Bu gün Azərbaycan türkçəsində işlənən, çoxumuzun rus sözləri kimi tanıdığımız alınmaların da əksəriyyəti rus dili vasitəsi ilə Qərbi Avropa dillərindən gəlib. Dilimizdə sözalma prosesi olub, var və olacaq. Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdi də uğursuzluqla nəticələnir, həmin sözlər yalnız bir qrup ziyanının nitqində rast gəlirik. Təkcə onlar "*холодильник*"ə "*soyuducu*", "*османовка*"ya "*dayanacaq*" deyir.

Başqa dillərdən alınmış zəruri sözləri ilk dəfə qəzet səhifəsinə çıxararkən hökmən onların açımıni vermək lazımdır. Həsən bəy Zərdabi "Əkinçi" qəzetində xeyli alınma söz işlədir və onların hər birinin nə olduğunu oxuculara anladırıdı: "*Məlumdur ki, indi olan Osmanlı davasında torped* (*torpedo-red.*) *çox iş görür. Torped* bir su keçirməyən dəmir qutudur ki, onun içini barıt ilə doldurub dəryaya atırlar, onun üstə puçları var ki, gəmi üzən zaman o puçlara dəyəndə torped atılıb gəmi-

ni para-para edir"²⁵.

İndiki qəzetçilərimiz də yazılılarında *invoys*, *prolonqasiya* kimi əcnəbi sözləri gen-bol işlədir, lakin Həsən bəydən fərqli olaraq onların şərhini verməyi özlərinə rəva bilmirlər:

"Tütün məməlatlarına gömrük rüsumları da malın invoys qiymətinə deyil, həcmində tətbiq edilir"; "Bu sənədin prolonqasiyasinin uzanması sürücülərin yol fonduna vergilər verməsini təsbit edir" ("Azadlıq", 9.02.2001).

Birinci cümlədə *invoys qiyməti* ifadəsini işlətmək o qədər də vacib deyil, çünki onun Azərbaycan türkcəsində daha yaxşı səslənən qarşılığı var - *qaimə qiyməti*. Yox, *invoys* sözü müəllifin hədsiz xoşuna gəlibsə, heç olmasa onun izahını verməli idi. İkinci cümlədə isə sözün mənasının aydın olmaması ilə yanaşı, yuxarıda haqqında bəhs etdiyimiz "təkrarlama" (pleonazm) səhvi də var. Belə ki, *prolonqasiya* sözünün etimologiyası latincadan tərcümədə *uzatmaq* deməkdir. İndi o hüquq termini kimi işlənir və açımı belədir: «*Müqavilənin, sazişin, borcun, vekselin və s. fəaliyyət müddətinin uzadılması*»²⁶. Buna görə də qəzətdən misal gətirdiyimiz həmin cümlədə *uzanması* sözünü ixtisara salıb, sadəcə, *bu sənədin prolongasiyası* yazmaq daha düzgün olardı.

²⁵«Əkinçi» qəzeti, 1877, № 15.

²⁶Словарь иностранных слов, с. 412.

Eyni, yaxud yaxınmənalı arayışları bildirmək üçün müxtəlif əcnəbi dillərdər alınmış sözlər öz aralarında, həm də onların dilinəzdəki milli qarşılığı ilə sinonimlər sırası yaradır və adətən, bunların hər biri rüyəyyən məqamda işlənir.

Məsələn, ərəbcədən alınmış *aləm* və *dünya*, far-scadan alınmış *cahan* sözləri heç də həmişə bir-birini əvəzləyə bilmir: *dünya mühəribəsi*, *cahan mühəribəsi* deyirik, *aləm mühəribəsi* demirik. *Heyvanlar aləmi* deyirik, *heyvanlar cahani* demirik və s.

Eyni qaydada, *günah*, *təqsir*, *suç* sözləri arasında da mənə çalarları var, lakin biz, nədənsə, onların fərqiñə varmırıq.

Günah din terminidir, yəni insanların yalnız Tanrı yanında günahı ola bilər, bəndələrin bir-birinə münasibətində isə *təqsir* və *suç* deyimlərindən istifadə edilməlidir.

Kütləvi informasiya vasitə ərimizdə isə, bir qayda olaraq, *günah* və *günahkar* sözləri *təqsir*, *müqəssir*, *suç*, *suçlu* mənalarında işlədir.

Bəzən bu cür sinonimlər sırasından bir sözə üstünlük verib leksikamıza daxil etsək də, onun kənarda qoyduğumuz qarşılığı dəha çevik olur və kütləvi danışığın, demək olar, şəriksiz predmetinə çevrilir. Misal üçün, ərəbcədən alınmış *əməliyyat* sözünü ədəbi dilə daxil etsək də, danışq dilində latincadan gəlmmiş *operasiya* sözü daha çox işlənir.

Hesab edirik ki, or u və bu tipli bir çox sözü ədəbi dilə qəbul etmək lazımdır. Həmin sözdən yaranmış *operator*, *operativ* kəlmələrini qəbul edib onların "ana"sını qapı arxasında qoymaq hansı məntiqə söykənir?

Başqa dildən söz alarkən üç əsas cəhətə diqqət yetirməliyik:

- 1) Yuxarıda göstərilən qaynaqlar da nəzərə alınmaqla həmin sözlərin dilimizdə uğurlu qarşılığı olmasın;
- 2) Alınan söz inkişaflı dillərin çoxunda işlənsin, yəni beynəlmiləl termin statusu qazansın;
- 3) Diləyatılmış olsun, asan deyilsin.

Anadolu türkcəsindən və başqa türklərin (türkmənlərin, qaqauzların, tatarların, özbəklərin, qazaxların və s.) leksikasından sözlər alınması göstərilən üsullar sırasında, bir növ, orta yer tutur. Belə ki, türk dillərindən sözalma prosesinə həm ümumtürk klassikasından, həm ümumtürk folklorundan, həm dialektlərdən sözalma kimi, həm də indi haqqında danışacağımız qrammatik yolla sözyaratma prosesi kimi baxmaq olar.

Məsələn, "quzey", "güney" sayağı bir qrup söz var ki, onlara həm türk dillərinin bir çoxunda, həm klassik ədəbiyyatın ızda, həm folklorumuzda, həm də bəzi dialektlərimizdə rast gəlinir.

Son illər Anadolu türkcəsindən xeyli söz almışdır. Onlardan bir neçəsinin (məsələn, *özəl*, *özəlləş-*

mə, dəstək və s.) xüsusi əhəmiyyəti var, çünki onların heç birinin türkcəmizdə uğurlu qarşılığı yoxdur və uzun müddət tamam başqa anlamlı variantlardan bəhrələnməyə məcbur olmuşuq. Misal üçün, *частный* sözünü *şəxsi* kimi tərcümə etmişik, halbuki *şəxsi* sözü başqa anlayış bildirən *личный* sözünün ekvivalentidir. Yaxud *поддержка* sözü. Onu əvvəllər *müdafıə*, *himayə* kimi verirdik və bunların heç biri həmin anlayışı *dəstək* qədər dəqiq əks etdirmirdi.

4.2. Qrammatik üsulla söz yaradıcılığı

Dilimizi zənginləşdirməkdə ən səmərəli yol morfoloji üsulla söz yaratmaqdan, yəni leksik (sözdüzəldici) şəkilçiləri fəallaşdırmaqdan - verimsiz (qeyri-məhsuldar) şəkilçiləri verimli (məhsuldar) şəkilçilərə çevirməkdən ibarətdir. Bu yol Cəfər Cabbarlinın, Rəsul Rzanın və onların davamçılarının yoludur. C.Cabbarlı U.Şekspirin "Hamlet" faciəsini dilimizə çevirərkən oradakı məşhur "*To be or not to be?*" (Ruscası: *быть или не быть?*) sualını necə tərcümə etmək barədə uzun müddət düşünmüş və nəhayət, "**Olum, ya ölüm?**" variantının üstündə dayanmışdır.

Həmin hadisəni nəzərdə tutaraq R.Rza "Mülahizələr" adlı məqaləsində haqlı olaraq soruşurdu: "*Olmaq* sözü var, *ölmək* sözü var. Hansı məntiqlə

olum sözünü rədd edib *ölüm* sözünü lətməliyik?"²⁷

R.Rza özü də həmin yolla gedərək, yeni *-im* şəkilçisini çevikləşdirərək *duymaqdan duyum*, *dməkdən deyim*, *görməkdən görüm* kimi sözlər yaradıb, yaxud nə vaxtsa dilimizdə işlənmiş bu tipli sözləri lügət tərkibimizin fəal bölümünə qaytarıb.

Son vaxtlar ədəbi dilimizdə, o sıradan KİV leksikasında bu qəliblə yaradılmış xeyli sözə rast gəlirik: *yayım* (*вещание*), *durum* (*состояние*), *qurum* (*организация*, *формирование*), *çatım* (*документ*) və s.

Şəkilçilər vasitəsilə yeni söz düzəldərkən qrammatikamızın qaydalarını, dilimizin sözyaratma təcrübəsini hökmən nəzərə almalıdır. Dildə analog olmayan sözlər yaratmaq olmaz. Yaratsaq da, dil onları qəbul etməyəcək. Hər qrup sözdüzəldici şəkilçi sözün müəyyən forması ilə birləşir və konkret leksik yük daşıyır. Yuxarıda gördükümüz kimi, *-im* şəkilçisi yalnız fel kökünə (ikinci şəxsin əmr formasına) artırılır. Bu prinsipi pozaraq həmin şəkilçini başqa nitq hissəsi ilə birləşdirmək, bir qaya da olaraq, uğursuzluğa gətirir.

XX əsrin son onilliyində Azərbaycan qəzetlərində *müstəqil* sözünün əvəzinə Anadolu türkcəsindən alınmış "bağımsız" sözünə tez-tez rast gəlinirdi. Sonralar onun işlənmə tezliyi tədricən azalaraq, de-

²⁷ «Ədəbiyyat və incəsənət» qəzeti, 20 may 1983-cü il..

mək olar, tamamilə sıradan çıxdı. Səbəbi də bu idi ki, həmin sözü yaradarkən türk dilinin sözyaratma qaydalarına məhəl qoyulmayıb - "-im" şəkilçisi fel kökünə deyil, isimə (*bağ* sözünə) artırılıb. Ona görə də Azərbaycan türkcəsi *müstəqil* sözünü yenidən öz işlək leksikasına daxil etdi. Həmin dövrdə bunu anlayan, lakin *müstəqil* sözünün dildən çıxmasına tərəfdar olan bəzi jurnalistlər *bağımsız* əvəzinə (çoxları onu "baxımsız"la qarışdırırdılar) *bağlamsız* sözünü işlədirdilər:

Bu, yalnız bir istəkdən - ölkəmizi və onun TV-sini bağlamsız görmək arzusundan irəli gəlir ("Müxalifət", 14.02.1996).

Yön isiminə -üm şəkilçisi artırmaq yolu ilə hələ sovet dövründə *yönüüm*, *peşə yönümü* (*профессио-*
нальная ориенация) deyimləri yaradılıb. Halbuki burada həmin şəkilçiye ehtiyac yoxdur. Təkcə ona görə yox ki, "-üm" isimə artırılıb, həm də ona görə ki, həmin şəkilçi yön sözünün mənasını dəyişdirə bilməyərək əlavə yükə çevirilib. *Yönüüm* əvəzinə sadəcə olaraq *yön* (*peşə yönümü* əvəzinə *peşə yönü*) işlətsək, heç nə itirmərik, əksinə, yiğcamlıq və dəqiqlik qazanarıq.

Əvvəller ədəbi dilimizdə fel kökünə -m (-am, -əm) şəkilçisi artırmaqla düzəlmüş bircə sözə rast gəlinirdi: *inan* (*inan* felinin sonundakı *n* tələffüzün tələbi ilə ixtisara düşüb). İndi KİV dilində bu yolla düzəldilmiş xeyli söz işlənir: *anlam*, *yaşam*, *dönəm*,

bağlam(siz) və s.

"İkinci qrup - şəxsiyyət yox, ideya ətrafında cəmləşərək Azərbaycanın milli müstəqilliyini, geniş anlamda bütövlüyünü müdafiə edən informasiya vasitələrindən ibarətdir" ("Azadlıq", 6.01.1996); "1995-ci ildə Azərbaycanın siyasi yaşamı, demək olar, bütövlükdə parlamentə seçki ətrafında firlanıb" ("Yeni Müsavat", 8.12.1995); "Kreditlər yeni **dönəmdə** hansı ölçülərə söykənməlidir?" ("Azadlıq", 8.02.1996).

Qayda pozuntusu ilə yaradılmış sözlərdən biri də "*başqan*"dır. Türk dilində *-qan* (-*kən*) şəkilçisi yalnız bir qrup ikihecalı fel kökünə artırılaraq isim yox, sıfət əmələ gətirir: *çalış+qan*, *sürüş+kən*, *unut+qan*. *Başqan* sözündə isə o, isimə ("*baş*"a), özü də birhecalı isimə əlavə olunub və yalnız *Müsavat başqanı* ifadəsində rəsmi "vətəndaşlıq hüququ" qazanıb.

Eyni vəziyyət *çimərlik* sözündə də müşahidə edilir. Bilindiyi kimi, *-lıq* (-*lik*, -*luq*, -*lük*) şəkilçisi isimə, sıfətə və saya artırılır, sayca çox olan konkret cansız isimlərlə birləşdikdə onlara *çox olan* yer anlamı verir: *daş+lıq*, *gil+lik*, *kol+luq*, *gül+lük* və s. *Çimərlik* sözündə isə *-lik* şəkilçisi *çimmək* fəlinin müzare gələcək zamanına artırılıb. *Çimərlik* sözü o vaxt qanuni yolla yaradılmış hesab edilərdi ki, plyajda çimən adamlara *çimərlər* deyiləydi, yəni əvvəl *çimər* isimini yaradıb ədəbi dilə daxil et-

mək və yalnız bu proses tam başa çatandan sonra *çimərlik* sözünü düzəltmək lazım idi. Eyni qaydada təyyarəyə "uçar" deməmiş təyyarə limanına *uçarlıq* demək olmaz.

Cimmək felindən *çimilən yer* (*plyaj*) mənasında isim düzəltmək üçün *düşərgə* sözünün qəlibindən istifadə etmək olardı: *çimər+gə*. Eyni qaydada başqa sözlər də yaratmaq mümkündür: *enər+gə* (*носадочная площадка*), *geyər+gə* (*раздевалка*), *döndər+gə* (*баранка, рулевое колесо, штурвал*)...

Canlı danışiq dilində və dialektlərimizdə bu qayda ilə yaranmış bir neçə söz var: *qaytar+qa* (atı döndərmək və əyləmək üçün atının əldə tutduğu qoşa qayış. Danışiq dilində *qantarğa* deyilir), *görər+gə* (toydan bir müddət sonra qız evinin adamlarının gəlini görmək üçün getdikləri yer - oğlan evi. Danışıqda *görəlgə* kimi işlənir), *tutar+qa* (argument, держатель).

Morfoloji (sintaktik-morfoloji) yolla düzəlmüş bir sıra başqa sözlər də son dönəmin KİV dilində işlənməkdədir: *açıqca* (открытка), *bölgə* (зона, регион), *bulmaca* (кроссворд), *əsənək* (сквозняк), *yalinca* (босоножки), *yetərsay* (кворум), *görsəniş* (тезахур), *oyundəş* (төрəfi-müqabil), *soyqırım* (геноцид), *tərəfdəş* (парниор), *umacaq* (тəmənna) və s.

V. VİZUAL NİTQ MƏDƏNİYYƏTİ VƏ ORFOQRAFIYA

Jurnalistin vizual nitq mədəniyyətinin mühüm tərkib hissələrindən biri də orfoqrafiya ilə bağlıdır. "*Orfoqrafiya sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir və təsbit edir*"²⁸, fonetika, morfologiya və ənənənin vəhdəti prinsipinə söykənir, yəni ayrı-ayrı hərf-lərin, söz kökünün və ona artırılan müxtəlif növ şəkilçilərin, durgu işarələrinin, sətirüstü qrafemlərin tarixən cilalanmış qrammatik qaydalar əsasında yazılmasını nəzarətdə saxlayır. Orfoqrafiya, bir növ, qələm dünyasının konstitusiyasıdır, onun əsas, məntiqi müddəalarına əməl etmək yazarların borcudur. Amma bir məsələ də var ki, nə konstitusiya maddələri, nə orfoqrafiya qaydaları göydən nazil olmuş ehkam deyil. Onları da insan hazırlayıb və insanın hazırladığı şeylərin zaman-zaman təkmilləşməsinə həmişə ehtiyac duyular və bu cür təkmilləşdirmə işini ilk növbədə, zəmanənin, o cümlədən dilin çağdaş tarixini yazan jurnalistlər, publisistlər görməli, sonra onların praktikasını professional dilçilər ümumiləşdirib elm süzgəcindən keçirməli, məqbul olanları, məntiqə söykənənləri qəbul, məqbul olmayanları isə redd etməlidirlər.

²⁸Müasir Azərbaycan dili, c.1, Bakı, Elm, 1978, s.69.

Bu deyilənlərdən çıxış edərək biz burada yalnız üç məsələyə - qüvvədə olan «Orfoqrafiya qaydaları» ilə «Orfoqrafiya lügəti» arasındakı uyğunsuzluqlara, mövcud orfoqrafiya qaydalarından bəzilərinin mətbuatda kütləvi surətdə pozulması hallarına, bir də orfoqrafiya lə təsbit olunmuş, lakin illərdən bəri mübahisələr doğuran, polemika obyektinə çevrilən yazılış qaydalarına münasibət bildirmək isteyirik.

5.1. Azərbaycan dili orfoqrafiya qaydalarının və orfoqrafiya lügətlərinin tarixinə qısa baxış

Azərbaycan türkcəsi orfoqraf ya qaydalarının və lügətlərinin tərtibinə dair müzakirələr 4 dövrü əhatə edir:

1. Ərəb əlifbasından istifadə edildiyi dövr (Qədim zamanlardan 1926-ci ilə qədər);
2. Latın qrafikası əsasında birinci dəfə yaradılmış yeni əlifba dövrü (1926-1939-cu illər);
3. Kiril (rus) qrafikası əsasında yaradılmış əlifba dövrü (1940-1992-ci illər);
4. Latın qrafikası əsasında ikinci dəfə yaradılmış əlifba dövrü (1992-ci ildən indiyədək).

1-ci dövr, əsasən, ərəb əlifbasının dilimizə uyğun olmamasının əsaslandırılması və onun dəyişdirilməsi uğrunda mübarizə dövrüdür. Burada iki nəfərin xidmətlərini ayrıca qeyd etmək lazımdır. Bun-

lardan biri büyük mütəffekkir Mirzə Fətəli Axundzadə, o biri isə tanınmış pedaqoq Mahmudbəy Mahmudbəyovdur. M.F.Axundzadənin uzunmüddətli mübarizəsi onun sağlığında bir nəticə verməsə də, senralar əlifbamızın təkmilləşməsində mühüm rol oynamışdır. M.Mahmudbəyov 1908-ci ildə (beş nəfər müəllim yoldaşı ilə birlikdə) «İkinci il» adlı dərslik, 1911-ci ildə isə «İmlamız» kitabını yazmışdır. Bu mənbələrdə Azərbaycan dilinin orfoqrafiyası ilə bağlı dəyərlə fikirlər var. «M.Mahmudbəyov M.F.Axundovdan fərqli olaraq morfoloji prinsipə üstünlük verir və göstərir ki, imla qaydaları yaratmaq işində tələffüz əsas ola bil-məz. O, saitlərin ardıcıl işlənməsini, eləcə də söz-lərdə ahəng qanununun gözlənilməsini bir prinsip kimi irəli sürür ki, bu fikirlər indi də öz əhəmiyyətini itirməmişdir»²⁹.

II dövr Azərbaycan türk dilinin orfoqrafiyası məsələsinin geniş müzakirəsi və ilk imla qaydalarının qəbulu ilə səciyyəvidir. «1926-ci ildə I Ümumittifaq Türkologiya qurultayında orfoqrafiya məsələsinə də xüsusi yer verilmişdi. Azərbaycanda, demək olar ki, bütün mətbuat növlərində - «Komunist», «Yeni yol», «Gənc işçi» və s. qəzetlərdə, «Molla Nəsrəddin», «Maarif və mədəniyyət» jurnallarında orfoqraf ya məsələsi daimi müzakirə

²⁹Müasir Azərbaycan cili, c.1, s.72.

obyektinə çevrilmişdi. Aparılan mübahisə və müzakirələrə yekun vurmaq məqsədilə 1928-ci ildə I Azərbaycan imla konfransı çağırılır»³⁰. 1929-cu ildə həmin konfransda qəbul olunaraq Dövlət Elm Şurasının və Maarif Komissarlığının Kollegiyasında təsdiqlənmiş «Azərbaycan dilinin imla lügəti və imla qaydaları» Vəli Xuluflunun imzası ilə nəşr olunur. 1931-ci ildə II imla konfransı keçirilir, burada yeni «Qaydalar» qəbul olunur və 1936-ci ildə çap edilir.

3-cü dövr. Kiril əlifbası əsasında yaradılmış yeni Azərbaycan əlifbasına keçidkən sonra 1940-ci ildə ilk yeni orfoqrafiya qaydaları və lügəti nəşr olunur. 1954-cü ildə «Qaydalar»ın yeni, təkmilləşdirilmiş variantı çap edilir.

1955-ci ilin yayında Azərbaycan SSR Elmlər Akademiyasında S. Vurğunun sədrliyi ilə keçirilmiş orfoqrafiya müşavirəsində respublikanın tanınmış alimləri, yazıçıları, müəllimləri qiymətli təkliflər irəli sürülər. 14 nəfərlik (Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Cəfər Xəndan Hacıyev, Mır Calal Paşayev və b.) komissiya təşkil olunur. Komissiya «Qaydalar»da edilən dəyişikliklərə və təshihlərə yenidən baxır və 1957-ci ilin aprelində M. İbrahimovun sədrlik etdiyi

³⁰Müasir Azərbaycan dili, c.1, s.72-73

müşavirənin müzakirəsinə verir. Qəbul olunmuş layihə 1957-ci il sentyabrın 4-də «Komunist», «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət» qəzetlərində müzakirə üçün dərc olunur, 1958-ci ildə orfoqrafiya qaydaları, 1960-ci ildə isə orfoqrafiya lügəti çap edilir³¹. Lügətin 1975-ci ildə kitab şəklində buraxılmış artırılmış və təkmilləşdirilmiş 3-cü nəşri 2004-cü ilədək qüvvədə olmuşdur.

4-cü dövr Azərbaycan Respublikasının müstəqillik illərini əhatə edir. 1992-ci ildə Azərbaycan əlifbasının latin qrafikası əsasında yenidən tərtibi və tədricən Kiril əlifbasından latin qrafikalı Azərbaycan əlifbasına keçilməsi barədə qərar qəbul edilmişdir.

2001-ci il iyunun 18-də verilmiş Prezident fərmanına əsasən, həmin il avqustun 1-dən bütövlükdə latin qrafikasına keçildi və 2004-cü ildə yeni orfoqrafiya qaydaları və orfoqrafiya lügəti işiq üzü gördü. Təəssüf ki, bu işdə tələsikliyə və müəyyən səhlənkarlığa yol verildiyindən «Qaydalər»la «Lügət» arasında bir sıra uyğunsuzluqlar müşahidə olunur (Bu barədə bir qədər sonra danışılacaq).

³¹ Geniş məlumat üçün bax: Müasir Azərbaycan dili, c.1, s.69-82.

5.2. Bir orfoqrafiya qaydasının mətbuatda pozulmasına dair

Vizual nitqdə ən geniş yayılmış orfoqrafiya pozuntularından biri *-dir* (*-dir*, *-dur*, *-dür*) şəxs (xəbərlik) şəkilçisinin sonunda *r* samitinin yazılmamasıdır:

"Bunun özü ... uğurlu sonluqdu"; *"Elə bil qələbəlikdi"*; *"Bu, ... göydəndüşmə fürsətdi"*, *"Diplomatik cəhdlərdə Ermənistən daha fəaldı"* ("Azadlıq", 9.02.2001) və s.

Bəzi jurnalistlər bu səhvi yazıya ağırlıq gətirməmək, vizual dili audiodilə yaxınlaşdırmaq cəhdini ilə bağlayırlar. Prinsip etibarilə biz də bu prosesin əleyhinə deyilik, amma bir şərtlə ki, həmin "yüngülləşdirmə" sözün semantikasının hər hansı dərəcədə dəyişməsi ilə nəticələnməsin.

Bəlliidir ki, dilimizdə *-dir* (*-dir*, *-dur*, *-dür*) şəxs (xəbərlik) şəkilçisi, bir də *idi* bağlaması (hissəciyi, köməkçi feli) var. Bunların başlıca fərqi artırıldığı sözə verdiyi zaman anlayışı ilə bağlıdır, yəni *-dir* şəkilçisi üslubi cəhətdən yaxın keçmiş (*gəlmışdır*) və indiki (*vardır*) zamanları bildirdiyi halda, *idi* uzaq keçmişin indiki (ovaxtkı) zamanını bildirir (*gəlmış idi*, *var idi*). *İdi* bağlaması çox zaman sözlərə *-di* (*-di*, *-du*, *-dü*) formasında qoşulur (*gəlmışdi*, *vardı*). Buna görə də yazıda *-dir* şəkilçisinin son saitinin ixtisas olunması onun avtomatik olaraq *idi*

bağlamasına çevrilməsi ilə nəticələnir və sözün bildirdiyi zaman anlayışı dəyişilir. Deməli, misal gətirilən *sonluqdu*, *qələbəlikdi*, *fürsətdi*, *fəaldi* sözlərinin oxucu haqlı olaraq *sonluq idi*, *qələbəlik idi*, *fürsət idi*, *fəal idi* kimi qavraya bilər.

5.3. «Orfoqrafiya qaydaları» ilə «Orfoqrafiya lügəti» arasında bəzi uyğunsuzluqlar haqqında

Vizual nitqdə müşahidə olunan bir para dolaşıqlıqlar, bir qədər əvvəl qeyd etdiyimiz kimi, mövcud orfoqrafiya qaydalarının və orfoqrafiya lügətinin vahid prinsipə söykənməməsidir.

«Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu»na əsasən, orfoqrafiya lügəti 5 ildə bir dəfədən az olmayaraq təkrar nəşr edilməlidir. Əminik ki, müvafiq qurumlar bu qeydlərimizi kitabin növbəti buraxılışında nəzərə alacaqlar (Bununla bağlı, «Azərbaycan» qəzetinin 1 aprel 2005-ci il tarixli nömrəsində də çıxış etmişik):

1. «Qaydalar»ın 5-ci bəndində oxuyuruq: «*Birinci hecasındaki samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə.*

Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır».

Son cümlədən belə çıxır ki, bu tipli cəmi 4 söz

m ilə yazılır. Bəs lügətdə verilmiş **tambur**, **tamburin**, **müşəmbə**, **vampir** kimi xeyli söz necə, istisnadır, yoxsa yox?

İkinci tərəfdən isə, dilimizdə qrafik cəhətdən bir-birinə yaxın, lakin mənaca tam fərqli sözlər də var ki, onları eyni qəlibə salmaq olmaz. Məsələn, **Qənbər** və **Qəmbər**. *Qənbər* sözünün müxtəlif yozumları mövcuddur: çaydaşı, xəlifə Əlinin qulunun adı, torağay quşu³². *Qəmbər* isə *qəm yükü*, *qəm daşıyan* deməkdir. Müsavat başqanı İsa Qəmbər soyadının etimologiyası ilə bağlı deyib:

“*Qəmbər* sözünün təkcə *qəm yükü* *daşıyan* anlamında işləndiyini birmənali qəbul etmək istəməzdəm. Bu kəlmənin müxtəlif yozumları mümkündür. Mənim diqqətimi bir variant daha çox çəkir: "Kitabi-Dədə Qorqud"da "Bəybura" adı var. *Bura*, *börü* qədim türkçədə *qurd* deməkdir. Mənə elə gəlir ki, *Qəmbər* sözü *Qambura* sözünün bir az dəyişmiş, ərəb adlarına uyğunlaşdırılmış formasıdır. *Qam* qədim türklərdə şamanın adlarından biridir. Bu baxımdan, *Qəmbər* sözünü *Şaman-Qurd* anlayışına gələn söz kimi də şərh etmək olar”³³.

2. «Qaydalar»ın 6-cı bəndində deyilir: «*Əslində sonu qoşa samitlə bitən (sonu sözü artıqdır - N.Ə.) iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: eks-pres, kilovat, kilogram, konqres, metal, mühüm,*

³²Bax: Mirzəyev O. Adlarımız, Bakı, 1986, s. 61-62.

³³«Müxalifət» qəzeti, 23 iyun 1999-cu il.

proses, sərhəd, hüsnətən.

Lügətdə isə **ekspres** sözü **ekspress** kimi verilmişdir (s. 195).

3. «Qaydalar»ın 10-cu bəndi (s. 7): «Əsli **h** samitli alınma sözlər **h** ilə yazılır: *Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel*».

Amma hansı səbəbdənsə «Lügət»də **herb** yox, **gerb** (polyakca: **herb**), **hokkey** yox, **xokkey** (ingiliscə: **hockey**), **hetman** yox, **getman** (polyakca: **hetman**) və s. verilib. Alman dilindən alınmış **qalstuk** sözü orijinalda **halstuch** kimi yazılır (**hals** - boyun, **tuch** - mahud) və **halstux** kimi oxunur. Bizim orfoqrafiya lügətində isə o, **qalstuk** kimi verilmişdir.

4. «Qaydalar»ın 12-ci bəndi: «Əsli **q** samitli alınma sözlər incə saitli hecalarda **g** ilə yazılır: ...**gigiyena...**».

Bildirmək istəyirik ki, **gigiyena** sözünün əsli **q** ilə deyil, **h** ilə yazılır (yunanca: **hygiena**). Deməli, onun barəsində 10-cu bənddə danışılmalı və **higiyena** şəkilində yazılmalı olduğu göstərilməli idi.

5. «Qaydalar»ın 15-ci bəndi: «*İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa...*». Bu qaydaya əsasən, latincadan alınmış **appellatio** sözü **appelyasiya**, fransızcadan alınmış **cassette** sözü **kasset**, **massage** sözü **massaj**, **chaussee** sözü **şosse** kimi yazılımalıdır, amma «Lügət»də bu sözlər **apelyasiya**, **kaset**, **masaj**, **şose** kimi verilib.

Həmin bəndin «Qeyd» hissəsi: «*Qruppa, antenna, tonna...* sözləri aşağıdakı kimi yazılır: *grup, anten, ton...*».

«Lügət»in 43-cü səhifəsində isə yazılıb: **antenna**.

6. «Qaydalar»ın 16-cı bəndində -vari şəkilçisi ilə düzələn sözlərin belə yazılımlı olduğu göstərilir: **buynuzvari, qalxanvari, yüngülvari, üzükvari**. «Lügət»də isə bu sözlərin hamısı və -vari ilə bitən bütün başqa sözlərin şəkilçisi -vari kimi verilib: **buynuzvari, halqavari...**

7. «Lügət»in bir yerində *kompiyuter* (səh. 346), başqa bir yerində isə (səh. 457) *nənikompüter* yazılıb. Hansına inanaq?

8. «Lügət»də **şeir** və ondan düzəlmış başqa sözlər əlisba sırası pozulmaqla verilib və s. və i. a. (Yeri gəlmışkən: əvvəllər **še'r** kimi yazılan bu söz indi apostrofun ləğvi ilə bağlı **şeir** kimi verilsə də, onunla eyni quruluşlu «fe'l» sözü yeni orfoqrafiya lügətində **feil** kimi yox, **fel** kimi verilib).

5.4. Səsdüşümü hərfdüşümünə çevirilməməlidid

Vizual nitqdə dolaşıqlıq yaradın məsələlərdən biri də fonetik hadisərlər, xüsusən də səsdüşümü (eliziya) ilə bağlıdır. Belə ki, 1) təzə ikihecalı sözlərə (sinif, oğul, fikir, şəkil və s.) saitlə başlanan

şəkilçi artıranda ikinci hecadakı sait, 2) saitlə bitən bir sözə (Əli, Ağə, Mirzə...) saitlə başlanan başqa söz bitişdirib mürəkkəb söz əmələ getirəndə isə birinci sözün son sait düşür. Əlbəttə, bu, dilimizə xas olan təbii hadisədir, amma təbii olmayan odur ki, bəzi fonetik hadisələr nitqin yalnız şifahi formasına şamil edildiyi haldə, nədənsə, səsdüşümü yazılı nitqə də aid edilir və beləliklə də müəyyən məntiqsizlik yaranır. Məsələn, *dərinlik* sözü assınlıyasiya nəticəsində *dərinlik* kimi deyilsə də, yazıda ilkin formasını (*dərinlik*) saxlayır, lakin bəlli olmayan səbəbə görə səsdüşümü orfoepiya predmeti olmaqdan çıxıb orfoqrafiyanın predmetinə çevirilir: *sinif-sinfin, sətir - sətrə* və s.

Hesab edirik ki, sözlər yazıklärkən onların kökləri (leksik məna bildirən hissələri) təhrif olunmamalı, ilkin - lügəvi formasını saxlamalıdır (Unutmayaq ki, türk dili iltisaqı dildir və o, fleksiyaya məruz qalmamalıdır). Gəlin *oğlu*, *çevrə*, *sinfin*, *sətrə*, *orda*, *burda* sözlərini kök və şəkilçiyə ayıraq: **oğl+u**, **çevr+ə**, **sinf+in**, **sətr+ə**, **or+da**, **bur+da**. Axı dili-mizə aid lügətlərin heç birində *oğl*, *çevr*, *sinfin*, *sətrə*, *or*, *bur* sözləri yoxdur və bunlar heç bir leksik məna bildirmir.

Səsdüşümünün yazıda əks olunması bəzən hətta sözün mənasının təm dəyişilməsi ilə nəticələnir. Misal üçün, *xeyir* sözünə yönük hal şəkilçisi artırıb yazırıq: *Gecəniz xeyrə qalsın*. Beləliklə, müsbət

mənalı *xeyir* sözü *yox* mənası bildirən *xeyr* kəlməsinə çevirilir və xoş söz demək istədiyimiz əziz adama yoxluq arzulayıraq.

Mürəkkəb sözlər şəkilində olan adlarla bağlı ləp gülünc vəziyyət yaranıb: "*Əli*"ni "*əl*"ə (*Əli* + *ağa* = *Əlağa*), "*Vəli*"ni "*vəl*"ə (*Vəli* + *ağa* = *Vəlağa*), "*Ağa*"ni "*ağ*"a (*Ağa* + *Əli* = *Ağəli*) çeviririk.

Məlumdur ki, *əkbər* - *böyük*, *övsət* - *ortancıl*, *əsgər* - *kiçik* deməkdir. Bəzi valideynlər imam Əliyə (598-661) sonsuz hörmət əlaməti olaraq böyük oğullarına *Əliəkbər* (böyük Əli), ortancıl oğullarına *Əliövsət* (ortancıl Əli), kiçik oullarına isə *Əliəsgər* (kiçik Əli) adı qoyurlar, orfoqrafiyamız isə səsdüşümü hadisəsi əsasında böyük Əlini "böyük əl" (*Ələkbər*), ortancıl Əlini "ortancıl əl" (*Əlövsət*), kiçik Əlini isə "kiçik əl" (*Ələsgər*) formasına salır və beləliklə, həmin adlar öz müqəd-dəsliyini, ilkin təyinatını itirir.

Başqa bir məsələ. Orfoqrafiyamıza görə, *bu*, *o* işaretə əvəzlikləri zaman bildirən sözlərdən əvvəl yazılıqdə da aid olduğu sözdən ayrı yazılır. Professor Zemfira xanım Verdiyeva məqalələrinin birində³⁴ *bu gün* ifadəsinin bitişik, yeni *bugün* formasında yazılmasını təklif edib. Biz də bu fikirə tərəfdar çıxır və əlavə etmək istəyirik ki, təkcə *bu gün* yox, butipli ifadələrin hamısı vaxt anlayışı bildirən-

³⁴Nitq mədəniyyəti məsələləri, Bakı, 1988, s. 51-58.

də (zaman zərfi olanda) bitişik (**buay**, **buil**, **busaat**, **buhəftə**, **ögün**, **osaat** və s.), birinci növ təyini söz birləşməsi olanda (*ay*, *il*, *saat*, *həftə*, *gün* sözləri cümlənin mübtədəsi, yaxud tamamlığı yerində çıxış edəndə) ayrı yazılsa, daha qanuna uyğun olar.

MİSALLAR

BİTİŞİK	AYRI
<i>Bugün hava xoşdur.</i>	<i>Bu gün başqa günlərə bənzəməz.</i>
<i>Buay 50 yaşım tamam olur.</i>	<i>Bu ay 31 gündən ibarətdir.</i>
<i>Gözlə, busaat gəlirəm.</i>	<i>Bu saat mənə çox uzun göründü.</i>
<i>Buhəftə işim çoxdur.</i>	<i>Bu həftə keçən həftədən uğ- urlu oldu.</i>
<i>Ogün sizə getmişdim.</i>	<i>O gün getsin, gəlməsin.</i>
<i>Atam osaat yanına gəldi.</i>	<i>O saat gün qədər uzun keç- di.</i>

5.5. Vizual nitq mədəniyyəti və apostrof

Bilindiyi kimi, dilimizə ərəbcədən daxil olmuş bir para sözlərdə e, ə və ö saitlərinin uzun, bəzi sözlərdə isə hecalar arasındaki qeyri-standart bölgünən yerini və sonrakı saitin aydın deyilməli olduğunu bildirmək üçün uzun müddət xüsusi sətirüstü işarədən - apostrofdan (') istifadə olunub.

Apostrofun yazıda saxlanılıb-saxlanılmaması XX əsrə həmişə müzakirə obyekti olub və burada 3 mövqə görünüb:

1. Apostrof lazımlı deyil;
2. Lazımdır;
3. Yalnız klassik ədəbiyyatdakı sözlərdə lazımdır.

Ardı-arası kəsilməyən mübahisələrdən, müzakirələrdən sonra indi əlisbamızda apostrof işarəsi yoxdur. Bəs bundan əvvəl vəziyyət necə idi?

Azərbaycan dilinin 1975-ci ildə çapdan çıxmış orfoqrafiya lügətində 100-ə yaxın sözdə saitdən (*mə'lum, mö'min, şö'bə* və s.), təxminən 20 sözdə isə samitdən (*bid'ət, məş'əl, hey'ət* və s.) sonra apostrof var idi (eyni kökdən yaranmış düzəltmə və mürəkkəb sözlər bu saya daxil deyil, yəni *və'd, və'də, və'dəbaşı, və'dələşmə, və'dələşmək*" kimi sözlər bir söz sayılıb).

Bu sözlərdən təxminən 30-u (*e'dadi, e'zaz, e'raf,*

zilqə'də, mə'kulat və s.) müasir dilimizdə işlənmir, təxminən 60 sözdə (*və'd, mə'rəkə, mə'rifət, mö'tərizə* və s.) apostrof formal xarakter daşıyır, yəni saitin uzun tələffüz olunmasına xidmət etmirdi (Apostroflu və apostrofsuz sözləri bir-birindən ayırmak çətin olduğundan bir para müəlliflər çox vaxt bu işaretəni *qəbul, əyani, yəqin* sözlərində də qoyur, onları *qə'bul, ə'yani, yaxud əya'ni, yə'qin* formasında yazırlar. Həqiqətən də, apostrofla yazılıan *mə'rifət* sözündəki birinci ə apostrofsuz yazılıan *qəbul* sözündəki ə-dən az uzanır ki, çox uzanmir). Cəmi 4 sözdə apostrofun qoyulmaması kontekstdən kənarada mənanın dəyişilməsinə səbəb olurdu: *bə'zən* (arabir) - *bəzən*(mək); *ə'yan* (zadəgan) - *əyan* (aydın); *nə'rə* (hayqırı) - *nərə* (balıq); *sə'y* (çalışma, cəhd) - *səy* (ağılısız). 2-ci qrupa daxil olanların əsas tutarqası da məhz bu sözlər idi. Göründüyü kimi, apostrofun lazımsızlığı fikirini irəli sürənlər və onları dəstəkləyənlər başqalarına nisbətən daha çox haqlı idilər, lakin 2-ci və 3-cü qruplara daxil olanların da narahatlığını anlamaq çətin deyildi. Dərs və saitinin bundan əvvəlki nəşrində hər üç mövqeni ümmüniləşdirib təklif etmişdik ki, apostrof bir işaretə kimi dilimizin qrafikasında qalsın, lakin sözlərin bir qisimi (*vəd, istəfa, mərəkə, rəy* və s.) apostrofsuz yazılsın, bir qisim apostroflu sözlər tədricən onların milli sinonimləri ilə ilə əvəzlənsin (*sə'y göstərmək*

- *çalışmaq*), mənəsi dəyişilən 3 sözdə (*bə'zən*, *ə'yan*, *nə'rə*) və Avropa dillərindəki bir sıra soyadlarda (*d'Annunsio*, *d'Artanyan*, *O'Neyl*, *O'Henri* və s.) apostrof saxlanılsın.

Hesab edirdik ki, apostrofu başqa bir məqamda da tətbiq etmək lazımdır. Fikirimizi aydınlaşdırmaq üçün iki cümləyə nəzər salaq:

"*Alman almani yerə çırpdı*"; "*Kəndzaburo Oe-nin əsərlərində bəşəri problemlər qoyulub*".

Birinci cümlənin ikinci sözünün kökünü kontekstdən kənardə müəyyənləşdirmək mümkün olmadığından oxucu onu iki mənada qavrayır: 1. Alman **alma+ni** (meyvəni) yerə çırpdı; 2. Alman **al-man+ı** (soydaşımı) yerə çırpdı (Bu hal bir sıra başqa sözlərdə də yarana bilər: **mədə+nin - mə-dən+in**, **ara+nın - aran+ın**, **tara+nın - taran+ın** və s.). İkinci cümlədə isə Yaponiya yazılıcısının soyadı Azərbaycanda geniş yayılmadığından oxucuların çoxu hətta kontekst daxilində belə həmin soyadın orijinalda necə (**Oe**, yoxsa **Oen**) olduğunu tapmaqda çətinlik çəkirlər. Göstərilən cümlələr belə yazılısa, anlaşılmaqlıq dərhal aradan qalxar:

1. "Alman **alma'ni** yerə çırpdı", yaxud "Alman **alman'ı** yerə çırpdı";

2. Kəndzaburo **Oe'nin** əsərlərində bəşəri problemlər qoyulub.

Yeri gəlmışkən deyək ki, apostrofun lazımı mə-

qamlarda söz kökünü şəkilçilərdən ayırmaq funksiyasından Anadolu türkçesində çoxdan istifadə olunur³⁵.

5.6. Bitişik, ayrı, yoxsa defislə?

Yazının bütün, yaxud əksər problemlərini əhatə edə bilən vahid prinsipin mövcudluğunu orfoqrafiya məsələləri ilə məşğul olan dilçilər həmişə ideal sayıblar və indi də belədir. Təəssüf ki, elə orfoqrafların özləri, bir tərəfdən belə bir prinsipin işlənib-hazırlanmasına biganəlik göstərir, başqa tərəfdən isə, çox zaman mövcud prinsipə də sonacan əməl etmir, yazıb-oxuyanları bir sıra dilemmalar (dilemlər) qarşısında qoyurlar.

Misal olaraq, *əks* sözünün iştirakı ilə yaranmış mürəkkəb isimlərin yazılışını göstərə bilərik. "Azərbaycan dilinin orfoqrafiya lügəti"ndə bu cür 60 sözdən yalnız 7-si (*əksağırlıq, əksalışma, əksyanma, əksøyün, əksqoşulma, əksişarəli, əksəndaz*) bitişik, qalanları isə defislə (*əks-atom, əks-əlaqə, əks-zərbə* və s.) yazılıb³⁶. Eyni qayda ilə "Bitişik, yoxsa ayrı?" adlanan lüğətdə də (1987) eynitipli 44 sözdən 43-ü defislə verilib (s. 85-86). Sual olunur: nəyə görə qrammatik cəhətdən bir-birindən heç nə ilə seçilməyən "*əksağırlıq*" bitişik, "*əks-*

³⁵ Bax: Rəsulov Ə., Rüstəmov R. Türk dili, Bakı, 1991, s.19.

³⁶ Bax: Azərbaycan dilinin orfoqrafiya lügəti, Bakı, 2004, s. 209-210.

atom" defislə yazılımalıdır?

Belə sözlərdən bir neçəsinir heç bir lügətdə olmaması isə onların ayrı yazıldığına işarədir.

Hesab edirik ki, bu cür sözlərin defislə yazılışının məntiqi əsası yoxdur. Onlardan bir bölümü, yəni birinci növ təyini söz birləşməsi olanlar ayrı (əks tərəf, əks istiqamət, əks fikir və s.), bir vurğu ilə deyilib mürəkkəb isim olaılar isə (əkshücum, əkstəblğiat, əkssəda, əksəlaqə və s.) bitişik yazılımalıdır.

Eyni fikiri *maksi*, *midi*, *mini* ilə düzəlmış sözlərə də aid etmək olar. «Azərbaycan dilinin orfoqrafiya lügütü»ndə *maksi* ilə düzəlmüş 2 (*maksi-palto*, *maksi-yubka*), *midi* ilə düzəlmmiş 1 (*midi-yubka*), *mini* ilə düzəlmüş 9 söz var. Bu 12 sözdən 6-sı defislə, 6-sı isə bitişik yazılıb.

"Bitişik, yoxsa ayrı?" lügətində *maksi* və *midi* ilə düzəlmüş 6 (*maksi-yubka*, *maksi-paltar*, *maksi-palto*, *midi-yubka*, *midi-paltar*, *niidi-palto*), *mini* ilə düzəlmüş 14 söz var və onların hamısı defislə yazılib. Bilindiyi kimi, *maksi - böyük*, *midi - orta*, *mini - kiçik* deməkdir. Biz bunları sıfət kimi qəbul edirik-sə, ayrı, ön şəkilçi (*pristavka*) kimi qəbul edirik-sə, bitişik yazmalıyıq, çünki dilimizdəki ön şəkilçilərin əksəriyyəti (*geyri* və *kont*: istisna olmaqla) bitişik yazılır: antisanitariya, bixəbər, narahat, prototip və s.

Bunun əvəzinə defisdən başqa bir məqamda -

əvvəlki iki və daha artıq sözün sonrakı bir sözlə bir-başa bağlı olduğunu göstərmək üçün - istifadə edilsə, daha yaxşı olar. Məsələn, rus dilindəki iki ifadə - 1) "Независимость и борьба за национальную культуру" və 2) "Борьба за независимость и национальную культуру" - dilimizə eyni cür tərcümə olunur: "*Müstəqillik və milli mədəniyyət uğrunda mübarizə*". Bu cür ikimənalılıqdan qaçmaq, ikinci halda *uğrunda* qoşmasının həm də *müstəqillik* sözünə aid olduğunu bildirməkdən ötrü defis işarəsindən bəhrələnmək mümkündür: 1) "*Müstəqillik və milli mədəniyyət uğrunda mübarizə*", 2) "*Müstəqillik və milli mədəniyyət uğrunda mübarizə*".

Sovet dövründə rus dili vasitəsilə elmi leksikalimizə keçmiş bəzi terminlərin - "boze-zərrəciklər" in, "fermi-səviyyə" nin, "furye-spektroskopiya" nin və s. defisi yazılmasını da düzgün hesab etmək olmazdı. Boze, Fermi, Furye tanınmış alimlərdir və onların soyadları rus dilində hallanmayan isimlər qrupuna daxlıdır. B.Z.Bükçina və L.P.Kalakutskayanın yazdıqları kimi, "prepozitiv vəziyyətdə şəxs adının hal formalarının olmaması onun müəyyən isimlə defis vasitəsilə birləşdirilməsini diktə edir". Deməli, bu cür terminlər Azərbaycan türkcəsində defislə deyil, təyini söz birləşməsi kimi verilməlidir: *Boze zərrəcikləri*, *Fermi səviyyəsi*, *Furye spektroskopiyası* və s. Son lügətbə bu sözlər

haqlı olaraq verilməyib.

Beləliklə, vizual nitq mədəniyyətinin bir sıra problemlərini nəzərdən keçirdik. Əlbəttə, tələbələr bunların heç birini ehkam kimi qəbul etməməlidirlər. Sadəcə, biz onlara və bu məsələlərlə məşğul olan mütəxəssislərə düşünmək üçün material verdik ki, auditoriyalarda və elmi məclislərdə polemi-kaya girişib dilimizin saflaşmasına, zənginləşməsinə çalışınlar.

VI. AUDİO- VƏ AUDİOVİZUAL NİTQ MƏDƏNİYYƏTİNİN ƏSASLARI

Deyildiyi kimi, nitqin göstərilən növləri arasındakı başlıca fərq fikirin hansı vasitələrlə ifadə olunmasında özünü göstərir. Yazılı nitqdə fikir yalnız qrafik şəkildə, yəni yazılı sözlərlə, şifahi nitqdə verbal qaydada (səslənən sözlərlə və jestlərlə), VN-də sözlərlə, illüstrasiyalarla və tərtibat elementləri ilə, AN-də sözlərlə və səs effektləri ilə, AVN-də isə həm də görüntü ilə çatdırılır.

Adı (şifahi və yazılı) nitqin düsturu $N = F + D$, o birilərininki isə müvafiq olaraq $VN = F + VD$ (vizual dil), $AN = F + AD$ (audiodial), $AVN = F + AVD$ (audiovizual dil) şəkilində yazılır.

VD-də və AD-də bütün hallarda söz aparıcı rol oynayır, AVD-də isə iki əsas komponentdən hansının - sözün, yoxsa görüntünün üstünlük təşkil etməsi təqdim olunan fikirin (materialın) xarakterindən, janrından və s. asılıdır (Bu barədə bir qədər sonra).

Mütəxəssislərin əksəriyyətinin fikirincə, söz-görüntü-səs effektləri kontrapunktunda aparıcı rol sözə məxsusdur. "*Ekranda, yaxud kadr arxasında danışq, söz monoloqu varsa, kadrdakı təsvir sözün mənasına nəzərən ikinci dərəcəli olur. Kadrda mənasına görə birinci dərəcəli yeri söz tutur. Beləliklə, insan-səssiz kinonun seyrçisi-danışan şəxs görüntünü qəbul edərkən tamaşaçıdan*

*çox dirləyiciyə çevirilir*³⁷.

Fikiri ifadə edərkən başqa komponentlərlə müqayisədə sözün aparıcı mövqedə olması uzun illərdən bəri nitq mədəniyyəti problemlərinin daha çox şifahi söz kontekstində aşdırılmasına, «nitq» anlayışı altında yalnız danışığın nəzərdə tutulmasına səbəb olub. Bu, ümumi linqvistik baxımdan məqbul sayılsa da, "jurnalistin nitq mədəniyyəti" məfşumu bir qədər fərqli yanaşma tələb edir.

Məsələ burasındadır ki, jurnalist təkcə hansısa fikiri ifadə etmir, həm də onu formalasdırır, istiqamətləndirir, hər fikir vahidinə müvafiq gələn dil vahidi seçir, lazımı söz, yaxud ifadə çatışmayanda onu "yaratmağa", yəni yuxarıda göstərdiyimiz qaynaqlardan axtarış tapmağa, əməkdaşı olduğu informasiya kanalının tələblərinə uyğun forma və metodlar tətbiq etməyə çalışır.

6.1. Audionitq mədəniyyətinin əsasları

Audionitq mədəniyyətinin məntiqi əsasları ilə vizual nitq mədəniyyətinin məntiqi əsasları, yəni faktların seçilib toplanması, onların dəqiqliyinə nail olunması arasındaki fərq çox kiçikdir və əsasən, toplanmış faktların gələcəkdə hansı informasiya vasitəsi ilə yayılacağının əvvəlcədən, hələ materi-

³⁷ Светана С.В. Телевизионная речь: функции и структура. Москва, 1976, с. 16.

al toplanarkən nəzərə alınmasından ibarətdir. Qəzet jurnalisti bloknot və diktofonla "silahlanıb" gələcək yazısının vizual tərəflərini ürəyində götür-qoy edirsə, radio jurnalisti daha çox onun efir həlli ilə, faktlara münasib audiodil vasitələri seçilməsi ilə yaşayır.

Audionitq forma, səslənmə etibarilə həm adı (loru), həm vizual, həm də audiovizual nitqdən fərqlənir.

6.1.1. Audionitq və adı (loru) danışığı

1. Adı (loru) danışığı əksər hallarda dialoq, yəni iki nəfərin söhbəti formasında olur, qeyri-rəsmi şəraitdə keçir, mövzusu, əsasən, məişət məsələləri ilə məhdudlaşır, söz və ifadə seçimində, cümlələrin quruluşuna, söz sırasına və s. xüsusi fikir verilmir, terminlərdən, elmi istilahlardan yalnız müstəsna hallarda istifadə edilir. Burada heç bir pitik (şpar-qalka), çıxış mətni, tezis olmur. Danışan tərəflər pyes replikalarını xatırladan qırıq-qırıq, yarımcıq cümlərlər işlədirler və s.

Radio verilişlərinin mətnləri isə əvvəlcədən hazırlanır, redaktə olunur, məzmunə uyğun musiqi parçaları, səs effektləri ilə «qovuşdurulur» və bütün bu proseslər başa çatandan sonra maqnit lentinə yazılır, montaj vasitəsilə «ütülənir».

2. Loru danışığda monoloq olmur, danışan və

dinləyən tərəflər üzbəsurət dayanır, tez-tez rollarını dəyişirlər. Elmi ədəbiyyatda buna «aksial ünsiyyət» deyilir [«Axis» latinca «ox» deməkdir. Oxun iti ucu növbə ilə danışan şəxs dən dinləyən şəxsə doğru yönəlir: ()].

Radio vasitəsilə yaradılan ünsiyyət isə «retial ünsiyyət» adlanır. «Rete» «tor» deməkdir. Torunu dənizə atan balıqçı konkret olaraq hansı balıqları tutacağını əvvəlcədən bilmədiyi kimi, retial ünsiyyət yaradan jurnalist də onun verilişini konkret olaraq kimlərin dinləyəcəyini bilmir. Bu, bir növ, ünvanlı, kütləvi auditoriyaya yönəlmüş nitqdir. Buna görə də radio programları elə hazırlanmalıdır ki, onları xəyali auditoriyani təşkil edən hər bir kəs (kişi də, qadın da; uşaq da, böyük də; savadlı da, savadsız da) anlayıb dərk edə bilsin, verilən informasiya-dan maksimum faydalansın.

Radioda həm monoloq (bir nəfərin danışığı), həm dialoq (iki nəfərin söhbəti), həm də poliloq (üç və daha artıq adamın söhbəti) olur. Amma bütövlükdə (studiya-auditoriya miqyasında) götürükdə audionitq monoloji nitqdir. Studiyada neçə nəfərin söhbət etməsindən asılı olmayaraq tam halda program dinləyicilər üçün nəzərdə tutuldugundan veriliş iştirakçıları birinci (danışan), auditoriya isə ikinci (dinləyən) tərəf kimi çıxış edir. Bu na dialoji (poliloji) monoloq da demək olar.

3. Loru danışqda söhbətdaşlarının fikirlərinin

qavranılmasında mimikanın və jestlərin də (mimika və jestlərdən irəlidə danışacaq) rolu böyükdür. Audionitqdə isə tərəflər bir-birlərini görmədiyindən mimikanın, jestlərin funksiyasını, səmimiyyətin dərəcəsini dinləyicinin duyumu gerçəkləşdirir. Ona görə də bu cəhətlər radio ilə çıxış edən adamın səs tonundə əksini tapmalı, audiodilin imkanları (söz, musiqi, montaj və səs effektləri) hesabına danışan tərəfin, mücərrəd də olsa, obrazı yaradılmalıdır. Bu, radiojurnalistikən ən vacib və çətin problemlərindən biridir.

4. Aksial ünsiyyətlə retial radio ünsiyyəti arasındakı fərqlərdən biri də leksikanın seçilməsində özünü göstərir. İki fərd öz aralarında danışarkən tərəflərin münasibətindən, intellektual səviyyələrindən, danışığın mövzusundan asılı olaraq müxtəlif səpkili sözlər (o cümlədən söyüş, təhqir, jarqon və s.) də işlədə bilərlər. Amma radio jurnalisti həmişə dinləyicinin dostu, yaxın adamı rolunda çıxış edir, dəqiq, aydın, yiğcam və əlbəttə, səmimi danışığı ilə onu öz dediklərinə inandırmağa, auditoriyanın rəğbətini qazanmağa çalışır ki, ona gələcəkdə də qulas asan tapılsın. Radio kommunikatoru ümummilli, ümumbəşəri əxlaq və peşə etikası çərçivəsindən kənara çıxa bilməz. Radio jurnalisti öz nümunəvi çıxışı ilə həm də dinləyicilərin estetik zövqlərini formalaşdırır, onların söz ehtiyatlarını artırır, səmimi danışmağın yollarını öyrədir ki, on-

lar öz aralarında danışanda da əndazəni aşmasınlar.

5. Ümumxalq dili müxtəlif dialekt, şivə və ləhcələrdən ibarətdir. Şəkide söhbət edən iki nəfərdən, yaxud ömründə ilk dəfə radioda çıxış etməyə dəvət almış şəkilidən (Naxçıvanlıdan, gədəbəylidən və s.) heç kəs tələb edə bilməz ki, onlar öz ata-baba tələffüz ənənələrini bir tərəfə atıb ədəbi dilin bütün tələblərinə cavat verən ölçülü-biçili bir tərzdə danışınlar, hər dəqiqliğə başı bir-birilərin-dən üzr istəsinlər və s. Radio jurnalisti isə məhz ədəbi dildə danışmalı, musiqili, ahəngdar türk dili-mizin bütün incəlikləridən, şəhd-şirəsindən bəh-rələnməyi bacarmalıdır. Radio (həm də televiziya) üçün bölgələrdən reportyor seçərkən hökmən onun diksiyasına, ədəbi tələffüz qaydalarına nə dərəcədə əməl etdiyinə diqqət yetirmək lazımdır. Ölkəmizin bəzi yerlərində sakinlər danışq səslərini düzgün tələffüz edə bilmirlər. Həmin yerlərdən (məsələn, Naxçıvandan) reportyor seçərkən bunu nəzərə almaq lazımdır ki, **görə** əvəzinə **cörə**, **kilaqram** əvəzinə **çiləqram**, **tərkibində** əvəzinə **tərçibində**, **kimyəvi** əvəzinə **çimyəvi** və s. deməsin.

6.1.2. Audionitq və vizual nitq

Radioda istifadə olunan janrların eksəriyyəti mətbuatdan gəlsə də, onlar zaman keçdikcə radio-nun özəlliklərinə adaptasiya olunaraq orijinal forma

almışlar. Televiziya meydana gələnə qədər radio müsahibə və reportaj kimi canlı, çevik janrları az qala mətbuatın əlinən almaq səviyyəsinə gəlib çatmışdı, çünki radionun təbiəti bu janrların dinamikasına çox uyğun gəlirdi. Televiziya publisistikası formalaşandan sonra görüntünün üstünlüyü sayəsində bu birincilik onun tərəfinə keçdi.

Radio janrları mətbuat janrlarından müəyyən qədər aralansa da, sələfinin bir çox xüsusiyyətlərini saxlayıb. Məsələn, xüsusən informasiya programlarındakı cümlələr qəzet variantından, demək olar ki, fərqlənmir. Hər ikisində eyni tələblərə («Kim nə vaxt harada nəyi necə edib» sualına konkret, lakonik cavab) söykənildiyi üçün cümlələrin uzunluğu da, sintaktik quruluşu da təxminən eyni olur. Sadəcə, radio xəbərləri daha canlı etmək üçün səs effektlerindən bəhrələnərək müəyyən qədər üstünlük qazanır.

Ümumiyyətlə, radionun bütün uğurları, çoxsaylı müasir informasiya vasitələri sırasında onun ömürünü uzadan başlıca cəhət audiosəsin imkanlarından nə dərəcədə istifadə olunması ilə bağlıdır. Radioda getmiş ən yaxşı verilişlərin mətnləri zaman-zaman qəzetlərdə, jurnallarda, kitablarda çap olunur, amma onların heç biri radiodakı canlı verilişin effektini verir. Bütün deyilənləri kağıza köçürmək mümkün olsa da, canlı sözlə yazılmış söz arasında böyük bir uçurum duyulur.

Radio ilə mətbuatın fərqi təkcə birincinin akustik, o birinin isə vizual vasitə olmasından ibarət deyil. Radio həm də qəzetə nisbətən dünyanın yaxın-uzaq nöqtələrində yaşayan milyardlarla dinləyiciyə həmin anda birbaşa müraciət edə bilməsi ilə seçilir.

6.1.3. Radioda söz seçimi

Radio «dil açlığı» gündən «böyük kor» ayamasını daşıyır. Lakin müdriklərdən birinin yazdığı kim, radionun korluğunu dahi adamların düşünərkən gözlərini yummağına bənzəyir. Onlar görmək istədikləri şeyi təxəyyülün gözü ilə daha yaxşı görmək üçün kirpiklərini qapayırlar.

Fotoaparat, radio, kino, televiziya meydana gəlməzdən əvvəl və hətta sonra da dahi sənətkarlar-yazıcılar konkret fikiri ifadə etməklə yanaşı, yaratdıqları bədii obrazların sözlə «şəkillərini də çəkiblər». Sözün obraz, təsvir yaratmaq gücü çox böyükdür. Rəssamlar Nizaminin, Füzulinin, Xətainin və başqa qələm ustalarının əsərlərinə illüstrasiyaları məhz onların öz sözləri əsasında çəkirlər. Məsələn, Cəlil Məmmədquluzadənin sözlə təsvir etdiyi Xudayar bəyin şəkilini çəkməyə nə var ki:

«Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz bəlkə əskik ola. Boyu ucadı, çox ucadı... Saqqalı, qaşları tünd qaradı. Üzü

*də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə
ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar
bəy papağını basır gözünün önünə: papaq qara,
gözlər qara, üz qara. Papağın altdan gözlər elə
işarir ki, adamin canına vahimə ötürür. Pəs deyə-
sən ki, çım altından qurbağa baxır.*

*Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük
qüsürü var. Burunu əyridi; əyridi, amma pis əyri-
di. Əyri də var, əyri də var. Mən çox gözəllər
görmüşəm ki, burunları əyridi, amma Xudayar
bəyin burunu pis əyridi. Burununun yuxarı tərə-
fində bir sümük dikəlib. Sümük düzdü, amma
aşağısunın əti xoruz pipiyi kimi düşüb sol ya-
na...»³⁸.*

İndi isə təssəvvür edin ki, bu parçanı radioda
aktyorlardan biri aram-aram oxuyur, mətnə uyğun
ahəstə musiqi çalınır, Danabaş kədinin ab-havası-
nı yaranan səs effektlərindən istifadə olunur, Xu-
dayar bəyin audioobrazı yaradılır. Təsir tamam baş-
qadır.

Radio verilişləri üçün sözlər xüsusi seçilməlidir.
Bu cəhətdən Azərbaycan jurnalistlərinin bəxti gəti-
rib. Dilimizdə sait-samit, samit-sait növbələşməsi
var, ahəng qanunu var, xüsusi musiqi var, vurğu,
adətən, sözün eyni (son) hecasına düşür.

Texniki vasitələr olmadan belə, təkcə söz seçimi

³⁸Məmmədquluzadə C. Əsərləri, 6 cild, I cild, Bakı, 1983, s. 12-
13.

ilə istenilən səs effektini yaratmaq olur. Aşıq Ələsgərin «Düşdü» qoşmasında ç-ş növbələşməsi ilə yaradılmış bircə misranı deməklə bulaq şiriltisina qulaq asmaq mümkündür:

Çərçənbə axşamı çeşmə başında...

Azərbaycan türkəsi bəlkə də yeganə dildir ki, məzmunu xələl gətirmədən, onu daha da dərinləşdirməklə misilsiz təcnislər, dodaqdəyməzlər, diltə-pənməzlər yaradılır, çağlayan çayların, aşib-daşan sellərin nəriltisi, gurultusu şeirə qovuşur:

Qışda dağlar ağ geyinər, yaz qara,

Sağ dəstənlə ağ kağıza yaz qara.

Əsər yellər, qəhr eyləyər yaz qara,

Coşar çaylar, gələr sellər çataçat!..

Bu dildə hətta müasir metal texnikanın ciriltisini da, çaxnaşmasını da vermək çətilik törətmir:

Car çəkir çarxların çaxnaşıq səsi,

Car çəkir, qışqırır nəhəng motorlar...

(Səməd Vurğun)

Bir çox ölkələrin, o sıradan Rusyanın efir jurnalistləri bu baxımdan əziyyət çəkirlər. Başqa dillərdən söz toplamaqla sünə surətdə yaradılmış rus dilində gah qalaq-qalaq samit (**вздох, вздуть**), gah da qalaq-qalaq sait («**Не у Аэлиты, а у Иоанна**», «**Бои у Аустерлица**») bir yerə toplaşib deyilməsi mümkün olmayan cümlələr düzəldir, vurğu hər an bir hecadan o biri hecaya qonur, bir-birinin arxasında düzülmüş çətin tələffüz olunan **з, с, в, х, ж**,

ш, щ, ч, ц samitləri qulaqları sırtmaqlayıf:

«А здесь, на Охотском побережье, было со-
вершенно все иначе. Здесь красноватые ирисы
зазывали щмелей желтизной сердцевины, куд-
рявившиеся саранки свещивали тяжелые под-
вестки тычинок, и вот среди жарких черных
песков широкими клубами возник широповник».

Rusiyalı mütəxəssislərin özlərinin də etiraf et-
dikləri kimi, onların dilində ən çox çətinlik yaranan
иҳф, жіж, икх, дым, бвб kimi samit birləşmələri-
nin tələffüzüdür³⁹. Azərbaycan türkcəsində bu pro-
blem, demək olar ki, yoxdur.

Audionitqdə səslər təkcə söz daxilində deyil,
cümələdəki sözlər arasında da elə düzülməlidir ki,
həm asan tələffüz olunsun, həm də sözlər ardıcıl
deyilərkən onların qovuşuğundan başqa mənalar
verən xoşagəlməz ifadələr alınmasın (*eşşəyə mindi,*
eşşəy əmindi...).

Radio verilişinin mətzmununu auditoriyaya çat-
dirmalı olan adam (diktor, aparıcı) mətnlə əvvəlcə-
dən yaxından tamış olmalı, pis səslənən sözləri və
söz qovuşuqlarını onların daha uğurlu sinonimləri
ilə əvəz etməli, sintaqmları (cümələdə birnəfəsə
deyilməli olan söz qruplarını) xüsusi işarə ilə qeyd
etməlidir ki, mikrofon qarşısında çıxılmaz vəziy-
yətdə qalmasın.

³⁹ Bax: Зарва М. Слово в эфире: о языке и стиле радиопередач. Москва, 1977, с. 141.

6.2. Audiovizual nitq mədəniyyətinin əsasları

| Televiziya jurnalisti həm vizual, həm də audio-nitqin xususiyətlərini yaxşı bilməlidir. Qəzetiñ vizuallığı ilə radionun audioluğu birləşərək audiovizual nitqi meydana gətirir. Əsas çətinlik də elə bu birləşmədə, sözün, təsvirin və başqa effektlərin kontrapunktunu yaratmaqdadır. Bunlardan ilk ikisi (söz və təsvir) televiziya dilinin əsas vahidləridir.

Ümumiyyətlə, «televiziya dili» anlayışını işlətməyə zəmin varmı? Televiziya nitqinin tanınmış araşdırıcısı S.V.Svetana yazır: «Həmin suala bir şərtlə müsbət cavab vermək mümkündür ki, televiziya sahmana salınmış kommunikativ sistem kimi qəbul olunsun. Bu zaman bir məsələni dəqiqləşdirmək vacibdir. Televiziyanın daxili strukturu müxtəlif semiotik elementlərin qovuşması nəticəsində yanarır. Öz inkişafında radio və kinematoqrafiya ilə bağlı olan televiziyada prinsipcə müxtəlif olan iki semiotik sistem - təsvir və söz - "yaşayır"»⁴⁰.

Bir qədər semiotika barədə. Yunanca *işarə, əlamət* deməkdir. Təbii və sünü dillərdə işaretlərin və işaret sistemlərinin xassələrini öyrənən elm sahəsi dir. Burada işaret sistemlərindən ən mühümü olan təbii dil etalon kimi qəbul edilir. «Semiotikanın obyektlərinə hər yerdə - dildə, riyaziyyatda, bədii

⁴⁰Светана С.В. Телевизионная речь: функции и структура, Москва, 1976. с. 14.

ədəbiyyatda, ayrıca götürülmüş ədəbi əsərdə, arxitekturada, mənzilin planlaşdırılmasında, ailənin təşkilində, şüuraltı proseslərdə, heyvanların, bitkilərin həyatında rast gəlmək olar. Lakin hər yerdə onun bilavasitə predmeti işarələr sistemidir. Harada olur-olsun, cəmiyyətdəmi, yaxud insandamı (onun orqanizmində, təfəkküründə və psixikasında), işarə sistemləri semiotikanın predmetidir»⁴¹.

Bu baxımdan yanaşanda televiziya nitqi bütövlükdə semiotikanın xüsusi araşdırma obyekti olmalıdır. Belə ki, burada bütün sahələrə aid işarə sistemləri ilə rastlaşıriq.

Ekran jurnalistikasında mühüm məsələlərdən biri, deyildiyi kimi, sözlə təsvirin nisbətidir. Bu barədə çox yazılıb. Həmin araşdırmaları ümumiləşdirsək, belə nəticəyə gələ bilərik ki, sözlə təsvir arasında bir sıra amillərdən asılı olaraq konkret vəzifə, funksiya bölgüsü aparılmalıdır. Fotoaparat da, kino- və telekamera da obyektin yalnız üz tərəfini, gözlə görünən hissəsini əks etdirir, onun «astarına», daxili aləminə nüfuz edə bilmir. Sözlə təsvirin nisbətindən danışanda məhz bunu nəzərə almaq lazımdır: söz ekranada göstərilənləri təkrarlamamalı, fikirin görünməyən tərəfini, mahiyyətini açmalıdır. «Bizim filmlər, məcazi desək, hədsiz sinxron olduğu üçün aşağıdakı iki haldan heç birində heç nə

⁴¹ Семиотика, Москва, 1983, с. 5.

itirmir: ya televizorun səsini al, ya da ekranı qaralt. Sözlə təsvir, mətnlə montaj arasındaki əlaqələr o vaxt verirənli olur ki, onların funksiyaları toqquşmasın... Sözlə təsvirin unisonu⁴² yox, kontrapunkt - obrazın yaradılmasına asan və tez çatmağa imkan verən yol budur»⁴³.

Teleprogramlarda materialın xarakterindən, kommunikatorun niyyətindən, verilişlərin janrından və s. asılı olaraq sözlə təsvir arasındaki nisbət üç səviyyədə ola bilər:

- 1) Söz çoxluq təşkil edir, yəni görüntü mini-mundur;
- 2) Görüntü çoxluq təşkil edir, söz ya heç olmur, ya da az olur;
- 3) Sözlə görüntünün nisbəti təxminən bərabər olur.

AVN-in ümumi həcmini vahid (bir) götürsək, bunu cədvəldə belə əks etdirmək mümkündür (S - söz; G - görüntü):

S	G
0,9	0,1
0,0	1,0
0,5	0,5

⁴²Unison kontrapunktun antonimi olan müsiqi terminidir. Bir neçə müstəqil melodiyanın, səsin eyni vaxtda eşidilməsi ilə ahəng bütövlüyü yaratmaq deməkdir.

⁴³Телевидение и радиовещание, 1971, № 4, с. 14.

Sözün çoxluq təşkil etdiyi 1-ci halda auditoriya daha çox və daha müxtəlif (nominativ, kommunikativ, sosial, estetik, ekspressiv-üslubi) informasiya alır⁴⁴. Bu səviyyədən xəbərlərin oxunuşunda (ekranda yalnız aparıcı görünür), müsahibələrdə (yalnız söhbətdaşlar görünür), müxtəlif növ çıxışlarda (tamaşaçıların suallarına cavab, çıxış üstündə qurulmuş film-oçerk, jurnal tipli programlarda aparıcı mətni, müxtəlif mövzulara dair icmalar və s.) istifadə olunur. «Kəndə çıxış insanın televiziya vəsiyyəti ilə kütləvi audienceyaya müraciətidir, bu zaman həmin adamın özü əsas (bəzən yeganə) göstərmə obyekti olur. Çıxış kinokadrlarla, fotoqrafiyalarla, yaxud başqa təsviri materiallarla müşayiət oluna bilər; çıxış studiyadan kənardadırısa, kamera ətraf şəraiti də göstərə bilər, amma bütün bu hallarda verilişin məzmunu insanın monoloqundan ibarət olur»⁴⁵.

Görüntünün, məsiqinin və səs effektlərinin həlli-edici olduğu 2-ci hal üçün semantik, sosial, estetik, dərkətdirici, ekspressiv-üslubi (görüntüdən gələn) və emosional, estetik, ekspressiv-üslubi (səs effektlərindən gələn) informasiya növləri səciyyəvidir. Bu səviyyədən verilişlərarası fasilələrdə, təbiət

⁴⁴Nominativ - əşya və fədələrin yalnız adını bildirən, ümumi cəhətlərini eks etdirən;

Kommunikativ - ünsiyyət yaradan; Ekspressiv - ifadəli, duyuşlandırıcı, həyəcanlıdırıcı.

⁴⁵Кузнецов Г.В. Методика телевизионной журналистики, Москва, 1979, с. 5.

təsvirlərində, bir sıra telefilmlərdə və başqa bu tip-li verilişlərdə istifadə edilir. Bunlar elə verilişlərdir ki, faktın ideya-bədii dəyəri yalnız görüntü və səs effektləri ilə gerçəkləşdirilir, şərhə, sözə ehtiyac duyulmur. Təsvir sırası tam, yetkin informasiya vərə bilir. Mütəxəssislərin fikirincə, ətraf mühit barədəki bilginin 90 faizini insan göz vasitəsilə alır. «Göz qulağa nisbətən daha əhatəlidir. Eşidilən aləm nə qədər rəngarəng olsa da, görünən aləm ondan min dəfə, milyon dəfə rəngarəngdir. Göz tə-əssüratından güclü təəssürat yoxdur»⁴⁶.

3-cü hal sadalanan informasiya növlərinin müəyyən nisbətdə sintezindən ibarətdir və ona görə də daha böyük, hərtərəfli təsir gücünə malikdir. Burada göstərilən kadrların mənasını açmaq (onları təkrar etmədən), məzmununu tamamlamaq, obyektin gözlə görünməyən, lakin ictimai önəmi olan tərəflərini əks etdirmək, statistik məlumatları bildirmək və təhlil etmək məqsədi güdüllür.

Telejurnalist bu deyilənləri nəzərə alaraq sözü verilişin xarakterinə görə seçməlidir. Burada ilk tələb mətbuata və radioya nisbətən televiziyyada sözün sayının az, sanbalının yüksək olması, görüntünü tamamlaması, kamerasının nüfuz edə bilmədiyi daxili, «səhnəarxası» informasiyani tamaşaçıya çatdırmasıdır. Həmin tələbi bilməyən televi-

⁴⁶ Ромм М. Беседы о кинорежиссуре. Москва, 1975. С. 55.

ziya jurnalisti ona ayrılmış efir vaxtını doldurmaq üçün təkrarçılığa, sözçülüyə yol verir, lüzumsuz (görüntünü ehtiyac olmadan təkrarlayan), uzunuzadı cümlələrlə tamaşaçını bezikdirir.

Ümumiyyətlə, media üslubu uzun cümlələri sevmir. Televiziyada isə buna qətiyyən yol vermək olmaz:

«Prezident Aparati Xarici Əlaqələr şöbəsinin müdürü Novruz Məmmədovun ANS-ə verdiyi məlumata görə, dövlət başçısının ad günü münasibətilə həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlər, o cümlədən qonşu ölkələrin prezidentlərinin Bakıya gəlişi qüvvədə qalır».

32 sözdən ibarət bu cümləni tamaşaçıların dərhal anlayacağına ümid etmək çətindir.

Sözlə görüntünün bir-birini təkrarlamasına aid də istənilən (əslində istənilməyən) qədər misal göstərmək olar.

Telenitqin söz hissəsində yol verilən üslub xətalardan biri yaxın mənalı sözlərin yerinə görə düzgün seçilməməsidir. Verilişin aparıcısı studiya-ya zəng etmiş tamaşaçıya deyir: «*Buyurun, eşidirik Sizi*». Texnikanın nasazılığı üzündən tamaşaçıdan səs gəlmir. Aparıcı bir neçə dəfə təkrar edir: «*Eşidirik Sizi*». Sonra telefon bağlantısının alınmadığı bildirilir. Sual olunur: «Eşidirsınızsə, tamaşaçıya niyə cavab vermirsiniz»? Deməli, bu məqamda «*eşidirik*» yox, «*dinləyirik*» sözü yerinə düşür.

Yaxud başqa bir misal: «*Məbəd XYIII əsr də uçmuş alban kilsəsinin bünövrəsi üzərində ucaldılıb*». Bünövrə üzərində heç nə ucaltmaq olmaz. Məbədi bünövrənin üstündə ucaltmaq olar. Bu iki söz arasındaki leksik fərq ondan ibərətdir ki, bir əşya başqa bir əşyanın üzərində olanda onlar bir-birilərinə toxunmur, dayaqlanmir («*Lampa stolun üzərində asılıb*»), üstündə olanda isə onların birbaşa təmas nöqtələri olur («*Lampanı stolun üstünə qoy!*»).

VII. DANIŞIQ TEXNİKASI⁴⁷

7.1. Danişiq aparatı

Audio- və audiovizual nitqin aydınlığına və ifadəliliyinə nail olmağın əsas şərtlərindən biri danişiq texnikasına yiyələnməkdir. Elektron informasiya vasitələrinin əməkdaşı olmağa hazırlaşan gənc jurnalistlər başqa biliklərlə yanaşı, müəyyən texniki vərdişlər də qazanmalıdır. Hər şeydən əvvəl, danişiq aparatının quruluşu və onu idarəetmə mexanizmləri barədə təsəvvür əldə etmək lazımdır.

Danişiq aparatı iki bölmədən - mərkəzi və periferik (*peripheria* yunanca *çevrə, kənar* deməkdir) hissələrdən ibarətdir. Mərkəzi hissəyə baş beyini və onurğa beyini daxildir.

Baş beyini danişığı yönəldən və tənzimləyən orqandır. Ağız-udlaq boşluğunun, səs tellərinin, danişiq prosesində iştirak edən əzələlərin hərəkətlərini baş beyinin müxtəlif şöbələri idarə edir.

Periferik hissə üç komponentdən ibarətdir:

- Səs yaradan aparat - qırtlaq və səs telləri;
- Səsi artikulyasiya edən (çıxaran) sistem - ağız, burun və udlaq boşluqları, yumşaq damaq, ağız (damaq qövsü ilə birlikdə), dişlər və alt çənə;

⁴⁷ Bu bölmədə, əsasən, rusiyalı mütəxəssis S.K.Makarovanın yazısından istifadə olunmuşdur. Vax: Гаймакова Б.Д., Макарова С.К. и др. Мастерство эфирного выступления. Москва, 2004, с. 138-182.

- Tənəffüs (nəfəsalma) sistemi. Nəfəsalmanın əsas həyatı funksiyası qanda qaz mübadiləsini təmin etməkdir.

Bütün bunlar danışq səslərinin yaranmasında, nizamlanmasında, avazlanmasında mühüm rol oynayır.

7.1.1. Tənəffüs (nəfəsalma)

Düzgün nəfəsalma texniki cəhətdən düzgün danışığın əsasını təşkil edir. Buna görə müğənnilər, aktyorlar və idmançılar kimi, ekran-efir jurnalistləri də tənəffüs aparatının quruluşunu bilməli, nəfəs orqanlarının sağlamlığı qeydinə qalmalı, onlara hər gün qulluq etməklə danışq prosesinin normal getməsinə çalışmalıdırlar.

Mikrofon və kamera qarşısında çıxış edərkən nəfəsi elə nizamlamaq lazımdır ki, həm danışq rəvan olsun, həm də efirə xışlıtı getməsin.

İnsanın tənəffüs aparatı qırtaq, nəfəs borusu, bronxlar (nəfəs borusunun ağciyərə gedən şaxələri) və hava ilə qan arasında qaz mübadiləsinin baş verdiyi ağciyər toxumalarından ibarətdir. Ağciyərin öz əzələ sistemi yoxdur. O, yapışq olduğu döş qəfəsi və diafraagma divarlarının hərəkətləri ilə idarə olunur.

«Ağız və burun boşluqları udlaq ilə birlikdə tənəffüs aparatının təbii qapılarını təşkil edir və **yuxarı tənəffüs yolları** adı ilə məlumdur...

Aldığımız hava burun boşluğunundan, xoanalardan

(*burun boşluğunun arxa deşikləri* - N.Ə.), ağız boşluğundan, əsnəkdən udlağa və buradan qırtlaq girəcəyi vasitəsilə qırtlağa və sonra nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə ağıciyərlərdəki alveollara daxil olur. Beləliklə, qırtlaq, nəfəs borusu və bronxlar tənəffüs yolu vəzifəsini görür və **aşağı tənəffüs yolları** adı ilə məlumdur. Qırtlaq tənəffüs yolu vəzifəsindən əlavə, səs aparatı vəzifəsini də görür; nəfəs verilərkən burada olan səs telləri ehtizaza gəlir və nəticədə səs meydana çıxır»⁴⁸.

Əsas səs əzələsi döş-qarın arakəsməsi, yəni diafraqmadır (yunanca *diaphragma* «*aralıq*», «*arakəsmə*» deməkdir). Nəfəs alarkən diafrahma sıxlıdır, sınaq boşluğu vertikal (şaqlı) istiqamətdə böyükür; döş qəfəsinin əzələləri sıxlıklärən fəqərələrin arasını, sinə boşluğununu və döş qəfəsinin həcmini böyür, ağıciyər genişlənir. Nəticədə atmosfer havası ağıciyəri doldurur - nəfəsalma baş verir.

Bundan sonra döş qəfəsindəki tənəffüs əzələlərinin və diafraqmanın gərginliyi, onunla birlikdə sınaq boşluğunun həcmi azalır - nəfəsvermə gerçəklisir. Hər nəfəsalma-nəfəsvermədən sonra qısamüddətli fasılə yaranır. Nəfəsalmadan və nəfəsvermədən ibarət olan tənəffüs silsiləsi yaşlı adamin sakit vəziyyətində dəqiqədə 16-18 dəfə təkrarlanır.

⁴⁸ Balakişiyev K. İnsanın normal anatomiyası. 3 cild, II cild, Bakı, 1979, s. 116.

Yatarkən bu rəqəm azalır, fiziki iş zamanı isə xeyli çoxalır. Tənəffüs proseslərini mərkəzi sinir sisteminin xüsusi şöbəsi tənzimləyir.

Tənəffüs prosesində, bir qayda olaraq, bütün nəfəs əzələləri iştirak edir. Lakin tənəffüsün daha çox hansı əzələlərin köməyi ilə baş verməsindən asılı olaraq o (tənəffüs), bir neçə tipe bölünür:

- **Körpük tənəffüsü.** Bu zaman qarın divarları daxilə doğru yığılır, döş qəfəsi aşağı; tərəfdən dalarlaq yuxarı tərəfdən genişlənir, çıyılər və körpük sümükləri xeyli yuxarı qalxır.

- **Sinə tənəffüsü** qabırğa əzələlərinin sıxlaması nəticəsində baş verir. Nəfəsalma gərginliklə müşayiət olunur, diafraagma tənəffüs prosesində, demək olar ki, iştirak etmir. Nəfəsalma zamanı çıyılər çalxır.

- **Qarın, yaxud diafraagma tənəffüsü.** Aşağı qabırğalar azacıq hərəkətə gəlir, diafraagma xeyli sıxlıdır. İnsan tez və yüngüllüklə nəfəs alır.

- **Tənəffüsün qarışiq tipi (qabırğa-diafraagma tənəffüsü, yaxud tam tənəffüs).** Qabırğa əzələlərinin və diafraqmanın sıxlaması nəticəsində baş verir. Nəfəs əzələlərinin hamısı tənəffüs prosesində fəal iştirak edir. Döş qəfəsi uzuruna, eninə, irəliyə və geriyə doğru genişlənir.

- **Qarının aşağı hissəsi ilə tənəffüs.** Qarın divarlarının aşağı hissəsinin sıxlılaşması sayəsində baş verir.

7.1.1.1. Fonasiya (danışışq) tənəffüsü

İnsanın tənəffüs sisteminin başlıca funksiyası ağıciyərdə qaz mübadiləsini təmin etmək olsa da, danışışq səslərinin yaranmasında da birbaşa iştirak edir. Danışışq səslərini yaradan enerjinin başlıca mənbəyi tənəffüsdir.

İnsanın susduğu məqamda sakit (fizioloji) tənəffüsle onun söhbət etdiyi, yaxud mahni oxuduğu zaman olan tənəffüs ritmləri arasında böyük fərq var. Sakit tənəffüs üçün tez-tez nəfəsalma, nəfəsvermə və pauza (fasılə) xarakterikdir... Nəfəsalma və nəfəsvermə müddəti kişilərdə bərabərdir. Qadınlarda isə nəfəsvermə nəfəsalmaya nisbətən bir qədər uzun olur.

Fonasiya tənəffüsü fizioloji tənəffüsündə öz sərbəstliyi, nəfəsalmanın qısa olması, nəfəsvermənin, əksinə, sözlərin deyilməsi ilə bağlı ləngirnəsi ilə, nəfəsalma ilə nəfəsvermə arasında pauzanın olmaması ilə fərqlənir.

Normal nəfəs alnaq, danışığın rəvanlığına nail olmaq üçün müntəzəm olaraq məşq etmək, tənəffüs prosesini nəzarətdə saxlamaq lazımdır.

Məşq qaydaları: məşqləri yalnız ayacüstü etmək lazımdır. Əvvəlcə bədəninizin düzgün duruşuna fikir verin. Çiyinlər sallanır və azca arxaya doğru gərilir. Onurğa sıtunu düz tutulur, qarının aşağı hissəsi azacıq dərtlər, boyun əzələləri gərginləşdi-

rilmir.

Məşq zamanı nəfəsi burunla alıb, ağızla buraxın. Burunla nəfəs almağın üstünlüyü odur ki, hava isnır, təmizlənir və nəmləşir. Daim ağızla nəfəs almaq zərərdir: eşitmə qabiliyyətinin zəifləməsinə, qafaiçi təzyiqin yüksəlməsinə, yuxarı nəfəs yollarının xəstələnməsinə səbəb olur. Ağızla nəfəsalmanın səsin keyfiyyətinə də təsiri var: adam burununda danışır, səslərin melodikliyi, təmizliyi itir, sözlərin məntiqi düzümü pozulur.

Yadda saxlayın!

Səsin gücü, gözəlliyi, melodikliyi, eləcə də zəifliyi, tutqunluğu, qabılılığı insanın necə nəfəs almasından aslidir.

Tənəffüs məşqinə havanı ağıcyərdən çıxarmaqla başlamaq lazımdır. Bunun üçün boş dayanıb davamlı «Puff» eləməklə ağıcyərin havasını boşaltmaq, qarının aşağı əzələlərini içəriyə və yuxarıya dartmaq tələb olunur. Bundan sonra həmin əzələlər boşaldılar kənə avtomatik olaraq rəvan nəfəsalma baş verir (sanki siz havanı çəkmirsiniz, o özü içəriyə süzülür). Sonra nəfəsi ağızınızdan buraxın. Nəfəsvermədə iştirak edən, tənəffüs üçün dayaq roluనu oynayan əsas əzələ qarın sıxımıdır (press. Latinca: *pressare - sıxmaq*).

Tənəffüs təmrinlərini (tapşırıqlarını) yerinə yeti-

rərkən yalnız qarının aşağı hissəsinin əzələlərini boşaltmaq və gərginləşdirmək lazımdır.

Təcrübə göstərir ki, tənəffüs prosesinin bütün elementlərini öyrənib mənimsəyəndən sonra həmin prosesi inkişaf etdirmək və möhkəmlətmək gərəkdir. Öncə artikulyasiya aparatının necə işlədiyini anlayın, sonra təmrirlər kompleksini yerinə yetirməyə başlayın. Belə gimnastikanın mahiyəti ondan ibarətdir ki, səsləri, hecaları, sözləri yaradarkən artikulyasiya aparatı danışlıq prosesində işlədiyi kimi fəal və dəqiq işləsin. **Səsləri tələfüz etməyə yox, «yaratmağa» çalışın!**

Tənəffüs məşqinin ilk mərhələsi hər bir səsi (həm saiti, həm də samiti) nəfəsvermə zamanı artikulyasiya etməkdən ibarətdir. Sonra mürəkkəb səs və heca birləşmələri yaratmaq, tənəffüs və artikulyasiya aparatlarının yükünü tədricən artırmaq olar.

7.1.1.2. Artikulyasiya

Saitlər

Azərbaycan türkçəsində 9 sait səs var: *a, i, o, u, e, ə, ɨ, ö, ü*. Onlar yaranarkən danaşlıq kanalı açıq olur, danışlıq orqanları elə vəziyyət alır ki, içəridən gələn havanın yolunu heç bir maneə kəsmir. Hava axını nisbətən zəif olur. Saitlər tələffüz edilərkən alt və üst dişlər bir-birinə toxunmur, dodaqlar gə-

ginləşmir.

Saitlər dilin vəziyyətinə görə ön sıra saitlərinə (incə saitlərə), orta sıra saitinə (bu da incə saitlərə aid edilir) və arxa sıra saitlərinə (qalın saitlərə) bölünür. Ön sıra saitləri i, ü, ö və ə; orta sıra saiti e, arxa sıra saitləri a, ı, o, u-dur. Dodaqların vəziyyətinə görə saitlər dodaqlan (ü, ö, u, o) və dodaqlanmayanlara (a, ı, e, ə, i) ayrılır.

Saitlərin və samitlərin təsnifatı, xüsusiyyətləri, tələffüzü ilə bağlı müxtəlif qaynaqlardan, daha mükəmməl şəkildə professor Ağamusa Axundovun «Azərbaycan dilinin fonetikası» adlı kitabından geniş məlumat ala bilərsiniz. Ona görə də bu məsələnin üzərində dayanmadan sait səslərin tələffüz məşqlərinə keçirik.

Saitlərlə artikulyasiya təmrinlərini ayaqüstə, hökmən nəfəsvermə vəziyyətində yerinə yetirmək lazımdır. Duruşunuza fikir verin. Bədəninizi gərginləşdirmədən dərtimli vəziyyətdə saxlayın, çiyinlərinizi boşaldıb azacıq arxaya doğru çəkin, belinizi və kürəyinizi düz saxlayın, qarınınızın aşağı hissəsini yüngülçə yuxarı dartin, əllərinizi və boyunuzu sərbəst, başınızı dik tutun. İlkin fiziki təmrinlər məsləhət görülmür.

Nəfəsi burununuzdan alıb (sanki gül iyəyirsiniz) ağızınızdan buraxın (sanki üzümüş əllərinizi qızdırırsınız).

Təmrini havanı ağciyərlərdən çıxarmaqla baş-

layın. Bunun üçün bədəni boş saxlayıb «PUF» eləyin. Sonra bir neçə dəfə yüngül nəfəs alın («gül iylayın»), nafəsinizi buraxın («əlinizi qızdırın»). Nəfəsi buraxarkən hər dəfə səssiz surətdə bir saitin adını çəkin. Ağızınızı yumub həmin prosesi davam etdirin. Bir də, bir də. Saitların doğquzunu da ürəyinizdə deyib qurtarana qədər.

Nəfəsi buraxarkən hava axını döşəməyə paralel istiqamətdə olmalıdır.

Samitlər

Yolundakı mancələri aradan qaldırmaq üçün samit səslərin tələffüzünə saitlərə nisbətən daha güclü hava axını tələb olunur. Dilimizdəki samitlər dörd prinsipə görə təsnif edilir:

1) Yaranma yerinə görə: qoşadodaq samitləri (**p**, **b**, **m**); dodaq-dis samitləri (**f**, **v**); dilönü-dişarxası samitlər (**t**, **d**, **n**, **s**, **z**, **l**); dilönü-yuvaq samitləri (**ş**, **j**, **ç**, **c**, **r**); dilortası-sərt damaq samitləri (**k**, **g**, **y**); dilarxası-yumşaq damaq samitləri (**k'**, **q**, **x**, **ğ**); udlaq samiti (**h**).

2) Yaranma üsuluna görə: kipləşən samitlər (**p**, **b**, **m**, **t**, **d**, **n**, **l**, **ç**, **c**, **r**, **k**, **g**, **ğ**, **n**), novlu (sürtünən) samitlər (**f**, **v**, **s**, **z**, **ş**, **j**, **y**, **x**, **c**, **h**);

3) Səs tellərinin iştirakına görə: kar (**p**, **f**, **ş**, **s**, **t**, **ç**, **k'**, **x**, **h**); cingiltili (**b**, **m**, **v**, **d**, **n**, **l**, **z**, **j**, **c**, **r**, **g**, **y**, **q**, **n**, **ğ**).

4) Yumşaq damağın vəziyyətinə görə: ağız samitləri (**m** və **n**-dan başqa hamısı); burun samitləri (**m** və **n**).

Samitlərin təmiz və dəqiq tələffüzünə nail olmaq üçün bir neçə samiti, yaxud samitlərlə saitləri bir yerdə götürüb məşq etmək daha yaxşıdır.

Məşqləri hər kəs fərdi qaydada, yəni öz səs aparatındaki çatışmazlıqlara, normadan yayınmalara uyğun keçirməlidir. Ən çox zəif əzələləri möhkəm-lədən təmrinlərə diqqət yetirir.

Samitlərin artikulyasiya təmrinləri

P - Ç; T - Ç; K - Ç; X - Ç; F - Ç; S - Ç; Ş - Ç;
Ç - Ç.

Bu birləşmələri əvvəl bir, sonra iki, sonra üç dəfə tələffüz edin (P - Ç, P - Ç, P - Ç; T - Ç, T - Ç, T - Ç və s.). Çalışın samitlər təmiz olsun, yəni onlardan sonra 1 saiti tələffüz edilməsin.

Hər saitə növbə ilə bir samit birləşdirib tələffüz edin: PA, RI, PO, PU, PE, PƏ, Pİ, PÖ, PÜ. Samiti ikiləşdirin: PPA... Üçləşdirin: PPPA. Başqa samitlərə keçin: BA, BBA, BBBA və s. Samitləri müxtəlifləşdirin: PTA, PTO... FTA, FTO... Saiti ortaya salın: NA-T, NO-T, NU-T və s.

Bundan sonra eyni samitlərin çoxluq təşkil etdiyi yanılmaclar piçilti ilə (səs tellərinə «toxunmadan») deyin:

Ay aşpaz Abas, mənə beş basma tas aş ver. Bu necə beş basma tas aşdır, mənə beş basma tas aş ver və s.

Səs. Hər bir saiti və samiti, hecanı aydın tələffüz etməyi öyrəndikdən sonra öz səsinizi və diksiyanızı cilalamalısınız.

İniltidən başlayın. Üz, boyun, ciyin əzələlərini zi boşaldın, ağızınızı yumun. Sakitcə M samitini elə inildəyin ki, səsiniz güclə eşidilsin. Təsəvvür edin ki, başınız, yaxud boğazınız ağrıdığı üçün iqqıldayırsınız.

Sonrakı təmrinlərdə səs get-gedə uzanır, sonra «səs dalğasına» çevrilir. Elə bilin ki, körpənin yuxuya getməsi üçün beşiyi yelləyib ağıziyumulu haldə layla çalırsınız. Səs fasılısız axır, dalğalanır, şahə qalxır.

Ağızınızı yumub dilinişi üst dişlerinizə söykəyin, aşağıdakı hecaları deyə-deyə əlinizi boğazınızla sinənin arasına qoyub daxildəki səs rezonatorunun titrəyişini izləyin:

CUN - ZUN; CIN - ZIN; CON - ZON (Növbə ilə bütün saitlərdən istifadə edin).

Diksiya. Latin sözüdür, ilkin mənası *tələffüzət-mədir*. Diksiya dedikdə sözlərin, hecaların və səslərin tələffüzünün aydınlıq dərəcəsi nəzərdə tutulur. «Filankəsin yaxşı diksiyası var» o deməkdir ki, həmin adam sözləri, sintaqmları düzgün, aydın və təmiz tələffüz edir. Diksiya həm də səsin gücündən

və tembrindən istifadə etmək bacarığıdır. Dəqiq və aydın dixsiya ekran-çəfir jurnalistinin başlıca atributlarından biridir.

Dixsiya məşqlərində başlıca niyyət danışığın səlisliyinə, saitlərin və samitlərin düzgün tələffüzüünə, mövcud qüsurların (ağır, yaxud əksinə, tələsik danışığın, sözün əvvəlinin və ya axırının aydın deyilməməsi və s.) aradan qaldırılmasıdır.

Dixsiya üzrə məşqlərə ən sadə təmrinlərdən başlamaç, get-gedə tempi dəyişərək onları mürəkkəbləşdirmək məsləhətdir. Artıkulyasiya aparatı fəal, lakin gərginləşmədən işlərnəlidir:

- Bir samit götürüb növbə ilə saitlərlə birləşdirin: PA - PÜ, PO - PE, PU - PÜ, PI - Pİ və s.
- Y ilə bitən üçsəsli hecalər düzəldib tələffüz edin: PAY - PEY, POY - PEY, PUY - PÜY; LAY - LEY; FRO - PRE, PRU - PRÜ və s.
- İkihecalı birləşmələr: Nİ - A, Nİ - O, Nİ - U, Nİ - I və s.
- Üçhecalı birləşmələr: TADİTA - TADİTE, DATİDA - DATİDE, DATİDO - DATİDÖ və s.
- Çoxsamitli birləşmələr: FKSTA - FKSTƏ, FSTKA - FSTKE, TRTRAR - TRTƏR və s.
- Samit-sait növbələşməsi ilə: RIRIRA - RIRI-RE, RIRIRA - LILILE, JIJIJA - ZIZIZA, FAVA-FAX - FAVAFEX və s.

Treninq yanılmac oxumaqla tamamlanır. **Yanılmacılar** mürəkkəbləşdirilmiş dixsiya təmrinləridir.

Yanılmac deyərkən vacib şərtlər bunlardır: sait və samitlərin səlis və yüngül tələffüzü, nəzəri cəlb etmədən hava udmaç, mətətiq aydınlığı (söz yiğinını tələffüz etmək yox, mətnində verilmiş fikirləri ifadə etmək), danışığın dinamikasına nail olmaq, orfoe-piyya qaydalarına hökmən əməl etmək və s.

Əvvəlcə yanılmacı aram-aram deyin, sözləri yadda saxlamağa, rəənamə anlamağa çalışın. Danışığın aydınlığını itirmədən sürəti artırın, səsinizi yüksəltməyin, sözlərin sonunu və söz tərkibindəki səsləri «yeməyin», hecaların yerini dəyişməyin.

Sonra bir neçə yanılmacdən bir mətn düzəldin və deyin. Yanılmacıları məzmununa, formasına, deyim tərzinin asan-çətinliyinə görə birləşdirmək olar.

Diksiya treninqi lügəti

Pa Pak, PAL, pan, pas, pat, pay, paz.

Pe Peç, Pelç, Pemza, pendir, pepsi, perron, peşkəş, petit.

Pə Pəl, pənbə, pər, pəs, pələ, pərən, pətək, pələng.

Pı Piç-piç, pik (piqq), pirr.

Pi piç (biç), piy, Pikə (Bikə), piltə, pinti, pi-pik, pişik, pitik.

Po Poçt, pozi, port, post, pota, poza.

Pö Pöhrə, pört.

Ba Bab, baba, baca, baha, baxt, bay, bak, bal, ban, bar.

Tapşırıq: Lügətin tərtibini ayrıca dəftərdə müstəqil davam etdirin.

Sadə yanıldmaclar

Baba bap-balaca Babəki bağırda-bağırda bağıri-na basdı.

Cüçələr cik-cik cikkildəyə-cikkildəyə cəmləşdi-lər.

Çəpgöz çəpişlər çiçəkli çöllərdə çobanın çığırtsından çasdalar.

Davud dayı damın dalında donqar dananı dəmir dəyənəklə döyüd.

Tapşırıq:

1. Göstərilən qaydada bütün samitlərə aid cümlələr düzəldib dəftərinizə yazın və ucadan exuyun.

2. Mövcud yanıldmaları yiğib dəftərinizə köçürün.

3. Eyni samitlərin çox işləndiyi şeir parçaları seçib yazın. Məsələn:

Çapay keçir hücuma,

Yel kimi cuma-cuma.

(Süleyman Rüstəm).

El yeridi, yalqız qaldın səhrada,

Çək əstərin, çal çatığın çataçat.

*Hərcayılar səni saldı irağa,
Həsrət əlin yar əlinə çataçat.*

(Aşıq Ələscər)

Səs diapazonu (səsin həcmi, əhatə dairəsi) səsin ən aşağı və ən yuxarı hədləri arasındaki intervalda ölçülür. Onu inkişaf etdirmək üçün məşq zamanı əvvəl bir oktava artıb sonra bir oktava azalan müxtəlif heca birləşmələri tələffüz etmək lazımdır. Aşağıda göstərilən hecaları həm danışiq (aram-aram), həm də mahnı intonasiyaları ilə (səsi tədris-cən artırmaqla) tələffüz edin: MA, MO, MU, ME, MI, Mİ; NA, NO, NU, NE, NI, Nİ; RA, RO, RU, RE, RI, Rİ; LA, LO, LU, LE, LI, Lİ; VA, VO, VU, VE, VI, Vİ və s.

Qeyd: bu təmrinləri musiqi mütəxəssisinin nəzarəti altında məşq etmək daha faydalıdır.

İndi isə audio- və audiovizual jurnalistikada istifadə olunan daha bir neçə ifadə vasitəsinə diqqət yetirək. Buraya heca vurğusu, söz vurğusu, cümlə vurğusu, pauza, intonasiya, temp, mimika və jestlər daxildir. Bunları ayrılıqda nəzərdən keçirək.

Heca vurğusu sözdəki hecalardan birinin başqaşalarına nisbətən daha güclü deyilməsidir. «Dildə vurğusuz söz yoxdur. Lakin cümlə daxilində bəzi əsas nitq hissələri, xüsusən şəxs əvəzlilikləri, habələ köməkçi nitq hissələri çox vaxt vurğusuz, ya da ki, ikinci dərəcəli vurğulu olur» (A.Axundov).

Müxtəlif dillərdə vurğunun yeri müxtəlifdir. Məsələn, Azərbaycan dilində vurğu çox zaman sözün son hecasına düşür. Söz şəkilçi qəbul edirse, vurğu şəkilçinin üzərinə keçir. Lakin elə şəkilçilər də var ki, onlar vurğu qəbul etmir və vurğu öz əvvəlki yerində qalır. Buraya xəbərlik şəkilçiləri (-dir, -dir, -dur, -dür), inkarlıq şəkilçiləri (-ma, -mə), feli bağlama şəkilçilərinin bəziləri (-madan, -mədən, -kən) daxildir.

Azərbaycan dilində vurğu geniş planda mənafərqləndirici səciyyə daşımasa da, bəzən vurğunun yerinin dəyişməsi sözün mənasının dəyişməsinə səbəb ola bilir. Məsələn, *alma*' - *a'lma*, *gəli'n* - *gə'lin* və s.

Alınma sözlərin də bəzilərində vurğunun yerinin dəyişməsi sözün mənasının dəyişməsinə gətirib çıxarır: *o'rqan* (üzv) - *orqa'n* (musiqi aləti), *elektri'k* (cərəyan) - *ele'ktrik* (cərəyan mütəxəssisi) və s. Buna görə də alınma sözlərin tələffüzündə xüsusi-lə ehtiyatlı olmaq, onların orijinalda hansı vurğu ilə deyildiyini bilmək lazımdır.

Müşahidələr göstərir ki, ekran-efir jurnalistlərimiz ən çox bu sözlərin vurğusunu düz qoya bilmirlər: *monolo'q*, *dialo'q*, *katalo'q*, *Berli'n*, *Pari's*, *Ho-me'r*, *iyu'n*, *iyu'l* və s. Yadda saxlayın: bu sözlərin hamısında vurğu son hecanın üstünə düşməlidir. *İy-un* və *iyul* aylarının adlarında vurğunun yerinin dəyişməsi, yəni ikinci hecadan birinci hecaya keçi-

rilməsi onların son samitlərinin zəifləyərək aydın eşidilməməsinə səbəb olur və buna görə də onların tələffüzündən sonra altinci ay, yaxud yeddinci ay deməklə dəqiqləşdirmə aparmaq lazımlı gəlir.

Söz vurğusu (məntiqi vurğu) dinləyicinin (tamaşaçının) diqqətini cümlədəki sözlərdən birinə yönəltmək, cümlədəki əsas mənanın həmin sözdə cəmləşdiyini nəzərə çarpdırmaq üçün işlədir. Vizual nitqdən fərqli olaraq audio və audiovizual nitqdə bunu tələffüz vasitəsilə gerçəkləşdirmək daha asandır. Sadəcə, burada bir qədər diqqətli olmaq, cümlənin əsas məna yükünün hansı sözdə toplandığını müəyyənləşdirmək gərəkdir.

Cümlə vurğusu ən çox informasiya xarakterli materialların xəbər başlıqlarında və süjetlərin ildə hissəsində (başlanğıcında) işlədir.

Burada dinləyicilərin (tamaşaçılarının) diqqəti cümlədəki sözlərin birinə deyil, bütövlükdə cümlənin ifadə etdiyi mənaya yönəldilir: «Azərbaycan Respublikasının prezidenti ABŞ-yə getmişdir», «Yanacaq bahalaşmışdır», «Filankəsə 5 il həbs cəzası verilmişdir» və s.

Pauza danışq prosesinin müəyyən məqamlarında danışığın müəyyən niyyətlərlə qısa müddətə kəsilməsidir. Bu niyyətlər aşağıdakılardan ibarət olabilir:

1. Müsahibə öz fikirini bildirməyə imkan vermək;

2. Bir fikirin şərhindən başqa fikirin şərhi nə keçərkən;

3. Deyilmiş fikirə auditoriyanın (aparıcının) reaksiyasını öyrənmək üçün;

4. Dinləyicinin (tamaşaçının) diqqətini növbəti deyiləcək fikirə yönəltmək üçün;

5. Aparıcının deyilən fikirə laqeydliyini onun nəzərinə çarpdırmaq üçün;

6. Söhbətdəşa ciddi xəbərdarlıq anlatmaq üçün;

7. Söhbəti davam etdirmək həvəsində olmadığıni bildirmək üçün və s.

Pauza sintaktik və qeyri-sintaktik, ayırıcı və birləşdirici növlərə bölünür. Sintaktik pauza cümlələr, söz birləşmələri, sintaqmlar arasındaki fasılədir. Qeyri-sintaktik pauza danışanın nəfəs alması, hava axımını düzgün bölgüsdürməsi və s. üçün lazım olur.

Ayırıcı pauza da sintaktik pauzanın bir formasıdır, yəni cümlələr, söz birləşmələri, sintaqmlar arasında olan pauzadır. Birləşdirici pauza daha çox yazılı mətnlərin oxunması zamanı müşahidə olunur.

İntonasiya səs tonunun yerinə görə məqsədə uyğun şəkildə yüksəlməsi və alçalması, başqa sözlə, danışığın ritmini, tempini, intensivliyini, tembrini özündə birləşdirən ifadə vasitəsidir. İntonasiya cümlənin mənaca növlərinə uyğun gəlir, yəni nəqli, sual, əmr, nida cümlələri olduğu kimi, nəqli, sual, əmr, nida intonasiyaları da var. Deməli, intona-

siya həm də vizual nitqdəki durğu işarələrini əvəz edir. İntonasiya konkret radio və televiziya verilişinin hansı auditoriyaya ünvanlanmasından da asılıdır. Uşaqlar üçün verilişlərdə intonasiya bir cür, gənclər üçün verilişlərdə başqa cür, qadınlar üçün verilişlərdə başqa cür olur. Məsələn, hərbçilər üçün nəzərdə tutulmuş programların intonasiyasında qəhrəmanlıq, mübarizəyə çağırış, yenilməzlilik ritmi duyulur.

Temp sözlərin hansı sürətlə tələffüz olunduğunu göstərir. İnsan normal şəraitdə danışarkən bir dəqiqlikdə təxminən 125 söz işlədir. Lakin radio və televiziyyada verilişin xarakterindən asılı olaraq bu tezlik artıb-azala bilər. Məsələn, informasiya programlarında temp adı tərzdən yüksək, analitik verilişlərdə adı tərzə bərabər, bədii verilişlərdə adı tərzdən aşağı olur.

Jest şifahi və audiovizual nitqə xas olan elementdir. Belə ki, danışan adam fikri tam əhatə etmək üçün həmin anda müvafiq sözlər tapa bilməyəndə (dediyimiz kimi, fikir dilə nisbətən daha zəngindir və lazımlı olan sözü istənilən məqamda tapmaq həmişə mümkün olmur) fikirin ifadə olunmayan hissəsini əl-qol hərəkətləri ilə kompensasiya etməyə, yaxud sözlə ifadə olunmuş fikiri qüvvətləndirməyə çalışır. Fikirin jestlərlə ifadə olunmasını və ya onun qüvvətləndirilməsini öyrənən ayrıca bir elm sahəsi var ki, buna **pasimologiya**

deyilir.

Jestlər sadə, mürəkkəb, qarışıcı; yönəldici, təsvi-redici; simvolik, emosional və ritmik ola bilər.

Mimika. Yunan sözüdür. Mənası «*təqlidəcisi*» deməkdir. Daxili hissləri ifadə et nək üçün üz əzə-lələrinin hərəketindən ibarətdir. Televiziya ilə çıxış edən adam sıfət cizgilərini dəyişməklə (yanaqların qızarması, dodaqların titrəməsi, qışların çatılması, təbəssüm və s.) sözlərindəki mənanın təsir gücünü artırır. Aktyorlar, jurnalistlər məşq yolu ilə mimikanı idarə etməyi bacarmalıdırular ki, tamaşaçıları dedikləri sözlərin səmimiliyinə inandırma bilsinlər. Mimika söylənən fikirlə üst-üstə düşməyəndə tamaşaçıların gözündə çıxış edən şəxsin yalancılıq obrazı formalaşa bilər.

VIII. ORFOEPİYA

Vizual nitqdə əsas problem sözlərin ofoqrayiya qaydalarına uyğun olaraq düzgün yazılışdırırsa, audio- və audiovizual nitqdə vacib məsələlərdən biri sözlərin, söz birləşmələrinin, sintaqmların, gümlələrin düzgün tələffüzüdür.

Audio və audiovizual nitqi onun başqə növlərindən fərqləndirən cəhətlərdən biri budur ki, o özündə həm yazılı, həm də şifahi nitqin əlamətlərini əks etdirir. Radioda, televiziyyada çıxış edən hər bir kəs fikirini şifahi formada çatdırmağa çalışsa da, o, əvvəlcədən hazırlanmış müəyyən yazılı mətnlə (ssenari ilə, çıxış mətni ilə, müəyyən tezislərlə və s.) bağlı olur. Məşhur rus dilçisi, professor Aleksandr Matveyeviç Peşkovski (1878-1933) hələ ötən əsrin 20-ci illərində, televiziyanın olmadığı bir vaxtda ədəbi dildən danışarkən yazdı:

«Ədəbi dildə danışmaq, yəni eyni zamanda həm yazılı nitqin qanunlarına tam əməl etmək, həm də şifahi nitqin xüsusiyyətlərini nəzərə almaq və dinləyicinin psixikasını oxucunun psixikasından fərqləndirməyi bacarmaq o qədər də asandır. Bu, ədəbi nitqin xüsusi - ayrıca bir növüdür. Elə bir növü ki, mən onu yazılı nitqin şifahi ifadəsi adlandırdım»⁴⁹.

A.M.Peşkovskinin bu fikirini tamamilə audio və

⁴⁹Пешковский А.М. Избр.труды, М., 1959, с.165

audiovizual nitqə aid etmək olar.

Təəssüflər olsun ki, mikrofon və kamera qarşısında çıxış edən şəxslər, o sıradan jurnalistlər çox zaman bu xüsusiyyəti unudur, sözləri yazıldığı kimi tələffüz etməyə çalışırlar. Bu ondan irəli gəlir ki, nitq mədəniyyətinin mühüm tərkib hissəsi olan düzgün tələffüz qaydaları bizim orta və ali təhsil müəssisələrində pis, bəzən isə əksinə təbliğ olunur.

Azərbaycan ədəbi dilinin yazılı qoluna aid normaların müəyyənləşdirilməsi və qaydaya salınması sahəsində xeyli iş görülsə də, düzgün tələffüz qaydaları sahəsində boşluq coxdur.

Bəzilərinə elə gəlir ki, kitab cümlələri ilə danışmaq, sözü yazıldığı kimi tələffüz etmək yüksək sadəciliq əlamətidir. Əslində isə belə deyil. Yazının öz qaydaları olduğu kimi, danışığın da öz qaydaları var və onlara əməl etmək hamının borcudur.

Düzgün danışq qaydalarını öyrənən dilçilik sahəsinə **orfoepiya** deyilir. **Orfos** yunanca *sadə, düzgün, epos* *danışq* deməkdir.

Professor Ə.Dəmirçizadə orfoepiyaya belə tərif verib:

«Orfoepiya ədəbi dilin sıfahi qolunu ümumi normalar əsasında formalasdırıran, yəni fonetik cəhətdən ümumiləşdirici normaları təzahür etdirən tələffüz qayda-qanunlarının sistemli məcmusudur».

Yazılı ədəbi dilin üslubları olduğu kimi, sıfahi

ədəbi dilin də üslubları var. Bunlar danışığın hansı şəraitdə getməsindən, hansı tərzdə və məzmunda olmasından asılıdır. Mövcud ədəbiyyatda şifahi nitqin 2 əsas üslubundan bəhs olunur: **akademik üslub** və **sərbəst üslub**.

Akademik üslubdan ən çox elmi məclislərdə, orta və ali məktəb dərslərində istifadə olunur. Bu üslubun özəlliyi bùrasındadır ki, sözlərin fonetik qabığını təşkil edən səsler məxrəclarınə görə çox aydın, bəzi hecalar isə ayrılıqda, xüsusi intonasiya ilə tələffüz olunur.

Bu üslubda mən iqı vurgu xüsusi rol oynayır, yəni sözlər, terminlər, ifadələr dinişyiciyə son dərəcə aydın şəkildə çatdırılır, onların mənası açıqlanır.

Sərbəst üslubdan adı danışqlarda, ailə-məişət söhbətlərində, adı hadisələr barədə məlumat verərkən istifadə olunur.

Radio və televiziyyada bu üslubların qovuşuğu daha geniş yer tutur, yəni verilişin xarakterindən asılı olaraq ya akademik üslub, ya da sərbəst üslub üstünlük təşkil edir, yaxud hər ikisi bərabər səviyyədə işlədir. Həm akademik, həm sərbəst, həm də qarışq üslubda orfoepiya qaydalarına əməl etmək vacibdir.

Konkret olaraq radio və televiziya jurnalistlərinin çıxışlarından danışarkən demək lazımdır: audio- və audiovizual mətn yazılı fikirin şifahi ifadəsi olduğu kimi, ekran-efir jurnalistinin çıxışı da aka-

demik üslubla sərbəst üslubun müəyyən nisbətdə (çıxışın mövzusundan asılı olaraq) sintezindən yaranmış audio - və audiovizual üslubdur.

Orfoepik qaydalara əməl olunması çıxışa təbiilik gətirir, onun inandırıcılığını, emosional təsir gücünü artırır, dinləyicini, tamaşaçını yormur, əsər biləşdirmir.

Orfoepiya qaydaları 3 şəraitdə nəzərdən keçirilir:

1. Lügəvi şərait;
2. Qrafik şərait;
3. Qrammatik şərait.

Bunlara qısaca nəzər salaq.

Lügəvi şərait dedikdə sözün başlangıç formasında, yəni lügətdə necə yazılıbsa, cümlədə başqa sözlərlə əlaqəyə girmədən onun tərkibindəki səslərin tələffüz qaydaları nəzərdə tutulur. Bu barədə müvafiq ədəbiyyatda yetərincə məlumat olduğunu nəzərə alaraq biz yalnız onlardan bir neçəsini göstərməklə kifayətlənəcəyik:

1. *q* səsi ilə bitən sözlərdə *q* ya *x*, ya da *k'* (kurs) kimi tələffüz olunur: otaq - otax, qulaq - qulax; eşq - eşk, şəfəq - şəfək və s. *Q-x* əvəzlənməsi xalis Azərbaycan sözlərində, *q-k* əvəzlənməsi isə da-ha çox alınma sözlərdə müşahidə olunur (*üfük, filolok* və s.).

2. Rus və Avropa mənşəli sözlərdə vurğusuz o saiti vurğulu hecadan əvvəl a kimi tələffüz olunur:

kosmonavt - kəsmanavt, samovar - samqvar və s.

3. Xarici mənşəli sözlərdə bir qalın, bir incə (yaxud əksinə) sait yanaşı gəldikdə tələffüz zamanı onların arasına y bitişdirici samiti əlavə olunur: *na-il* - *na+y+il*, *poema* - *po+y+ema*; *Siam* (əkizləri) - *Si+y+am* (əkizləri), *diametr* - *di+y+ametir*, *egoist* - *eqa+y+ist* və s.

4. Söz başında iki kar samit yanaşı gəldikdə həmin sözün əvvəlinə ahəng qanununa uyğun olaraq sait artırılır: *şkaf* - *i+şkaf*, *ştat* - *i+ştat*; bu samitlərdən biri və ya hər ikisi cingiltili olarsa, sait əvvələ yox, samitlərin arasına artırılır: *klub* - *k+u+lub*, *traktor* - *t+i+raktır*, *flora* - *f+i+lora* və s.

5. Söz ortasında yanaşı gələn üç samitdən ikinci-si ilə üçüncüsünün arasına bir sait əlavə olunur: *zülmkar* - *zül+ü+mkar*, *qəsbkar* - *qəsb+i+kar* və s.

6. Rus dilində tərkibində **ü** (**Ts**) olan ümumi isimlər azərbaycanca *s* ilə (*vitse* sözü istisnadır), xüsusi isimlərdə isə sözün əvvəlində *s*, arasında və sonunda *ts* ilə yazılır və deyilir: *dosent*, *lisəy*, *Sjal-kovski*, *Kuznetsov*, *Muromets*.

7. Rus dilində tərkibində **Щ** olan alınma sözlərin əvvəlində və axırında bir *ş*, sözün arasında isə iki *ş* yazılır və deyilir: *Şedrin*, *borş*, *meşşan*.

8. Rus dili vasitəsilə dilimizə keçmiş və ruscada **ь** (**мягкий знак**) işərəsi ilə müsayiət edilən, yumşaq tələffüz olunan samitlər sözün arasında yumşaq, sonunda isə sərt deyilir: *pal(ь)to*, *rol*.

Qrafik şərait audio və audiovizual nitqdə işlədilən qısaltmaların, ixtisarla yazılış sözlərinin, elmi dildə desək, abreviaturların tələffüzü ilə bağlıdır.

Bir neçə misal:

İkisaitli abreviaturlarda:

1. Səslərin hər ikisi sait olarsa, o, yazılışı kimi oxunur:

EA - Elmlər Akademiyası, **Aİ** - Avropa İttifaqı və s.

2. Səslərdən biri sait, biri samit (yaxud əksinə), hər ikisi samit olarsa, abreviatür hərflərin adı ilə oxunur: **AR** (Azərbaycan Respublikası) - **A-eR**, **AŞ** (Avropa Şurası) - **A-Şe**; **BA** (Banklar Assosiasiyası) - **Be-A**; **KM** (Kiçik müəssisə) - **Ke-eM** və s. Birləşmə iki hissədən ibarət olarsa, yazılışı kimi oxunur: **AŞ PA** (Avropa Şurasının Parlament Assambleyası) - **AŞPA**.

Üçsəsli abreviaturlarda:

1. Sait iki samitin arasında gələrsə, abreviatür yazılışı kimi oxunur: **BAB** (Bütöv Azərbaycan Birliyi) - **Bab**, **KİV** (Kütləvi informasiya vasitələri) - **Kiv**;

2. Əvvəl iki sait, sonra bir samit gələrsə, yaxud hər 3 səs sait olarsa, abreviatür yazılışı kimi oxunur: **İİD** (İctimai İnformasiya Departamenti) - **İ:d**, **UAK** (Ukrayna Azərbaycanlıları Konqresi) - **Uak**, **AEA** (Azərbaycan Esperanto Assosiasiyası) - **Aea**;

3. Hər 3 səs samit, yaxud birinci səs sait, qalan ikisi samit olarsa, abreviatur hərfərin adı ilə tələffüz olunur: **BMT** (Birləşmiş Millətlər Təşkilatı) - **Be:m-Te, ABR** (Azərbaycan Beynəlxalq Radio-su) - **Abe:r, AFR** (Almaniya Federativ Respublikası) - **Afe:r** və s.

Bu qaydaya əsasən, **ABS** (Amerika Birləşmiş Ştatları) **A-Be-Şe** kimi deyilməlidir, lakin nədənsə bunu hamı səhvən **Abış** kimi tələffüz edir.

Dördşəsli qısaltmalarda:

1. Hamısı samit, yaxud sait olduqda hərfərin adı ilə oxunur: **GTMŞ** (Gənclər Təşkilatının Milli Şurası) - **Ge:tmse, AİAA** (Avropa İnformasiya Agentlikləri Alyansı) - **Aiaa;**

2. Samit saitlərin ortasında olanda yazıldığı kimi oxunur: **AMEA** (Azərbaycan Milli Elmlər Akademiyası) - **Amea.**

3. Beş və daha çox hərfdən ibarət abreviaturlar, adətən, sözlərin açılışı formasında oxunur: **HVAAMK** - Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi.

4. Yuxarıdakı bəndlərdə verilmiş, lakin mənası geniş dinləyici və tamaşaçı kütləsi üçün anlaşılmaz olan, qısaltma formasında başqa məna verən, piş səslənən, eləcə də ölkə, nazirlik və s. adı bildirən abreviaturlar da eyni qaydada açılır: **AİAA** (mənası anlaşılmır) - Avropa İnformasiya Agentlikləri Alyansi, **DİN** («Din» sözü ilə qarışq düşür və nazirlik

adıdır) - Daxili İşlər Nazirliyi, **İA** (pis səslənir) - informsiya agentliyi, **BƏƏ** (pis səslənir və ölkə adıdır) - Birləşmiş Ərəb Əmirlilikləri və s.

Qeyd: Abreviaturlar yazılırkən onlara artırılan şəkilçilər yazılışın deyil, tələffüzün ahənginə uyğunlaşdırılır: AS-yə, BMT-yə və s.

Qrammatik şərait özü də iki yerə bölünür: morfoloji şərait, sintaktik şərait.

Morfoloji şəraitdə tələffüz söz kökünə şəkilçi artırıllarkən baş verən dəyişiklikləri əks etdirir. Bunlardan bir neçəsinə baxaq:

1. Saitlə bitən sözlərə saitlə başlanan şəkilçi artırıqdə bitişdirici *y*-dan əvvəlki *a* saiti *i* saitinə, ə saiti *i* saitinə çevrilir: *ana+ya* = *anya*, *nənə+ya* = *nəniyə*. Bu cür sözlərdə əvvəlki sait dodaqlanandırısa, *y*-dan əvvəlki sait də dodaqlanana çevrilir: *doğ-ra+y+ır* = *doğruyur*, *ula+y+ır* = *uluyur*, *söylə+yır* = *söylüyüür*, *ütü+lə+y+ır* = *ütülüyüür*.

2. *ş*, *ç*, *c* samitləri ilə bitən isimlərə *l* samiti ilə başlanan şəkilçi artırıqdə *l* samiti *d* samiti kimi tələfüz olunur: *baş+la+yır* = *başdiyır*, *daşlar* = *daşdar* və s.

3. Xəbərlik şəkilçilərinin sonundakı *r* samiti tələffüz edilmir: *adamdır* = *adamdı*, *düzdür* = *düzdü* və s.

4. *r* və *n* ilə bitən sözlərə *l* ilə başlanan şəkilçi artırıqdə *l r-ya* və *n-ya* çevrilir: *dəftər+lər* = *dəf-dər+rər*; *heyvan+lar* = *heyvan+nar* və s.

5. *-la*, *-lə* qoşması samitlə bitən sözlərə artırıldığda *-nan*, *-nən* kimi tələffüz olunur: *adam+la = adamnan*, *m və n* ilə bitən sözlərə çıxışlıq hal şəkilçiləri artırdığda da eyni hal müşahidə olunur: *badam+dan = badamnan*, *Həsəndən= Həsənnən*. Fərq burasındadır ki, birinci halda vurğu sözün kökündə qalır, ikinci halda isə şəkilçinin üstünə keçir: *badamnan* (*badamla*), *badamnan* (*badamdan*).

“*Ilə*” qoşması və bağlayıcısı saitlə bitən sözlərlə birgə tələffüz edilərkən sözün kökü *ilə -nan*, *-nən* arasına y bitişdirici samiti artırılır və 1-ci bənddəki hadisə burada da müşahidə olunur: *ana ilə -aniyanan*, *əmi ilə - əmiyənən*, *tülkü ilə - tülküyənən* və s.

6. Qoşa samitlə yazılan sözlərin çoxu bir samitlə deyilir: *ədəbiyat*, *xasiyət*, *vəziyət*, *qramatika*, *ləzət* və s.

7. Yalnız bir formada yazılan *ki* bağlayıcısı və ədatı özündən əvvəlki sözün tələbi ilə ahəng qanununa tabe olaraq 4 cür tələffüz olunur: *baxır ki*, *bilir ki*, *qorxur ku*, *görür kü*.

Sintaktik şəraitdə tələffüz söz birləşmələrində və cümlə daxilində səslərin dəyişməsi ilə bağlıdır. Məsələn, *q və k* ilə bitən sözlərdə bu saitlər təkcə şəkilçilərin deyil, həm də özündən sonra gələn, saitlə başlanan və sintaqm olaraq onunla birgə deyilən sözün təsiri ilə *ğ*-ya və *y*-ya çevrilir: *uşağ ağlamğa başdadi*; *küləy əsəndə yarpaxların xışltısı*

hər tərəfi bürüyürdü.

Mətn daxilindəki sözlərin tələffüz zamanı necə dəyişdiyini izləmək üçün kiçik bir parçanın yazılışına və deyilişinə diqqət yetirək:

YAZILIŞ	DEYİLİŞ
Zəhərli ilan canlılar üçün qorxuludur. Bəzi heyvanlar ilanla mübarizəyə girişirlər. Kirpi ilanın ən qorxulu rəqibidir. Kirpi ilanla döyüşən zaman onu öz tikannları ilə sancır. İlan atılıp-düşür, yorulur. Kirpi yorulmuş ilanın boyunundan dişləyir, onu sıxıb öldürür.	Zəhərri ilan canlılar üçün qorxuludu. Bəzi heyvannar ilannan mübariziyyə girişillər. Kirpi ilanın ən qorxulu rəqibidi. Kirpi ilannan döyüşən zaman onu öz tikannarının sancır. İlan atılıp-düşür, yorulur. Kirpi yorulmuş ilanın boyunundan dişdiyir, onu sıxıv öldürür.

SUALLAR VƏ TAPŞIRIQLAR

Suallara cavab verərkən, tapşırıqları yerinə yetirərkən kitab müəllifinin fikirlərinə aludə olmadan qoyulan məsələlərə şəxsi münasibətinizi bildirməyə və onu əsaslandırmağa çalışın.

(DİQQƏT! İmtahan biletləri bu suallar və tapşırıqlar əsasında tərtib olunur).

1. "Jurnalist", "nitq", "mədəniyyət" sözlərinin etimoloji və sosial anlamlarını izah edin.

2. Nitqin düsturunu və tərifini deyin, onun yanrıma prosesini öz əlavələrinizlə izah etməyə təşəbbüs göstərin.

3. VN, AN, AVN adı nitqdən və bir-birilərin dən nə ilə fərqlənir?

4. Jurnalistikada "kontrapunkt" dedikdə nə nəzərdə tutulur?

5. "Jurnalistin nitq mədəniyyəti" anlayışını necə başa düşürsünüz?

6. Jurnalist nitqinin dəqiqliyi hansı tərkib hissələrindən ibarətdir?

7. Jurnalistin nitq mədəniyyətinin birinci şərti hansıdır və burada neçə hal mümkündür. Həmin halları izah edin.

8. Nitq mədəniyyətinin məntiqi əsaslarına nələr daxildir?

9. Məntiqi səhvərin düzəldilməsi mərhələrini yada salın.

10. Jurnalist yazısına verilən başlıca tələblər hansılardır və onlara necə nail olmaq mümkündür?

11. Vizual nitqdə məntiqi vurğunun ifadə vasi-tələrini göstərin, bununla bağlı daha səmərəli təklif verməyə çalışın.

12. Söz sırasının pozulması mənaya necə təsir göstərir?

13. "Diskriminasiya", yaxud ümumi ilə xüsusi-nin qarışdırılması haqqında danışın.

14. "Başlamaq" və "başlanmaq" fellərini müqayisə edin və hansı məqamda onlardan hansı-nı işlətmək lazımlı olduğunu özünüz üçün dəqiqlişdirin.

15. Jurnalist mətnlərində feli sıfətin zamanları-nın düzgün işlədilməməsinə dair misallar seçin.

16. Dilimizdəki linqvistik-publisistik yanlışlıqların böyük bir qisminin rus dilinin təsiri ilə yarananını əsaslandırın.

17. Azərbaycan türkçəsində səhv yazılan Avro-pa şəxs və yer adlarına aid kitabda olmayan misallar tapın.

18. "-ov", "-yev", "-zadə" soyad sonluqlarına münasibətinizi bildirin.

19. "Pleonazmlar" nədir və onları aradan qal-dırmaq üçün nə etmək lazımdır?

20. Yeni söz "yaratmaq" jurnalistə hansı halda lazımlı olur?

21. *Söz yaradıcıluğunun qaynaqlarını göstər.*
22. *Oxuduunuz klassik əsərlərdən indi işlədil-məsinə ehtiyac olan sözlər seçin.*
23. *"Kitabi-Dədə Qorqud" dastanlarındakı la-zimli sözlərin lüətini düzəldin.*
24. *Yaşadunuz ərazidəki dialekt sözlərindən hansıları ədəbi dilə götirməyə ehtiyac var?*
25. *Başqa dillərdən söz alarkən hansı cəhətlər nəzərə alınmalıdır?*
26. *Morfoloji yolla sözlər yaradın.*
27. *Xəbərlik şəkilçisinin (-dır) sonundakı "r" simiti yazılımayanda sözün mənası necə dəyişir?*
28. *"Azərbaycan dilinin orfoqrafiya qaydaları" ilə orfoqrafiya lüəti arasında burada göstərilməyən uyunsuzluqlar tapın.*
29. *Səsdüşümünün yazıda əksini tapmasına necə baxırsınız?*
30. *"Bu gün" tipli birləşmələr hansı halda ayrı, hansı halda bitişik yazılsa yaxşıdır?*
31. *Apostrof haqqındaki mövqelərin hansına tərəfdarsınız?*
32. *Bəzi hallarda söz kökünü şəkilcidən ayırməq üçün apostrof işarəsindən istifadə olunması ni məqsədə uyğun hesab edirsinizmi?*
33. *Audtonitqin xüsusiyyətləri nədən ibarətdir?*
34. *Audiovizual nitqin xüsusiyyətləri.*
35. *Audionitqlə adı (loru) danışığın fərqləri.*

- 36. Audionitq və audiovizual nitqlər dialoqdur, yoxsa monoloq?*
- 37. Audionitqlə vizual nitqin oxşar və fərqli cəhətləri.*
- 38. Audionitqdə söz seçiminin xüsusiyyətləri.*
- 39. Audiovizual nitqdə söz-görüntü kontrapunktu.*
- 40. Danışışq texnikası nədir?*
- 41. Tənəffüs və onun növləri.*
- 42. Saitlərin artikulyasiyası.*
- 43. Samitlərin artikulyasiyası.*
- 44. Vurğu və onun növləri.*
- 45. Pauza və onun növləri.*
- 46. İntonasiya haqqında məlumat verin.*
- 47. Səs tempi nədir?*
- 48. Jestlər haqqında danışın. Jestləri öyrənən elm sahəsi hansıdır?*
- 49. Mimikanın əhəmiyyəti nədən ibarətdir?*
- 50. Orfoepiya haqqında ümumi məlumat verin.*
- 51. Tələffüz şəraitləri hansılardır?*

ƏDƏBİYYAT

1. Abbasova B. Sözalma hadisəsinin əsasları. - B.: 1995.
2. Axundov A. Azərbaycan dilinin fonetikası. - B.: 1984.
3. Axundov A. Dil mədəniyyəti. - B.: 1992.
4. Axundov A. Ümumi dilçilik. - B.: 1988.
5. Azərbaycan dilinin orfoqrafiya lügəti. - B.: 2004.
6. Багиров Э.Г. Очерки теории телевидения. - М.: 1978.
7. Bəşirova A. Azərbaycan dilində vurğu. - B.: 1992.
8. Bitişik, yoxsa ayrı? - B.: 1987.
9. Cəfərov V. Diplomatik etiket və ünsiyyət. - B.: 2003.
10. Dəmirçizadə Ə. Azərbaycan dili orfoepiyasının əsasları. - B.: 1969.
11. Əhmədli N. Jurnalistin vizual nitq mədəniyyəti. - B.: 2002.
12. Əhmədov B. Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları. - B.: 1974.
13. Əsgərov M. Natiqlik sənətinin əsasları. - B.: 1975.
14. Həsənov H. Nitq mədəniyyəti və üslubiyatın əsasları. - B.: 1999.
15. Гаймакова Б.Д., Макарова С.К., Новико-

- ва В.И., Оссовская М.П. Мастерство эфирного выступления. - М.: 2004.
16. Qurbanov A.M. Azərbaycan nitq mədəniyyəti problemləri. - B.: 1968.
 17. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. - B.: 1985.
 18. Məhərrəmov Q. Audiovizual nitq. - B.: 2000.
 19. Məhərrəmov Q. Radiodramaturgiya dili. - B.: 1990.
 20. Məhərrəmov Q. Televiziya nitqi və ədəbi tələffüz. - B.: 1999.
 21. Məmmədov İ. Ekran, eñr və dilimiz. - B.: 1989.
 22. Mirzəyev Osman. Adlarımız. - B.: 1986.
 23. Мучник Б.С. Человек и текст. - М.: 1985.
 24. Müasir Azərbaycan dili, cild I. - B.: 1978.
 25. Müasir Azərbaycan dili, cild III. - B.: 1981.
 26. Nitq mədəniyyəti məsələləri. - B.: 1969.
 27. Nitq mədəniyyəti məsələləri. - B.: 1988.
 28. Rəsulov Ə.A., Rüstəmov R.Ə. Türk dili. - B.: 1991.
 29. Русско-азербайджанский словарь в 3-х тт., т.І. - Б.: 1991.
 30. Русско-азербайджанский словарь в 3-х тт., т.ІІ. - Б.: 1991.
 31. Русско-азербайджанский словарь в 3-х тт,

т.III. - Б.: 1991.

32. Rüstəmov Tofiq. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi. - B.: 1985.

33. Светана С.В. Телевизионная речь. - М.: 1976.

34. Свинцов В.И. Логические основы редактирования текста. - М.: 1972.

35. Şirəliyev M. Azərbaycan dili orfoeپiyasının əsasları. - B.: 1970.

36. Yadigar Fəxrəddin. Dilimiz, qeyrətimiz, qayğılarımız. - B.: 1997.

37. Yusifov M. Nitq mədəniyyətinin əsasları. - B.: 1998.

38. Зарва М.В. Слово в эфире. - М.: 1971.

İÇLİK

«Jurnalisticin nitq mədəniyyəti» fənninin PROQRAMI	3
Ön söz	11
I. NİTQ VƏ NİTQ MƏDƏNİYYƏTİ ANLAYIŞLARINA JURNALİSTİKA PRİZMASINDAN BAXIŞ	15
1.1. Nitq necə yaranır?	15
1.2. Jurnalistikada fikirin ifadə formaları.....	19
1.3. Fikirin (faktların) və dilin (ifadə vasitələrinin) dəqiqliyi jurnalistin nitq mədəniyyətinin əsası kimi .	22
II. JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİNİN MƏNTİQİ ƏSASLARI	27
2.1. Məntiqi əsastar nədir?	27
2.2. Məntiqlə bağlı səhvlerin düzəldilməsi	30
III. JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİNİN LINQVİSTİK- PUBLİSİSTİK ƏSASLARI	49
3.1. Linqvistik-publisistik qüsurların mənbəyi.....	49
3.2. "Texniki universitet", "mədəni mallar", "siyasi elm" nə deməkdir?	57
3.3. Pleonazmlar və onların aradan qaldırılması.....	60

IV. JURNALİST VƏ SÖZ YARADICILIĞI.....69

4.1. Leksik üsulla söz yaradıcılığı	69
4.1.1. Klassik yazılı ədəbiyyatdan sözalma	69
4.1.2. Folklordan sözalma	71
4.1.3. Canlı danışq dili	72
4.1.4. Dialekt və şivələrdən sözalma	74
4.1.5. Başqa dillərdən sözalma	75
4.2. Qrammatik üsulla söz yaradıcılığı	80

V. VİZUAL NİTQ MƏDƏNİYYƏTİ VƏ ORFOQRAFIYA85

5.1. Azərbaycan dili orfoqrafiya qaydalarının və orfoqrafiya lügətlərinin tarixinə qısa baxış	86
5.2. Bir orfoqrafiya qaydasının mətbuatda pozulmasına dair	90
5.3. «Orfoqrafiya qaydaları» ilə «Orfoqrafiya lügəti» arasında bəzi uyğunsuzluqlar haqqında	91
5.4. Səsdüşümü hərfdüşümünə çevirilməməlidir	94
5.5. Vizual nitq mədəniyyəti və apostrof	98
5.6. Bitişik, ayrı, yoxsa defislə?	101

VI. AUDIO- VƏ AUDİOVİZUAL NİTQ MƏDƏNİYYƏTİNİN ƏSASLARI105

6.1. Audionitq mədəniyyətinin əsasları	106
6.1.1. Audionitq və adı (loru) danışq	107
6.1.2. Audionitq və vizual nitq	110
6.1.3. Radioda söz seçimi	112
6.2. Audiovizual nitq mədəniyyətinin əsasları	116

VII. DANIŞIQ TEXNİKASI	123
7.1. Danışiq aparatı	123
7.1.1. Tənəffüs (nəfəsalma).....	124
7.1.1.1. Fonasiya (danışiq) tənəffüsü	127
7.1.1.2. Artikulyasiya	129
VIII. ORFOEPIYA	143
SUALLAR VƏ TAPŞIRIQLAR	153
ƏDƏBİYYAT	157

Nəsir Əhmədli
JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİ
(*Dərs vəsaiti*)
Azərbaycan türkcəsində

Kompüter dizaynı:

Ramiz Hünimətov

Kompüter yığıcısı:

Ruhəngiz Rəhimova

Yığılmağa verilmişdir 24.06.2005. Çapa imzalanmışdır 24.09.
2005. Kağız formatı 70x100_{1/32} Şərti çap vərəqi 10,0. Uçot çap
vərəqi 5,6. Tiraj 1000.

Bakı-2005